

TEST: 1710#01#Y15#01

Test	1710#01#Y15#01
Fənn	1710 - Mülki hüquq
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	24
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

BÖLMƏ: 01#02

Ad	01#02
Suallardan	43
Maksimal faiz	43
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Aşağıdakılardan hansı öhdəliyin anlayışıdır? (Çəki: 1)

- bir şəxsin (borclu)başqa şəxsin (kreditor)xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a)və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ)
- bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlərdən çəkinməsi
- bir şəxsin borclu başqa şəxsin (kreditor) xeyrinə müəyyən hərəkət etməsi, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ
- mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitmaı haqqında bir və ya iki şəxsin razılaşması
- bir şəxsin (borclu)başqa şəxsin (kreditor) xeyrinə pul ödəməsi, iş görməsi, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ)

Sual: Öhdəliyin tərəfləri hansılardır? (Çəki: 1)

- kreditor və akseptor
 - borclu və akseptor
 - kreditor və borclu
 - kreditor və z amin
 - kreditor, borclu, vərəsə
-

Sual: Müqavilənin anlayışı hansıdır? (Çəki: 1)

- mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması)
 - Borclunun kreditorun xeyrinə pul ödəmək vəzifəsi
 - Kreditorun borcludan işlərin görülməsi, xidmətlərin göstərilməsini, pulun ödənilməsini tələb etmək hüququ
 - Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi haqqında iki və ya bir neçə şəxsin razılaşması)
 - Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması)
-

Sual: Nə zaman müqavilə bağlanmış sayılır? (Çəki: 1)

- müqavilənin adi qaydaları ilə əlaqədar razılığa gəliblərsə
 - tərəflər müqavilənin vaxtı barəsində razılığa gəldikdə
 - tərəflərin müqavilə bağlanmaq haqqında razılıq əldə etdikdə
 - tərəflərin müqaviləni notariusda təsdiq etdikdə?
 - tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə
-

Sual: Oferta nədir? (Çəki: 1)

- müqavilə şərtlərinin məcmusu
 - müqavilənin zəruri şərtlərinin məcmusu
 - müqavilə bağlanması haqqında təklif
 - müqavilə bağlanması haqqında təklifin qəbulu
 - müqavilənin mühüm şərtlərinin məcmusu
-

Sual: Aksept nədir? (Çəki: 1)

- Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etmək
 - Müqavilə bağlanması haqqında təklif qəbul etmək
 - Müqavilənin standart şərtləri
 - Müqavilənin zəruri şərtləri
 - müqavilənin zəruri və standart şərtlərinin məcmusu
-

Sual: Yeni oferta (Çəki: 1)

- oferta üçün gecikmiş aksept
- aksept üçün gecikmiş oferta
- iki tərəfin qarşılıqlı ofertası

- İkitərəfli qarşılıqlı aksepti
 - müqavilə bağlanması haqqında təklif
-

Sual: Əvəzsiz-müqavilə (Çəki: 1)

- tərəflər bir-birinə qarşı görməkdən çəkinir
 - tərəflər bir-birinə qarşı xidmət göstərməkdən çəkinir
 - tərəflər bir-birinə qarşı pul ödəməkdən çəkinir
 - müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verir
 - Müqaviləyə görə, tərəf öz vəzifələrinin icrası müqabilində haqq alır
-

Sual: Ümumi müqavilə bağlanmasında kimə üstünlük verilir? (Çəki: 1)

- heç kimə
 - qeyri - kommersiya
 - dövlət və bələdiyyə orqanlarının
 - fiziki şəxslərə
 - kommersiya hüquqi şəxslərə
-

Sual: Hərrac keçirilmədikdə ödənilən məbləğ (Çəki: 1)

- 2 qat tayralırı
 - yarısı qaytarılır
 - qaytarılmır
 - 3 qat qaytarılır
 - geri qaytarılır
-

Sual: Tərəflərin bilavasitə razılaşıqları şərt üstündür, yoxsa standart şərt? (Çəki: 1)

- hər iki bərabərdir
 - bilavasitə razılaşıqları şərt
 - bu müqavilə növlərindən asılı olaraq dəyişir
 - standart şərt
 - konkret situasiyadan asılı olaraq dəyişir
-

Sual: Öhdəliklərin icrası yeri necə müəyyənləşir? (Çəki: 1)

- AR MM ilə
 - müqavilə ilə
 - MM-ə və ya müqavilə ilə ayrı qayda nəzərdə tutulmayıbsa və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə
 - inzibati ərazi aidiyyətinə görə
 - öhdəliyin icra olunduğu istənilən
-

Sual: Öhdəliyin icrası vaxtı müəyyənləşibse, kreditor vaxtından əvvəl icranı tələb edə bilərmi? (Çəki: 1)

- xidmət göstərilməsi ilə bağlı olan öhdəliklərdə tələb edə bilər
- pul öhdəliklərindən başqa digər öhdəliklərdə tələb edə bilər
- hə

- bəzi hallarda tələb edilə bilər
 - yox
-

Sual: Öhdəliyin icra edilməməsi nədir? (Çəki: 1)

- lazımınca icra edilməməsi
 - öhdəliyin vaxtında icra edilməməsi
 - öhdəliyin pozulması
 - öhdəliyin pozulması və lazımınca icra edilməməsi
 - öhdəliyin yerinə yetirilməməsi
-

Sual: Subsidiar məsuliyyət nədir? (Çəki: 1)

- bir şəxsin borcu olan digər şəxsin məsuliyyətinə görə əlavə məsuliyyəti
 - bütün əmlakı ilə məsuliyyət
 - kreditor qarşısında əsas borcu ilə bərabər paylarla məsuliyyət daşıyan şəxsin məsuliyyəti
 - əmlakın bir hissəsi ilə məsuliyyət
 - Kreditor qarşısında əsas borcunun vəsaiti çatmadıqda çatmayan hissənin icrasını üzərinə götürmüş şəxsin məsuliyyəti
-

Sual: Öhdəliyin təmini üsullarından deyil (Çəki: 1)

- girov
 - avans
 - beh
 - dəbbə pulu
 - zaminlik
-

Sual: Dəbbə pulunun növləri bunlardır (Çəki: 1)

- penya
 - cərimə
 - cərimə və penya
 - beh
 - cərimə, penya və beh
-

Sual: Zaminlik müqaviləsi hansı formada bağlanır? (Çəki: 1)

- MM-də nəzərdə tutulmuş hallarda şifahi, qalan hallarda yazılı
 - MM-də nəzərdə tutulmuş hallarda yazılı, qalan halda şifahi
 - yazılı, şifahi
 - şifahi
 - yazılı
-

Sual: Beh hansı formada bağlanır? (Çəki: 1)

- MM-də nəzərdə tutulan hallardan başqa yazılı
- şifahi
- yazılı və şifahi
- yazılı

- müqavilədə nəzərdə tutulan hallardan başqa şifahi
-

Sual: Öhdəliyin xitamı edilməsi əsasına aid deyil (Çəki: 1)

- depozitə qoyma
 - beh
 - qarşılıqlı əvəzləşdirmə
 - müddətin keçməsi
 - icra
-

Sual: Hansı hallarda öhdəliyi borclunun əvəzinə III şəxs icra edə bilər? (Çəki: 1)

- borclu öhdəliyin icrasının onun özündən asılı olmadığı hallarda, habelə: onun MM-dən müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəlmədiyi hallarda öhdəliyi III şəxs icra edə bilər)
 - bütün hallarda
 - heç bir halda
 - borclu öhdəliyin icrasının onun özündən asılı olmadığı hallarda, habelə müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəlmədiyi hallarda öhdəliyi III şəxs icra edə bilər)
 - əgər III şəxsin öhdəliyi icra etmək istəyi olarsa bütün hallarda
-

Sual: Qarşılıqlı icra nədir? (Çəki: 1)

- tərəflərin birinin öhdəliyi üzrə digər tərəf üzərinə düşən öhdəliyə icra edir
 - tərəflərin bir-birinə olan hüquqları
 - tərəflərin bir-birinə olan vəzifələri
 - tərəfin birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirilir
 - tərəflərdən birini öhdəliyi icra etməsi müqabilində yalnız pul qarşılığının alması
-

Sual: Öhdəliklərin əmələ gəlmə əsasları (Çəki: 1)

- öhdəliklər birtərəfli əqdlərdən yarana bilməz
 - öhdəliklər yalnız müqavilələrdən əmələ gəlir
 - öhdəliklər yalnız zərər vurulması nəticəsində yaranır
 -) öhdəliklər müqavilənin şərtləri pozulduqda yaranır
 - öhdəliklər müqavilələrdən və qanunda nəzərdə tutulmuş digər əsaslardan əmələ gəlir
-

Sual: Real və ya konsensual müqavilələr (Çəki: 1)

- mülki fəaliyyət qabiliyyətli şəxslərin bağladığı müqavilə real, nümayəndə vasitəsi ilə bağlanan müqavilə isə konsensual müqavilədir)
 - müqavilənin konsensual olması notarial qaydada təsdiq olunmasıdır, müqavilənin real olması isə mülki vəzifələrin icra edilməsidir)
 - müqavilənin bağlanması üçün müqavilə konsensual olduqda tərəflərin razılığı, real olduqda isə tərəflərin razılığı ilə yanaşı, əşyanın da verilməsi tələb olunur)
 - konsensual müqavilə gələcək əmlak barəsində bağlanmış müqavilədir, real müqavilə isə mövcud əmlak barəsində bağlanmış müqavilədir)
 - Real müqavilələrin bağlanması üçün borclu əşyanın verilməsi öhdəliyini öz üzərinə götürür
-

Sual: Girov hüquq münasibətlərinin yaranma əsasları (Çəki: 1)

- girov hüquq münasibəti yalnız əmlakın girovsaxlayana verilməsi ilə yaranır
 - girov hüquq münasibəti yalnız müqavilə əsasında yaranır
 - girov hüquq münasibəti müqavilə və ya qanun əsasında yaranır
 - girov hüquq münasibəti yalnız əmlakın girovqoyanda saxlanması şərti ilə yaranır
 - girov hüquq münasibəti yalnız qanun əsasında yaranır
-

Sual: Mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər (Çəki: 1)

- ancaq fiziki şəxslər
 - fiziki və hüquqi şəxslər – Azərbaycan Respublikasının rezidentləri
 - ancaq hüquqi şəxslər
 - öz orqanları vasitəsilə dövlət
 - istənilən fiziki və hüquqi şəxslər, həmçinin hüququn xüsusi subyektləri kimi dövlət və bələdiyyələr
-

Sual: Hansı hüquq münasibətləri əmlak hüquq münasibətləri adlanır? (Çəki: 1)

- hansılar ki, obyektlerini əqli fəaliyyətin nəticələri təşkil edir
 - Hansılar ki, onların obyektləri maddi nemətlərdir və əmlakın müəyyən şəxsə məxsus olmasını, yaxud da əmlakın keçməsinə nəzərdə tutur
 - hansılar ki, obyektlerini şəxsi əmlak hüquqları təşkil edir
 - hansılar ki, obyektlerini şərəf və ləyaqət təşkil edir
 - hansılar ki, obyektlerini mənəvi hüquqlar təşkil edir və onların müəyyən şəxsə məxsus olmasını, yaxud da keçməsinə nəzərdə tutur
-

Sual: Hansı hüquq münasibətləri nisbi hüquq münasibətləridir? (Çəki: 1)

- hansılar ki, səlahiyyətli şəxsə qarşı ciddi müəyyənləşdirilmiş borclu şəxs durur
 - hansılar ki, səlahiyyətli şəxsə qarşı borclu subyektlərin qeyri müəyyən dairəsi durur
 - hansılar ki, səlahiyyətli şəxsə qarşı həm ciddi müəyyənləşdirilmiş borclu şəxs, həm də borclu subyektlərin qeyri müəyyən dairəsi dura bilər
 - hansılar ki, subyektin əmlak vəziyyətinin statistikasını (sükunət halini) təsbit edir
 - hansılar ki, subyektin əmlak vəziyyətinin dinamikasını (hərəkətini) ifadə edir
-

Sual: Mülki hüquq münasibətlərinin obyektləri hesab edilmirlər (Çəki: 1)

- qryri-maddi nemətlər
 - pul
 - əqli fəaliyyətin nəticələri
 - fiziki şəxslər
 - əşyalar
-

Sual: Mülki hüquqi sanksiya hesab edilmir (Çəki: 1)

- peniya
- kompensasiya
- cərimə
- müsadirə

həbs

Sual: Paylı məsuliyyət (Çəki: 1)

- o deməkdir ki, borcluların hər biri qanunla, yaxud müqavilə ilə dəqiq müəyyənləşdirilmiş payda məsuliyyət daşıyırlar
 - o deməkdir ki, zərər çəkmiş bütün borclulara birgə tələb irəli sürə bilər
 - o deməkdir ki, əsas hüquq pozucusu zərər çəkmiş qarşısında olan məsuliyyətindən başqa əlavə məsuliyyəti də var
 - o deməkdir ki, ancaq paylı mülkiyyətçilər cavabdeh qismində çıxış edə bilərlər
 - o deməkdir ki, subyektlərin məsuliyyəti paylara bölünür və bunlardan biri məcburi qaydada dövlətin üzərinə düşür
-

Sual: Ümumi iddia müddəti müəyyən edilir (Çəki: 1)

- 10 il müddətinə
 - altı il müddətinə
 - üç il müddətinə
 - müqavilə ilə müəyyən edilir
 - hər bir fərdi hal üçün qanunla müəyyən edilir
-

Sual: Hansı tələbə iddia müddəti şamil edilir (Çəki: 1)

- şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi ilə bağlı tələblər
 - mülkiyyətçinin onun hüquqlarının istənilən formada pozulmasına qarşı tələbləri, əgər bu pozuntu sahiblikdən məhrum etmə ilə əlaqəli deyilsə
 - fiziki şəxsin həyatına və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddialara
 - əmanətçinin banka olan əmanətin qaytarılması tələbinə
 - müqavilədən irəli gələn tələblərə
-

Sual: Mülki hüquq münasibətlərinin obyektləri ola bilməz (Çəki: 1)

- əşyalar
 - xidmətlər
 - işlər
 - mallar
 - vergilər
-

Sual: Öhdəliyin icra yeri (Çəki: 1)

- işgüzar adətlərlə müəyyən edilir
 - qanunla və ya müqavilə ilə müəyyən edilir
 - qanunla, yaxud da müqavilə ilə müəyyən edilir, həmçinin də işgüzar adətlərdən və öhdəliyin mahiyyətindən irəli gələ bilər
 - öhdəliyin icrası yeri müəyyən edilmədikdə o, icra edilməmiş sayılır
 - birmənali olaraq borcluğa münasibətdə daha çox hüquqları olan kreditor tərəfindən müəyyən edilir
-

Sual: Mülki hüquqda əmlak dedikdə nə başa düşülür? (Çəki: 1)

- dövlət reyestrində qeydiyyatda alınmış əşyalar
 - hüquqi rejimi xüsusi qanunvericiliklə müəyyən olunan əşyaların toplusu
 - sahibinə maddi fayda və başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblərin toplusu
 - daşınar və daşınmaz əşyaların toplusu
 - istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusu
-

Sual: Vindikasiya iddiası dedikdə nə başa düşülür? (Çəki: 1)

- mülkiyyətçinin sahiblikdən məhrum etməklə əlaqədar olmayan hüquqlarını pozan hərəkətlərin aradan qaldırılması və qarşısının alınması ilə əlaqədar tələbləri
 - əmlaka sahibliyi itirmiş mülkiyyətçinin əmlaka sahiblik edən qeyri-mülkiyyətçidən əmlakı geri tələb etməyə yönəlmiş tələbi
 - mülkiyyətçinin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək tələbi
 - mülkiyyətçinin əmlaka sərəncam hüququnun bərpasına yönələn tələbi
 - mülkiyyətçinin əmlakdan istifadə hüququnun bərpasına yönəlmiş tələbi
-

Sual: Vicdansız sahib kimdir? (Çəki: 1)

- əmlaka sahibliyinin qanunsuz olduğunu bilməli olduğu halda öyrənməyən şəxs
 - əmlaka sahibliyinin qanunsuz olduğunu bilən və ya bilməli olan şəxs
 - əmlaka sahibliyinin qanunsuz olduğunu bilməyən və bilməli olmayan şəxs
 - əmlakı gizli şəkildə saxlayan şəxs
 - əmlaka sahibliyinin qanunsuz olduğunu şəraitə görə bilməli olmayan şəxs
-

Sual: Daşınar əşya nə zaman sahibsiz sayılır? (Çəki: 1)

- əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçi mülkiyyətdən imtina edərək əşyaya shibliyə xitam verirsə
 - əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə
 - əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya keçmiş mülkiyyətçi mülkiyyətdən imtina edərək əşyaya shibliyə xitam verirsə
 - əgər daşınar əşyanın mülkiyyətçisi məlum deyildirsə və ya keçmiş mülkiyyətçi mülkiyyətdən imtina edərək əşyaya shibliyə xitam verirsə
 - əgər əşya itirilmişdirsə
-

Sual: Vicdanlı sahib əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətdən (Çəki: 1)

- əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra sərf etdiyi məsrəfləri tələb edə bilər
 - yalnız mülkiyyətçi etiraz etmədikdə tələb edə bilər
 - yalnız məhkəmə qaydasında tələb edə bilər
 - tələb edə bilməz
 - tələb edə bilər
-

Sual: Mülki qanunvericilik normalarının geriyə qüvvəsi varmı? (Çəki: 1)

- müqavilədə birbaşa nəzərdə tutulduqda ola bilər;
- məsuliyyəti yüngülləşdirdiyi halda geriyə qüvvəsi var;

- qanunla birbaşa nəzərdə tutulduqda ola bilər;
- hər bir halda geriyə qüvvəsivar;
- heç bir halda yoxdur;

Sual: Ailə, əmək münasibətləri, təbii ehtiyaclardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqəli hüquqlarla bağlanmaları şamil edilirmi,,, (Çəki: 1)

- şamil edilir;
- tərəflərin razılığı ilə tətbiq olunur;
- onlar başqa hüquqi aktları ilə tənzimlənir;
- heç bir halda tətbiq olunmur;
- adı çəkilən münasibətləri tənzimləyən qanun vericilikdə ayrı qayda yoxdursa mülki qanunvericilik normasına da bu münasibətlərə tətbiq edilir.

Sual: Qəyyumluqda və ya himayədə olanın daşınar və qiymətli daşınmaz əmlakının daimi idarə edilməsi hansı qaydada həyata keçirilir? (Çəki: 1)

- bunun üçün qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınır və qəyyum və ya himayəçi həmin əmlakı daimi idarə edir;
- qəyyumluq və himayəçilik orqanı özünün müəyyənləşdirdiyi idarəçi ilə həmin əmlakın etibarnamə ilə idarə edilməsinə dair müqavilə bağlayır;
- qəyyumluqda və ya himayədə olanın müəyyənləşdirdiyi idarəçi ilə həmin əmlakın idarə edilməsinə dair qəyyumluq və himayəçilik orqanı müqavilə bağlayır;
- yalnız qəyyumluqda olanın daşınar və qiymətli daşınmaz əmlakının daimi idarə edilməsi üçün qəyyumluq və himayəçilik orqanı özünün müəyyənləşdirdiyi idarəçi ilə həmin əmlakın idarə edilməsinə dair müqavilə bağlayır;
- yalnız qəyyumluqda olanın qiymətli daşınmaz əmlakının daimi idarə edilməsi üçün qəyyumluq və himayəçilik orqanı özünün müəyyənləşdirdiyi idarəçi ilə həmin əmlakın idarə edilməsinə dair müqavilə bağlayır.

Bölmə: 01#03

Ad	01#03
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı kim qəbul edir? (Çəki: 1)

- Mərkəzi icra hakimiyyəti orqanı
- İqtisadi inkişaf nazirliyi
- Yerli icra hakimiyyəti orqanı
- Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi
- Azərbaycan Respublikası Nazirlər Kabineti

Sual: Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin satınalma qiymətini kim müəyyən

edir? (Çəki: 1)

- Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi
 - mülkiyyətçi özü
 - İqtisadi İnkişaf nazirliyi
 - AR Dövlət Statistika komitəsi
 - Azərbaycan Respublikası Nazirlər Kabineti
-

Sual: Mülkiyyət hüququnun əldə olunmasının törəmə üsulu dedikdə nə başa düşülür? (Çəki: 1)

- yeni mülkiyyətin hüquqları əvvəlki mülkiyyətin hüquqlarından asılı deyildir
 - bu zaman yeni mülkiyyətin hüquqlarının həcmi əvvəlki mülkiyyətin hüquqlarının həcmindən asılıdır
 - əşyaya mülkiyyət hüququ törəmə olaraq yaranır
 - bu cür mülkiyyət hüququ yalnız əşyadan istifadə ilə əlaqədar yaranır
 - bu cür mülkiyyət hüququ yalnız əşyaya sahibliklə əlaqədar yaranır
-

Sual: Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsullarına aşağıda sadalananlardan hansıları aid etmək olar (Çəki: 1)

- əldə etmə müddəti, vərəsəlik, tapıntı, dəfinə, emal, nəzarətsiz heyvanlar
 - əldə etmə müddəti, tapıntı, dəfinə, emal, nəzarətsiz heyvanlar, sahibsiz daşınar əşyaya mülkiyyətin əldə edilməsi
 - alqı-satqı, vərəsəlik, bağışlama, tapıntı, emal
 - əldə etmə müddəti, dəyişdirmə, tapıntı, dəfinə, emal, nəzarətsiz heyvanlar
 - əldə etmə müddəti, bağışlama, tapıntı, dəfinə, emal, nəzarətsiz heyvanlar
-

Sual: Tələbin güzəşti (Çəki: 1)

- müqavilənin notariat qaydasında təsdiq olunması ilə həyata keçirilir
 - üçüncü şəxsin tələbinə uyğun olaraq həyata keçirilir
 - tələb sahibinin istəyinə uyğun olaraq sadə yazılı formada həyata keçirilir
 - məhkəmə qərarı əsasında həyata keçirilir
 - tələb sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir
-

Sual: Hansı tələblərin güzəşt edilməsi yol verilməzdir? (Çəki: 1)

- mülkiyyətin və ya digər sahibin onun hüququnun hər cür pozuntusunun aradan qaldırılması haqqında tələbləri və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblər və hüquqlar
 - əmanətçilərin banka olan tələblərinin
 - sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ verən tələblərin
 - güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələblərin
 - Kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin
-

Sual: Birgə mülkiyyətdə olan əşyaya dair sərəncam (Çəki: 1)

- əqdini mülkiyyətçilərdən biri bağlayarsa bu razılıq etibarsızdır
- yalnız bütün mülkiyyətçilərin iştirakı ilə həyata keçirilir

- bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqd mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir
 - birgə mülkiyyətin digər mülkiyyətçiləri razı olmadıqda belə mülkiyyətçilərdən biri tərəfindən verilə bilər
 - yalnız qanunda nəzərdə tutulduğu halda mülkiyyətçilərdən biri tərəfindən verilə bilər
-

Sual: Ümumi paylı mülkiyyətdə olan əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb (Çəki: 1)

- olunur, əgər qanunda ayrı qayda nəzərdə tutulmayıbsa
 - olunmur, belə ki, hər bir mülkiyyətçi öz payı üzərində müstəqil sərəncam verə bilər
 - olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşıblar
 - olunur, yalnız paylı mülkiyyətdə olan əmlaka tutma yönəldildikdə
 - olunur, yalnız kreditorun tələbi ilə paya tutma yönəldildikdə
-

Sual: Mülki hüquqda müddət dedikdə (Çəki: 1)

- hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müəyyən olunan vaxt dövrü başa düşülür
 - tərəflər arasında bağlanmış müqavilənin qüvvəyə minməsi, qüvvədə olması və qüvvədən düşməsinə müəyyənləşdirən vaxt dövrü başa düşülür
 - normativ aktların qüvvəyə minməsi, qüvvədə olması və qüvvədən düşməsinə müəyyənləşdirən vaxt dövrü başa düşülür
 - şəxsin fəaliyyət qabiliyyətli hesab olunması üçün qanunla müəyyən edilən vaxt başa düşülür
 - mülki hüquq və vəzifələrin əmələ gəlməsinin dəyişməsinin və xitamının bağlı olduğu vaxt başa düşülür
-

Sual: Hüquq yaradıcı müddətlərə aiddir (Çəki: 1)

- pretenziya və iddia müddətləri
 - qərantıya və yaralılıq müddətləri
 - mülki hüquq və vəzifələrin xitamına səbəb olan müddətlər
 - imperativ müddətlər, dispozitiv müddətlər
 - mülki hüquq və vəzifələrin əmələ gəlməsinə səbəb olan müddətlər
-

Sual: Mülki hüquqların həyata keçirilməsi müddətlərinə aiddir (Çəki: 1)

- subyektiv hüquqların mövcud olma müddətləri, kəsici müddətlər, pretenziya müddətləri
 - subyektiv hüquqların mövcud olma müddətləri, kəsici müddətlər, iddia müddətləri
 - subyektiv hüquqların mövcud olma müddətləri, mülki vəzifələrin icrası müddətləri, pretenziya müddətləri
 - subyektiv hüquqların mövcud olma müddətləri, dispozitiv müddətlər, mülki vəzifələrin icrası müddətləri
 - imperativ müddətlər, kəsici müddətlər, pretenziya müddətləri
-

Sual: İddia müddəti dedikdə nə başa düşülür? (Çəki: 1)

- hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün qanunla müəyyən

olunan müddət

- mülki işə məhkəmədə baxılması müddəti
 - hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün tərəflərin razılığı ilə müəyyən olunan müddət
 - öhdəlik icra olunmadığı təqdirdə kreditorun məhkəməyə müraciət etməsi üçün müəyyən olunan müddət
 - cavabdehin axtarılması üçün qanunla müəyyən olunan müddət
-

Sual: İddia müddəti və onun hesablanması qaydası tərəflərin razılığı ilə dəyişdirilə bilər (Çəki: 1)

- hər bir halda məhkəmənin qərarı ilə dəyişdirilə bilər
 - üzürlü səbəblər olduqda dəyişdirilə bilər
 - hər bir halda dəyişdirilə bilər
 - heç bir halda dəyişdirilə bilməz
 - tərəflərdən biri öhdəlik üzrə vəzifələrini layiqincə yerinə yetirmədikdə məhkəmənin qərarı ilə dəyişdirilə bilər
-

Sual: İddia müddətinin axımı nə zamandan başlayır? (Çəki: 1)

- məhkəmə qərarının verildiyi gündən
 - iddiaçının məhkəməyə müraciət etdiyi gündən
 - şəxsin öz hüququnun pozulduğunu bildiyi və bilməli olduğu gündən
 - iddia tələbində əksini tapan hadisənin baş verdiyi andan
 - tərəflər arasında müqavilədə nəzərdə tutulan hadisənin baş verdiyi andan
-

Sual: İddia müddətinin axımının dayandırılmasına səbəb olan hallar (Çəki: 1)

- mülki hüquq münasibəti iştirakçılarının iradəsindən asılı olaraq yaranır
 - mülki hüquq münasibəti iştirakçılarının iradəsindən asılı olmayaraq yaranır]
 - [yalnız məhkəmə tərəfindən müəyyən olunur
 - Az.Res.Konstitusiyasında nəzərdə tutulmuşdur
 - Az.Res.Mülki Prosesual Məcəlləsində nəzərdə tutulmuşdur
-

Sual: İddia müddətinin axımının kəsilməsinə səbəb olan hallar (Çəki: 1)

- Az.Res.Mülki Prosesual Məcəlləsində nəzərdə tutulmuşdur
 - yalnız məhkəmə tərəfindən müəyyən olunur
 - müvafiq icra hakimiyyəti orqanın öhdəliklərin icrası ilə əlaqədar möhlət (moratorium) müəyyənləşdirməsi ilə əlaqədar yaranır
 - mülki hüquq münasibəti iştirakçılarının iradəsindən asılı olmayaraq yaranır
 - mülki hüquq münasibəti iştirakçılarının iradəsindən asılı olaraq yaranır
-

Sual: Aşağıdakı tələblərdən hansına iddia müddəti şamil edilmir? (Çəki: 1)

- natural öhdəliklərinin icrası ilə əlaqədar yaranan tələblər
- nikahın mövcud olduğu dövrdə ər ilə arvad arasındakı tələblərə
- delikt öhdəliklərdən irəli gələn tələblərə
- vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblərə
- şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərinin müdafiəsi haqqında tələblərə

Sual: İddiaçı və cavabdeh harada olduqda iddia müddətinin axımı dayandırılır? (Çəki: 1)

- iddiaçı və cavabdeh iddia müddətini sonunçu ilində məzuniyyətdə olduqda
 - iddiaçı və cavabdeh silahlı qüvvələrin tərkibində olduqda
 - iddiaçı və cavabdeh iddia müddətinin sonunçu ilində tibb müəssisəsində müalicədə olduqda
 - iddiaçı və cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda
 - qeyd olunan bütün hallarda
-

Sual: Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs nə zamandan yenidən təşkil edilmiş sayılır (Çəki: 1)

- əvvəlki hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə verildikdə
 - əvvəlki hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə verildikdə
 - yeni yaranan hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan
 - əvvəlki hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan
 - məhkəmənin bu barədə müvafiq qərarı olduqda
-

Sual: Hüquqi şəxs nə zaman yalnız müflis olma nəticəsində ləğv edilə bilər ? (Çəki: 1)

- əgər hüquqi şəxsin əmlakı yalnız əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin ödənilməsi üzrə yetərli deyildirsə
 - əgər hüquqi şəxsin əmlakı yalnız büdcəyə məcburi ödənişlər və dövlət sığorta haqları üzrə borcları bağlamaq üçün yetərli deyildirsə
 - bu barədə məhkəmənin müvafiq qərarı olduğu halda
 - yalnız qanunda nəzərdə tutulduğu halda
 - əgər hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə
-

Sual: Hüquqi şəxsin yenidən təşkilinin hansı formaları hüquq və vəzifələrin təhvil aktına uyğun olaraq keçməsinə nəzərdə tutur ? (Çəki: 1)

- qoşulma, bölünmə, çevrilmə
 - qoşulma, ayrılma, çevrilmə
 - bölünmə, ayrılma, çevrilmə
 - birləşmə, bölünmə, çevrilmə
 - birləşmə, qoşulma, çevrilmə
-

Sual: Hüquqi şəxsin yenidən təşkilinin hansı formaları hüquq və vəzifələrin bölünmə balansına uyğun olaraq keçməsinə nəzərdə tutur ? (Çəki: 1)

- qoşulma və bölünmə
 - ayrılma və birləşmə
 - bölünmə və birləşmə
 - birləşmə və qoşulma
 - bölünmə və ayrılma
-

Sual: Hüquqi şəxs kimin qərarı ilə ləğv edilir? (Çəki: 1)

- yalnız onun təsisçilərinin və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə
 - onun təsisçilərinin və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının və ya müvafiq dövlət və yerli özünüidare orqanın tələbi əsasında məhkəmənin qərarı ilə
 - yalnız müvafiq dövlət və yerli özünüidare orqanın tələbi əsasında məhkəmənin qərarı ilə
 - hüquqi şəxsin ortaqlarının qərarı ilə
 - onun təsisçilərinin ümumi yığıncağının qərarı ilə
-

Sual: Ləğv edilən hüquqi şəxsin kreditorlarının tələbləri ödənildikdən sonra hüquqi şəxsin qalan əmlakının taleyi necə olur? (Çəki: 1)

- əgər hüquqi şəxsin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun imtiyazlı səhm sahiblərinin mülkiyyətinə verilir
 - əgər hüquqi şəxsin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun təsisçilərinə verilir
 - məhkəmənin qərarı ilə onun təsisçilərinə verilir
 - dövlət büdcəsinə keçirilir
 - sinqulyar hüquqi varislik qaydasında yeni yaranan hüquqi şəxsə keçir
-

Sual: Hüquqi şəxs ləğv edilərkən birinci növbədə hansı kreditorların tələbləri ödənilir (Çəki: 1)

- ləğv edilən hüquqi şəxsin əmlakının girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların tələbləri
 - həyat və sağlamlığa zərər vurulması ilə əlaqədar fiziki şəxslərin tələbləri
 - işdən çıxarma müavinətləri və əmək haqqı üzrə işçilərin tələbləri
 - dövlət büdcəsinə və büdcədən kənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə dövlətin tələbləri
 - dövlət büdcəsinə və büdcədən kənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə dövlətin tələbləri
-

Sual: Mülki hüquqla tənzimlənən şəxsi-qeyri əmlak hüquqlarının fərqləndirici əlamətləri hansılardır? (Çəki: 1)

- iqtisadi məzmunundan məhrumdur
 - bu hüquqların həyata keçirilməsi həmişə əvəzli xarakterlidir
 - bu hüquqların dəyəri pulla ifadə oluna bilər
 - bu hüquqların həyata keçirilməsi digər tərəfin müəyyən əmlak vəzifələri ilə müşahidə olunur
 - bu hüquqların müdafiə olunması yalnız qeyri-əmlak xarakterli sanksiyalarda ifadə oluna bilər
-

Sual: Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən hansı halları araşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidirlər (Çəki: 1)

- məlumatın ləkələyici olması, məlumatın doğru olmaması, bu məlumatların gizli qalması
- məlumatın ləkələyici olmaması, məlumatın doğru olması, bu məlumatların yayılması
- məlumatın ləkələyici olmaması, məlumatın doğru olmaması, bu məlumatların

yayılması

- məlumatın ləkələyici olması, məlumatın doğru olması, bu məlumatların yayılması
 - məlumatın ləkələyici olması, məlumatın doğru olmaması, bu məlumatların yayılması
-

Sual: Necə xarakterli məlumatlar şərəf və ləyaqəti ləkələyən məlumat kimi qiymətləndirilir ? (Çəki: 1)

- məlumat əxlaq prinsiplərinə zidd olsada, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş xarakterizə edən məlumatları əks etdirmirsə
 - məlumat əxlaq prinsiplərinə zidd olsada, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaratmadığı təqdirdə
 - əgər məlumat əxlaq prinsiplərinə ziddirsə, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaratdığı təqdirdə
 - məlumat əxlaq prinsiplərinə zidd olsada həqiqətə uyğundur, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaratdığı təqdirdə
 - məlumat əxlaq prinsiplərinə zidd olsada, aid olan şəxsə təklikdə bildirilmişdir
-

Sual: Məlumat nə zaman yayılmış hesab olunur ? (Çəki: 1)

- məlumat həqiqətə uyğun olmadıqda
 - məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi
 - məlumat şəxsi tam olaraq xarakterizə etdikdə
 - məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə
 - məlumat qısa xarakterli olduqda
-

Sual: Mənəvi zərərin ödənilməsi hansı qaydada həyata keçirilir (Çəki: 1)

- zərər çəkmiş şəxsin kütləvi informasiya vasitələrində öz cavabını dərc etdirməsi ilə
 - yalnız naturada ödənilir
 - cavabdehin üzərinə müəyyən vəzifələr (təzib edilməsi, üzr istənilməsi) qoymaqla ödənilə bilər
 - bir qayda olaraq pul ilə müəyyən edilir
 - bir qayda olaraq pul ilə müəyyən edilir və ödənilir, həmçinin cavabdehin üzərinə müəyyən vəzifələr (təzib edilməsi, üzr istənilməsi) qoymaqla ödənilə bilər
-

Sual: Tam ortaqlığın fəaliyyəti nəticəsində əldə olunmuş əmlak mülkiyyət hüququ əsasında kimə məxsusudur (Çəki: 1)

- əgər nizamnamədə və iştirakşılardan digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, maya qoyulanlara
- əgər nizamnamədə və iştirakşılardan digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, səhmdarlara
- əgər nizamnamədə və iştirakşılardan digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onun iştirakşılardan onların şərikli kapitaldakı payına mütənasib surətdə
- iştirakşılardan razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onun iştirakşılardan arasında bərabər paylarla bölüşdürülür
- əgər nizamnamədə və iştirakşılardan digər razılaşmasında ayrı qayda nəzərdə

tutulmayıbsa, onun iştirakşılarının sayına uyğun olaraq bölüşdürülür

Sual: Tam ortaqlığın iştirakçıları ortaqlıqdan çıxmaq istəyini nə zaman bildirməlidir ?
(Çəki: 1)

- çıxmasına ən gec altı ay qalmış
 - çıxmasına ən gec üç ay qalmış
 - çıxmasına ən gec iki ay qalmış
 - çıxmasına ən gec bir ay qalmış
 - çıxmasına ən gec beş ay qalmış
-

Sual: Komandit ortaqlar kimlərdir ? (Çəki: 1)

- ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub əmlakla məsuliyyət daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neşə iştirakçı
 - ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləğində itki riski daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neşə iştirakçı
 - ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləğində itki riski daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak edən bir və ya bir neşə iştirakçı
 - ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub əmlakla məsuliyyət daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak edən bir və ya bir neşə iştirakçı
 - ortaqlığın işlərini etibarnamə ilə idarə edən şəxs
-

Sual: Tam ortaqlığın iştirakçısı şərikli kapitaldakı payını ortaqlığın başqa iştirakçısına və ya üçüncü şəxsə verə bilərmi ? (Çəki: 1)

- verə bilməz
 - qalan iştirakçıların razılığını soruşmadan da verə bilər
 - qalan iştirakçıların razılığı ilə verə bilər
 - digər iştirakçıların satın almaqda üstünlük hüququnu nəzərə almaqla verə bilər
 - tərəflər arasında razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa verə bilməz
-

Sual: Maya qoyanların aşağıdakı hüquqları vardır (Çəki: 1)

- ortaqlığın kreditorlarına qarşı etiraz etmək
 - ortaqlığın idarə edilməsində iştirak etmək
 - ortaqlığın adından etibarnaməsiz çıxış etmək
 - ortaqlığın illik hesabatları və balansları ilə tanış olmaq
 - ortaqlığın işlərin aparılmasında iştirak etmək
-

Sual: Komandit ortaqlıq nə zaman ləğv olunur (Çəki: 1)

- komandit ortaqlıqda azı iki maya qoyan qaldıqda
 - komandit ortaqlıqda azı bir maya qoyan qaldıqda
 - komandit ortaqlıqda azı bir tam ortaqlıq qaldıqda
 - komandit ortaqlıqda azı bir tam ortaqlıq və bir maya qoyan qaldıqda
 - maya qoyanların hamısı ortaqlıqda çıxdıqda
-

Sual: İştirakçılarını onlara məxsus səhmləri digər səhmdarların razılığı olmadan

özgəninkiləşdirə bilirlərsə bu cür cəmiyyət (Çəki: 1)

- açıq səhmdar cəmiyyət adlanır
 - qapalı səhmdar cəmiyyət adlanır
 - istehlak kooperativi adlanır
 - məhdud məsuliyyətli cəmiyyət adlanır
 - əlavə məsuliyyətli cəmiyyət adlanır
-

Sual: Səhmdar cəmiyyətin səhmdarları dedikdə kimlər başa düşülür (Çəki: 1)

- səhmdar cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin istifadəçisi olan fiziki və ya hüququ şəxslər
 - səhmdar cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada mulkiyyətçisi olan fiziki və ya hüququ şəxslər
 - səhmdar cəmiyyətin bir və ya daha çox sayda səhmlərini əldə tutan fiziki və ya hüququ şəxslər
 - səhmdar cəmiyyətin bir və ya daha çox sayda səhmlərini müqavilə ilə müəyyən edilmiş qaydada depozitə qoyan fiziki və ya hüququ şəxslər
 - səhmdar cəmiyyətin bir sayda səhminin Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada mulkiyyətçisi olan fiziki və ya hüququ şəxslər
-

Sual: Səhmdar cəmiyyətin ali idarə etmə orqanı (Çəki: 1)

- onun icra orqanının yığıncağıdır
 - onun müşahidə şurasının ümumi yığıncağıdır
 - onun səhmdarlarının ümumi yığıncağıdır
 - onun kollegial orqanlarının ümumi yığıncağıdır
 - onun təftiş komissiyasının ümumi yığıncağıdır
-

Sual: Səhmdar cəmiyyətdə direktorlar şurası nə zaman yaradılır (Çəki: 1)

- səhmdarların sayı əllidən çox olduqda
 - səhmdarların sayı yetmişdən çox olduqda
 - səhmdarların sayı yüzdən çox olduqda
 - səhmdarların sayı əllidən çox olduqda
 - səhmdarların sayı otuzdan çox olduqda
-

Sual: Təsərrüfat ortaqlıqları və cəmiyyətləri hansı halda başqa təsərrüfat ortaqlığına və cəmiyyətinə çevrilə bilər (Çəki: 1)

- müşahidə şurasının qərarı ilə
 - müvafiq icra hakimiyyəti orqanının qərarı ilə
 - məhkəmənin qərarı ilə
 - təsisçilərin vəkil etdikləri orqanın qərarı ilə
 - iştirakçılarının ümumi yığıncağının qərarı ilə
-

Sual: Əşyanı girov qoyan (ipoteka qoyan) (Çəki: 1)

- yalnız onun mülkiyyətçisi ola bilər
- tam fəaliyyət qabiliyyətli şəxs ola bilər
- kənar idarəçi və ya mülkiyyətçi ola bilər
- əşyaya məhdud əşya hüququ əsasında malik olan şəxs ola bilər

- mülkiyyətçi ilə yanaşı əşyaya müqavilə əsasında malik olan istənilən şəxs ola bilər
-

Sual: Kreditor nə zaman icranı gecikdirmiş sayılır ? (Çəki: 1)

- icra müddəti çatmış öhdəliklər üzrə müddət bitdikdən beş iş günü ərzində lazımi icra hərəkətləri yerinə yetirilmədikdə
- vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmədikdə
- vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etsədə, onun dəyərini ödəmədikdə
- icra müddəti çatmış öhdəliklər üzrə müddət bitdikdən yeddi iş günü ərzində lazımi icra hərəkətləri yerinə yetirilmədikdə
- kreditor öldükdə və ya ölmüş elan olunduqda
-

Sual: Öhdəliklərin icrasının təmini üsulları hansılardır ? (Çəki: 1)

- girov, tutma, dəbbə pulu, borclunun əmlakının saxlanması, zəminlik, qərantiya, beh ilə və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullar
- girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zəminlik, qərantiya, beh ilə və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullar
- girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, müsadirə, zəminlik, qərantiya, beh ilə və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullar
- girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zəminlik, qərantiya
- girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zəminlik, qərantiya, müsadirə, rekvizisiya
-

Sual: Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı (Çəki: 1)

- əgər müqavilədə nəzərdə tutulubsa, əsas öhdəliyin etibarsızlığına səbəb olur
- əsas öhdəliyin etibarsızlığına səbəb olur
- əsas öhdəliyin etibarsızlığına səbəb olmur
- əgər müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, əsas öhdəliyin etibarsızlığına səbəb olmur
- əsas öhdəliyin şərtlərinin dəyişdirilməsinə səbəb olur
-

Sual: Öhdəliyin icrasının təmini üsullarından hansı əsas öhdəlikdən asılı deyildir ? (Çəki: 1)

- zəminlik
- girov
- qərantiya
- dəbbə pulu
- beh
-

Sual: Dəbbə pulu dedikdə nə başa düşülür ? (Çəki: 1)

- dəbbə pulu müqaviləsinə əsasən bank, digər kredit idarəsi və ya sığorta təşkilatı digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) dəbbə pulu öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə, ödəməli olduğu pul məbləği
- borclu dəbbə ilə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya dəbbə pulu müqaviləsində borclunun subsidiar

məsuliyyəti nəzərdə tutulmayıbsa, ödəməli olduğu pul məbləği

borcluya və ya borclunun göstərdiyi şəxsə verilməli əmlak əgər borclu həmin əmlakı ödəmək və ya kreditora bununla bağlı xərclərin və digər zərərin əvəzini ödəmək öhdəliyini vaxtında icra etməzsə, kreditorun həmin əmlakla əlqədar ödəməli olduğu pul məbləği

müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımcına icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği

dəbbə pulu müqaviləsinə əsasən bank, digər kredit idarəsi və ya sığorta təşkilatı digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditora (benefisiara) dəbbə pulu öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə, ödəməli olduğu pul məbləği

Sual: Öhdəliyə tamamilə və ya qismən xitam verilməsi əsasları hansılardır ? (Çəki: 1)

icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu dəyişdirmə, qaytarma, müddətin keçməsi nəticəsində və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar

icra, depozitə qoyma, tələbi güzəst etmə, dəyişdirmə, bağışlama, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar

icra, depozitə qoyma, qaytarma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar

icra, depozitə qoyma, ipoteka, zəminlik, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar

icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar

Sual: Ləngitmə hüququ nədeməkdir? (Çəki: 1)

mülki məcəlləyə görə borclunun kreditor barəsində hüququ tələbi varsa öhdəlik icra edilənədək borclunun öz öhdəliyinin icrasından imtina etməsi;

müqaviləyə görə borclunun kreditor barəsində ödəniş müddəti çatmış tələbi varsa, öhdəlik icra edilənədək borclunun öz öhdəliyinin icrasından imtina etmək;

qarşılıqlı öhdəliyin icrasınadək borclunun öhdəliyi icra etməkdən imtina etməsi;

MM-ə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla bağlı ödəniş müddəti çatmış tələbi varsa, öhdəlik icra edilənədək borclunun öz öhdəliyinin icrasından imtina etməsi;

hüququ pozulmuş borclunun əmlakı verməyi ləngitməsi;

Sual: Ləngitmə hüququ hansı halda istisna edilir? (Çəki: 1)

borclu qanunvericiliyin tələbini pozduqda;

borclu icranı gecikdirdikdə;

ləngitmə predmeti qanunsuz əldə edildikdə;

borclu hüququ tələbin icrasını gecikdirdikdə;

borclu ödəniş müddəti çatmış tələbin icrasını gecikdirdikdə

Ad	02#02
Suallardan	42
Maksimal faiz	42
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Mülki hüquq hüququn bir sahəsi olmaqla (Çəki: 1)

- təşkilati inzibati münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur
- əmlak və əmək
- vergi
- əmlak və şəxsi qeyri-əmlak
- maliyyə

Sual: Mülki Məcəllənin məqsədi (Çəki: 1)

- maddi və qeyri maddi nemətləri qorumaq
- beynəlxalq hüquqi aktların tətbiqinə şərait yaratmaq
- insan hüquq və azadlıqlarını müdafiə etmək
- mülki dövriyyə iştirakçılarının iradə ifadəsi üçün şərait yaratmaq
- üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək

Sual: Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər hansı hallarda mülki qanunvericilik ilə tənzimlənir (Çəki: 1)

- sadalanan münasibətləri tənzimləyən xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa
- heç bir halda
- hər bir halda
- mülki məcəllədə nəzərdə tutulduqda
- konstitusiyada nəzərdə tutulduğu halda

Sual: İnsanın özgeninkiləşdirilməyən hüquq və azadlıqlarının digər qeyri-maddi nemətlərin gerçəkləşdirilməsi və müdafiəsi ilə bağlı münasibətlər hansı halda mülki qanunvericilik və başqa hüquqi aktlarla tənzimlənir (Çəki: 1)

- əgər bu münasibətlərin mahiyyətindən ayrı qayda irəli gəlinirsə
- heç bir halda
- sadalanan münasibətləri tənzimləyən xüsusi qanunvericilik aktlarında ayrı qayda nəzərdə tutulmayıbsa
- mülki qanunvericilikdə nəzərdə tutulubsa
- bu münasibətlərin iştirakçıları özləri tələb edərsə

Sual: Əmlak anlayışı hüquqda nəyi ifadə edir (Çəki: 1)

- mənzil, torpaq, tikili və qurğular

- istənilən əşyaların və qeyri maddi əmlak nemətlərinin toplusunu
 - ayrı-ayrı daşınar əşyaların məcmusunu
 - mülkiyyətçiyə məxsus qiymətli əşyaları
 - yalnız daşınmaz əşyaları
-

Sual: Əmlak münasibətləri dedikdə nə başa düşülür (Çəki: 1)

- insanın əmlaka olan münasibəti
 - maddi və qeyri-maddi nemətlərin müəyyən şəxslərə məxsusluğunu və dövriyyəsinə müəyyən edən iradəvi münasibətlər
 - əşyalar arasında əlaqə
 - əşyaların və əmlakların bir yerə toplanması ilə əlaqədar münasibətlər başa düşülür
 - insanın əşyaya olan münasibəti
-

Sual: Aşağıdakılardan hansıları hüquqi şəxsin mahiyyəti haqqında əsas təlimlərə aiddir (Çəki: 1)

- qarşılıqlı anlaşma, müdirələr və sosial zərurət
 - kollektiv maraqlar, şəxsi birlik, təbii şərait
 - fiksiya, reallıq və kollektiv maraqlar
 - yaxınlaşma, şəxsi birlik və reallıq
 - şəxsi səlahiyyət, qarşılıqlı anlaşma, sosial zərurət nəzəriyyələri
-

Sual: Hüquqi şəxs hansı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır (Çəki: 1)

- dövlət qeydiyyatına alındığı andan
 - təsisçilərin ümumi yığıncağının qərarı qeydiyyat orqanuna təqdim olunduğu andan
 - təsis edildiyi və dövlət qeydiyyatına alındığı andan
 - hüquqi şəxsin nizamnamə kapitalı formalaşdığı andan
 - hüquqi şəxs səlahiyyətli dövlət orqanlarından müvafiq icazə aldıqdan sonra
-

Sual: Azərbaycan Respublikası mülki hüquq münasibətlərində (Çəki: 1)

- ədliyyə nazirliyində qeydiyyatdan keçdikdən sonra iştirak edir
 - iştirak edir
 - iştirak etmir
 - eynilə digər hüquqi şəxslər kimi iştirak edir
 - təsis edildikdən və nizamnaməsinin hazırladığı andan iştirak edir
-

Sual: Mülki hüquq münasibətlərində Azərbaycan Respublikasının səlahiyyətlərini (Çəki: 1)

- onun hüquqi şəxslər olan orqanları həyata keçirir
 - nazirlər kabineti həyata keçirir
 - onun nazirlikləri həyata keçirir
 - onun hüquqi şəxslər olmayan orqanları həyata keçirir
 - yerli icra hakimiyyəti orqanları həyata keçirir
-

Sual: Bələdiyyələr mülki hüquq münasibətlərində (Çəki: 1)

- bələdiyyə üzvləri vasitəsilə iştirak edirlər
 - yalnız yaratdıqları hüquqi şəxslər vasitəsilə iştirak edirlər
 - yalnız müvafiq icra hakimiyyətinin icazəsi olduqdan sonra iştirak edə bilər
 - iştirak edə bilməz
 - eynilə digər hüquqi şəxslər kimi iştirak edə bilər
-

Sual: Əsas məqsədi mənfəət götürməkdən ibarət olan qurumlar necə adlanır? (Çəki: 1)

- qeyri-kommersiya hüquqi şəxsləri
 - təsərrüfat cəmiyyətləri
 - təsərrüfat ortaqlıqları
 - sahibkarlıq qurumları
 - kommersiya hüquqi şəxsləri
-

Sual: Əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürülməyən qurumlar necə adlanır (Çəki: 1)

- qeyri-kommersiya hüquqi şəxsləri
 - [unitar müəssisələr
 - ictimai birliklər və fondlar
 - təsərrüfat ortaqlıqları və xeyriyyə cəmiyyətləri
 - kooperativlər
-

Sual: Hüquqi şəxslərin hüquq qabiliyyəti (Çəki: 1)

- həm xüsusi, həm də ümumi xarakterli ola bilər
 - yalnız ümumi xarakterlidir
 - yalnız xüsusi xarakterlidir
 - məqsədli xarakterlidir
 - həm xüsusi , həm də məqsədli xarakterlidir
-

Sual: Hüquqi şəxsin ləğvi dedikdə (Çəki: 1)

- onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquqi varislik qaydasında başqa şəxslərə keçməklə xitam verilməsi deməkdir
 - onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa hüquqi şəxslərə keçmədən xitam verilməsi deməkdir
 - ləğv etmə barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi başa düşülür
 - onun kreditorlarının tələblərinin ödənilməsi başa düşülür
 - onun təşkilati – hüquqi formasının dəyişməsi başa düşülür
-

Sual: Hüquqi şəxslərin hüquq qabiliyyətinə nə zaman xitam verilir (Çəki: 1)

- ləğv etmə barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi anda
- ləğv etmə komissiyasının təyin olunduğu zaman
- ləğv etmə komissiyası müvafiq mətbuat orqanlarında onun ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında məlumat dərc etdirdiyi anda
- hüquqi şəxs yenidən təşkil edildikdə
- hüquqi şəxsin kreditorları tələb hüququnun irəli sürdüyü anda

Sual: Hüquqi şəxsin ləğvi haqqında qərarı kim qəbul edir (Çəki: 1)

- təsisçilər nizamnamə ilə vəkil edilmiş orqanı və məhkəmə
 - təsisçilərin və ya nizamnamə ilə vəkil edilmiş orqanı
 - təsisçiləri
 - yalnız məhkəmənin
 - müvafiq dövlət və yerli özünü idarə orqanı
-

Sual: Hüquqi şəxs nə zaman müflis olma nəticəsində ləğv edilir (Çəki: 1)

- hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə
 - hüquqi şəxsin təsisçiləri öz əmlak paylarını geri tələb etdikdə
 - hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin tərkibindən çıxdıqda
 - qanunla qadağan edilmiş fəaliyyəti həyata keçirdikdə
 - nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda
-

Sual: Hüquqi şəxsin yenidən təşkilinin formaları hansılardır? (Çəki: 1)

- yanaşma, mənimsəmə, bölünmə, çevrilmə, ayrılma
 - birləşmə, mənimsəmə, qoşulma, bölünmə, ayrılma
 - yanaşma, birləşmə, qoşulma, müflis olma çevrilmə
 - birləşmə, qoşulma, ayrılma, müflis olma çevrilmə
 - birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə
-

Sual: Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi (Çəki: 1)

- etibarsız saya bilər
 - təsis edə bilər
 - müvafiq icra hakimiyyəti orqanına şikayət edə bilər
 - icra etməyə bilər
 - mübahisələndirə bilər
-

Sual: Aldatma yolu ilə bağlanmış əqd etibarsız sayıldıqda hansı hüquqi nəticələr tətbiq olunur (Çəki: 1)

- təqsirkar tərəf yalnız vurduğu real zərərin əvəzini ödəyir
 - əqli mübahisələndirən tərəf zərərin əvəzinin ödənilməni tələb etməklə yanaşı, tərəflərdən hər biri əqd üzrə olduqlarının hamısını digər tərəfə qaytarmalı
 - əqd əhəmiyyətsiz hesab olunur
 - təqsirkar tərəf cinayət məsuliyyətinə cəlb olunur
 - təqsirkar tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmək imkanından məhrum edilir
-

Sual: Əqdi bağlamağa məcburetmə hərəkətləri hansı hallarda mübahisələndirilə bilər (Çəki: 1)

- xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünə, arvadına /ərinə/ digər ailə üzvlərinə, yaxın qohumlarına və ya əmlakına qarşı real təhlükə hədəsi ilə törədildikdə
- şəxsin mülkiyyətinə və digər əmlak hüquqlarına qəsd edildikdə

- şəxsin həyatına və sağlamlığına zərər vurulduqda
 - zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda
 - şəxsi yalnız ölüm təşlükəsi ilə hədələdikdə
-

Sual: Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirən tərəf özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən nə zaman tələb edə bilər (Çəki: 1)

- əqd predmetinin dəyəri müəyyənləşdirilmədikdə
 - şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdirsə
 - mübahisələndirən tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə
 - yanılma hər iki tərəfin təqsiri üzündən baş verdikdə
 - tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini iddia etdikdə
-

Sual: Ağır şərtli əqd dedikdə (Çəki: 1)

- şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlər və bağlamağa məcbur olduğu əqd başa düşülür
 - əqd hansısa xoşa gəlməz hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanması başa düşülür
 - əqd üzrə hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən naməlum ağır hadisənin baş verməsindən asılı edilən əqd başa düşülür
 - əqd üzrə tərəflərdən birinin icradan birtərəfli imtina etdiyi əqd başa düşülür
 - Məhkəmə qərarı ilə şərtləri ağır hesab olunan əqd başa düşülür
-

Sual: Yalnız görünüş üçün bağlanmış əqd (Çəki: 1)

- yalnız görüş üçün bağlanmış əqd
 - uydurma əqddir
 - qeyri-ciddi əqddir
 - etibarsız əqddir
 - konversiya olunmalı əqddir
-

Sual: Başqa əqdi pərdələmək məqsədilə bağlanmış əqd (Çəki: 1)

- uydurma əqddir
 - yalan əqddir
 - qeyri-ciddi əqddir
 - etibarsız əqddir
 - kommersion olunmalı əqddir
-

Sual: Əhəmiyyətsiz əqd (Çəki: 1)

- qeyri-ciddi əqddir
- icra edildiyi andan etibarsız hesab edilən əqddir
- məhkəmə tərəfindən etibarsız hesab edilən əqddir
- [mübahisələndirilən əqddir
- məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir

Sual: Mübahisələndirilən əqdlər üzrə iddia müddəti (Çəki: 1)

- on ildir
 - beş ildir
 - bir ildir
 - qeyri məhduddur
 - tərəflərin razılığı ilə müəyyən olunur
-

Sual: Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə məlum olduğu andan (Çəki: 1)

- bir ay ərzində mübahisələndirilə bilər
 - bir il ərzində mübahisələndirilə bilər
 - üç il ərzində mübahisələndirilə bilər
 - beş il ərzində mübahisələndirilə bilər
 - on il ərzində mübahisələndirilə bilər
-

Sual: Hüquqi şəxsi nümayəndəliyi dedikdə nə başa düşülür (Çəki: 1)

- hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və hüquqi şəxsin mənafeələrini təmsil və müdafiə edən ayrıca bölməsi
 - hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirən ayrıca bölməsi
 - hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyasını həyata keçirən bölməsi
 - hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və hüquqi şəxsin işgüzar nüfuzunu və firma adını müdafiə edən ayrıca bölməsi
 - hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən məhkəmədə onun mənafeələrini müdafiə edən ayrıca bölməsi
-

Sual: Hüquqi şəxsin filialı dedikdə nə başa düşülür (Çəki: 1)

- hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və hüquqi şəxsin mənafeələrini təmsil edən ayrıca bölməsi
 - hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarının həyata keçirən ayrıca bölməsi başa düşülür
 - hüquqi şəxsi təhkim edilmiş əmlak barəsində qanunla müəyyən edilmiş hədlər daxilində sərəncam verən bölməsi
 - hüquqi şəxsin sosial mədəni və digər qeyri-kommersiya həmçinin kommersiya məqsədlərinin həyata keçirilməsi məqsədilə yaratdığı bölməsi
 - hüquqi şəxsi olduğu yerdən kənarında yerləşən məhkəmədə onun mənafeələrini müdafiə edən ayrıca bölməsi
-

Sual: Nümayəndəliklər və filiallar (Çəki: 1)

- müvafiq icra hakimiyyətinin icazəsi ilə hüquqi şəxs sayıla bilərlər
- nümayəndəliklər və filialların iştirakçılarının ümumi yığıncağının qərarı ilə hüquqi şəxs sayıla bilər
- hüquqi şəxsin təsisçilərinin ümumi yığıncağının qərarı əsasında hüquqi şəxs sayıla bilərlər

- hüquqi şəxs sayılırlar və təsdiq olunmuş əsasnamə üzrə fəaliyyət göstərilir
 - hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərilir
-

Sual: Müqavilə azadlığı prinsipi nəyi ehtiva edir (Çəki: 1)

- mülki hüquqi müqavilə bağlayıb bağlamamaqda, vahid iqtisadi məkanın müəyyən olunmasında, müqavilə növünü seçməkdə sərbəstliyi
 - müqavilə şərtlərinin sərbəst müəyyən etmək, müqavilədən irəli gələn hüquqlar pozulduğu təqdirdə məhkəməyə müraciət etmək hüququnu, müqavilə üzrə sərbəst kontragent seçimini
 - mülki hüquqi müqavilələri bağlayıb bağlamamaqda, müqavilə üzrə kontragent seçimində, müqavilə şərtlərini müəyyən etməklə müqavilə növünü seçməkdə tərəflərin hüququnu
 - mülki-hüquqi müqavilələrdən irəli gələn hüquqları mənəəsiz həyata keçirməkdə, müqavilə növünü seçmək, müqavilələrdən irəli gələn hüquqlar pozulduqda məhkəməyə müraciət etmək hüququnu
 - müqavilə tərəflərinə şərtləri müəyyən etməkdə bərabər imkanlar yaratmaq, müqavilənin icrasından bir tərəfli imtinanın yolverilməzliyini, müqavilə növünü seçməkdə sərbəst seçim imkanlarını
-

Sual: Aşağıda qeyd olunan hansı müqavilə növündə müqavilə azadlığı prinsipi tətbiq olunmur (Çəki: 1)

- birtərəfli müqavilələrdə
 - ümumi
 - çoxtərəfli müqavilələrdə
 - əvəzsiz müqavilələrdə
 - [qarışıq müqavilələrdə
-

Sual: Etibarnamə dedikdə nə başa düşülür (Çəki: 1)

- bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxs verdiyi yazılı vəkalət
 - sahibkarlıq fəaliyyəti sahəsində müqavilələr bağlanarkən sahibkarları daimi və müstəqil surətdə təmsil etmək üçün verilən yazılı vəkalət
 - qəyyumun və himayəçinin qəyyumluqda və himayədə olan şəxsi təmsil etmək üçün müvafiq icra hakimiyyəti orqanından olduğu yazılı vəkalət
 - fiziki şəxsin olduğu yerdən kənarında onun maraqlarının müdafiəsi üçün üçüncü şəxsə verdiyi vəkalət
 - bir şəxsin digər şəxs qarşısında təmsilçilik üçün üçüncü şəxsə verdiyi vəkalət
-

Sual: Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər (Çəki: 1)

- bağlaya bilməz
 - bağlaya bilər
 - tərəflər arasında razılaşmada nəzərdə tutulubsa bağlaya bilər
 - tərəflər arasında razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa bağlaya bilməz
 - yalnız qanunda nəzərdə tutulduğu təqdirdə bağlaya bilər
-

Sual: Etibarnamə hansı müddətə verilə bilər (Çəki: 1)

- ən azı beş il müddətinə
 - ən çoxu on il müddətinə
 - istənilən müddətə
 - altı ay müddətinə
 - üç il müddətinə
-

Sual: Əgər etibarnamədə müddət göstərilməyibsə (Çəki: 1)

- o əhəmiyyətsizdir
 - o etibarsızdır
 - o bağladığı gündən bir il ərzində qüvvəsini saxlayır
 - o bağlandığı gündən bir gün ərzində qüvvəsini saxlayır
 - o tərəflərdə hüquq və vəzifə doğurmur
-

Sual: Ümumi və xüsusi hüquq bölgüsü aşağıda sadalanan hansı hüquq sistemə aiddir? (Çəki: 1)

- roman-german hüquq sistemine
 - anqlo-sakson hüquq sistemine
 - sosialist hüquq sistemine
 - müsəlman hüquq sistemine
 - dini-ənənəvi hüquq sistemine
-

Sual: Aşağıda sadalanan hansı funksiya mülki hüququn funksiyası hesab edilir? (Çəki: 1)

- sistemləşdirmə
 - xəbərdar etmə
 - cəza vermə
 - stabilləşdirmə
 - [tənzim etmə
-

Sual: Azərbaycan Respublikasının mülki hüquq sistemi ümumilikdə hansı müasir hüquq sistemine aiddir? (Çəki: 1)

- roman-german sistemine
 - anqlo-sakson sistemine
 - yaxın şərq hüquq sistemine
 - dini-ənənəvi hüquq sistemine
 - institutsion hüquq sistemine
-

Sual: Əmlakla əlaqədar olmayan şəxsi qeyri-əmlak münasibətləri. Aşağıda sadalanan hansı hallarda mülki hüquqla tənzim edilir? (Çəki: 1)

- yalnız mülki qanunvericilikdə birbaşa nəzərdə tutulduqda
 - qanunvericilikdə nəzərdə tutulmasada ona zidd olmayan faktlardan yarandıqda
 - qanunvericilikdə nəzərdə tutulmadıqda hüququn analogiyası qaydasında
 - qanunvericilikdə nəzərdə tutulmadıqda qanunun analogiya qaydasında
 - həmin münasibətlərin tənzimi məhkəmə qərarı ilə zəruri hesab edildikdə
-

Ad	07#01
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Mülki qanunvericilik nizamına salır (Çəki: 1)

- mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini
- mülki hüquq subyektlərinin əmlak münasibətlərini
- mülki hüquq subyektlərinin şəxsi qeyri-əmlak münasibətlərini
- mülki hüquq subyektlərinin yalnız qanunauyğun xarakterli əmlak münasibətlərini
- mülki hüquq subyektlərinin qanunauyğun xarakterli əmlak və şəxsi qeyri-əmlak münasibətlərini

Sual: Düzgün cavabı seçin (Çəki: 1)

- mülki qanunvericilik Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir
- mülki qanunvericilik Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün fiziki şəxslər üçün qüvvədədir
- mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində olan vətəndaşları üçün qüvvədədir
- mülki qanunvericilik Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş hüquqi şəxslər üçün qüvvədədir
- mülki qanunvericilik Azərbaycan ərazisində qeydiyyatı olan hüquqi və fiziki şəxslər üçün qüvvədədir

Sual: Mülki qanunvericiliyin ayentik təfsiri nədir (Çəki: 1)

- hüquq normasının məzmununun məntiqi nöqtəyi nəzərdən izahidir
- hüquq normasının məzmununun hüquq alimi tərəfindən təfsiridir
- hüquq normasının məzmununun istənilən dövlət orqanı tərəfindən verilən təfsiri
- hüquq normasının məzmununun onu qəbul edən orqan tərəfindən təfsiri
- müvafiq normanın məzmununun onu tətbiq edən məhkəmə tərəfindən təfsiridir

Sual: Aşağıdakılardan hansı mülki hüquq münasibətlərinin obyektləri deyil (Çəki: 1)

- Dövlət sirri
- Əşyalar
- Pullar və qiymətli kağızlar
- Yaradıcılıq fəaliyyətinin nəticələri
- İşlər və xidmətlər

Sual: Aşağıdakılardan hansı əşyalara aid deyil (Çəki: 1)

- Fiziki obyektlər
- Əmlak hüquqları

- Pullar
 - Qiymətli kağızlar
 - Torpaq sahələri
-

Sual: Aşağıdakı təsnifatlardan hansı yanlıştır (Çəki: 1)

- istehlak olunan və istehlak olunmayan əşyalar
 - daşınar və daşınmaz əşyalar
 - adli və adsiz əşyalar
 - istehlak olunan və istehlak olunmayan əşyalar
 - əvəzedilən və əvəzedilməz əşyalar
-

Sual: Aşağıdakılardan hansı əqli mülkiyyət hüququnun obyektı deyil (Çəki: 1)

- elm əsərləri
 - işgüzar nüfuz
 - ixtiralar
 - faydalı model
 - sənaye nümunəsi
-

Sual: Aşağıdakılardan hansı qeyri maddi nemətlərə aid deyil (Çəki: 1)

- insanın həyat və sağlamlıq hüququ
 - izləmə hüququ
 - insanın şərəf və ləyaqəti
 - şəxsi toxunulmazlıq hüququ
 - şəxsi və ailə sirri
-

Sual: Fiziki şəxsin dairəsinə dair düzgün cavabı seçin (Çəki: 1)

- Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir
 - Azərbaycan vətəndaşları fiziki şəxslərdir
 - Azərbaycan Respublikasında bütün vətəndaşlar və Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və çalışan vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir
 - Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir
 - Azərbaycan Respublikası ərazisində qeydiyyatda olan istənilən insan fərdi fiziki şəxsdir
-

Sual: Fiziki şəxsin mülki hüquq subyektliliyi nədir? (Çəki: 1)

- fiziki şəxsin öz hərəkətləri ilə mülki hüquq əldə etməsi və vəzifə icra etməsi qabiliyyəti
 - fiziki şəxsin tam fəaliyyət qabiliyyətli olması
 - fiziki şəxsin hüquq və vəzifələri öz adı ilə əldə etməsi və həyata keçirməsi qabiliyyəti
 - fiziki şəxsin öz adından mülki münasibətlərdə iştirak etməsi qabiliyyəti
 - fiziki şəxsin hüquq və fəaliyyət qabiliyyəti
-

Sual: Yanlışı cavabı tapın (Çəki: 1)

- mülki hüquqda fiziki şəxs insan fərdir
 - mülki hüquqda fiziki şəxs canlı insan fərdi və qanunda nəzərdə tutulan bəzi hallarda meyit də sayıla bilər
 - fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdir
 - Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir
 - fiziki şəxs həm vətəndaş, həm əcnəbi, həmçinin vətəndaşlığı olmayan şəxsdir
-

Sual: Fiziki şəxsin mülki hüquq qabiliyyəti ümumi qaydada nə vaxtdan əmələ gəlir? (Çəki: 1)

- mayba bağlandığı vaxtdan
 - fiziki şəxsin 18 yaşına çatdığı vaxtdan etibarən
 - fiziki şəxsin doğulduğu andan
 - 7 yaşından
 - 14 yaşından
-

Sual: Fiziki şəxsin mülki hüquq qabiliyyəti nədir? (Çəki: 1)

- fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir
 - fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq qabiliyyətidir
 - fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir
 - fiziki şəxsin mülki hüquq qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək qabiliyyətidir
 - fiziki şəxsin mülki hüquq qabiliyyəti şəxsin özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyəti başa düşülür
-

Sual: Düzgün cavabı tapın (Çəki: 1)

- fiziki şəxsin istənilən əqdi bağlamaq üçün onun tam fəaliyyət qabiliyyətli olması vacibdir
 - fiziki şəxsin istənilən əqdi bağlamaq üçün mülki hüquq qabiliyyətli olması kifayətdir
 - fiziki şəxsin bəzi əqdləri müstəqil bağlaması üçün onun 5 yaşına çatması kifayətdir
 - fiziki şəxsin bəzi əqdləri bağlaması üçün onun 18 yaşına çatması kifayətdir
 - fiziki şəxsin bütün əqdləri bağlamaq üçün onun 18 yaşına çatması vacibdir
-

Sual: Fiziki şəxsin mülki hüquq qabiliyyəti nə vaxt xitam olur? (Çəki: 1)

- fiziki şəxsin mülki hüquq qabiliyyəti heç vaxt xitam olmur
 - fiziki şəxs məhkəmə qaydasında mülki fəaliyyət qabiliyyətsiz elan edildikdə
 - fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti məhdudlaşdırılanda
 - fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti dayandırıldığı gündə
 - fiziki şəxsin ölümü ilə
-

Sual: Düzgün cavabı seçin (Çəki: 1)

- fiziki şəxs mülki fəaliyyət qabiliyyətini itirəndə mülki hüquq qabiliyyətindən də məhrum olur
 - fiziki şəxs hüquq qabiliyyətindən məhrum oluna bilməz
 - fiziki şəxs qanunla nəzərdə tutulmuş bəzi hallarda məhkəmə qaydasında mülki hüquq qabiliyyətindən məhrum oluna bilər
 - fiziki şəxs üzərində qəyyumluq və ya himayədarlıq müəyyən olunan hallarda hüquq qabiliyyətindən müvəqqəti olaraq məhrum olur
 - yetkinlik yaşına çatmış fiziki şəxs üzərində qəyyumluq və ya himayədarlıq müəyyən olunan hallarda o, hüquq qabiliyyətindən müvəqqəti olaraq məhrum olur
-

Sual: Mülki fəaliyyət qabiliyyəti nədir? (Çəki: 1)

- fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə istənilən cür əqdlər bağlamaq qabiliyyətidir
 - fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir
 - fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək qabiliyyətidir
 - fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir
 - fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir
-

Sual: Fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti nə vaxt tam həcmdə əmələ gəlir? (Çəki: 1)

- fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti tam həcmdə 16 yaşından yaranır
 - fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti tam həcmdə 14 yaşından yaranır
 - fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti hüquq qabiliyyəti ilə eyni gündə tam həcmdə yaranır
 - fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti anadan olduğu gündən yaranır
 - fiziki şəxsin mülki fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir
-

Sual: Hansı yaşdan etibarən şəxslər delikt qabiliyyətli sayılır? (Çəki: 1)

- 14 yaşına çatandan sonra
 - 18 yaşına çatandan sonra
 - 7 yaşına çatandan sonra
 - 16 yaşına çatandan sonra
 - Anadan olandan sonra
-

Sual: 7 yaşından 14 yaşınadək olan şəxslərin aşağıdakı hərəkətləri müstəqil şəkildə həyata keçirməyə ixtiyarı vardır (Çəki: 1)

- xirda məişət əqdlərini; əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur; qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdlər
- yalnız xirda məişət əqdlərini

- qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdləri
- əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur
- xirda məişət əqdlərinə; əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur; qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdlər; elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirsin

Sual: Təxirəsalıcı şərtlə bağlanmış əqd deyəndə nə başa düşülür? (Çəki: 1)

- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;
- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən hadisədən və ya naməlum hadisədən asılı olarsa və hadisə baş verməzsə, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır
- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən hadisədən və ya naməlum hadisədən və ya artıq baş versə də tərəflərə bəlli olmayan hadisədən asılı olarsa, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;
- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilməyən hadisədən və ya naməlum hadisədən və ya tərəflərə bəlli olmayan hadisədən asılı olarsa, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;
- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi naməlum hadisədən və asılı olduqda, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır.

Sual: Ləğvedici şərtlə bağlanmış əqd: (Çəki: 1)

- o əqddir ki, həmin şərtin baş verməməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa edir;
- o əqddir ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olmur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa etmir;
- o əqddir ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olsa da, əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa etmir;
- o əqddir ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa edir;
- o əqddir ki, həmin şərtin baş verməməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa etmir

BÖLMƏ: 03#01

Ad	03#01
Suallardan	28
Maksimal faiz	28
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Aşağıda sadalanan hansı müdafiə forması mülki hüquqların əsas müdafiə forması hesab edilir? (Çəki: 1)

- mülki hüquqların məhkəmə müdafiəsi
 - inzibati qaydada müdafiə
 - zəruri müdafiə və son zərurət
 - Hüquq mühafizə orqanlarına müraciət
 - Hüquq pozana qarşı zor tətbiq etmə
-

Sual: Əgər qanunda ayrı qayda nəzərdə tutulmayıbsa Azərbaycan Respublikasının qanunu hansı ərazidə qüvvədədir? (Çəki: 1)

- azərbaycan respublikasının bütün ərazisində
 - azərbaycan respublikasının bəzi ərazilərində
 - azərbaycan respublikasının sərhədləri daxilində olan ərazidə
 - yalnız muxtar qurumların ərazisində
 - yalnız respublikanın paytaxtında
-

Sual: Mülki hüquq hansı hüquq sahəsinə aiddir? (Çəki: 1)

- qarışıq
 - beynəlxalq hüquq
 - konstitusiyaya hüququ
 - ümumi hüquq
 - xüsusi hüquq
-

Sual: Hansı normativ akt mülki hüququn mənbəyi hesab olunmur? (Çəki: 1)

- beynəlxalq konvensiyalar
 - yerli özünüidarə orqanlarının normativ hüquqi xarakterli qərarı
 - nazirlər kabinetinin normativ xarakterli qərarı
 - prezidentin normativ xarakterli fərmanı
 - prezidentin fərdi sərəncamı
-

Sual: Fiziki şəxsin hüquq qabiliyyəti hansı vaxtdan yaranır? (Çəki: 1)

- 18 yaşına, yəni yetkinlik yaşına çatdıqda
 - anadan doğulduğu andan
 - nikaha daxil olduqda
 - ana bətnində olduqda
 - 16 yaşında fiziki şəxslərin
-

Sual: Fiziki şəxsin neçə yaşayış yeri ola bilər? (Çəki: 1)

- ancaq qeydiyyatda olduğu yaşayış yeri
 - bir neçə yaşayış yeri
 - bir yaşayış yeri
 - faktiki yaşadığı yer
 - daimi yaşadığı yer
-

Sual: Hansı fiziki şəxslər üzərində qəyyum təyin oluna bilər? (Çəki: 1)

- 14 yaşından 18 yaşınadək olan fiziki şəxslər üzərində
 - əlillər və qocalar üzərində
 - 14 yaşına çatmayan fiziki şəxslər üzərində
 - fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan şəxslər üzərində
 - 16 yaşında olan fiziki şəxslər üzərində
-

Sual: Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilərmi? (Çəki: 1)

- müəyyən yaş həddində məhrum edilə bilər
 - edilə bilər
 - qismən edilə bilər
 - edilə bilməz
 - məhkəmə qərarı ilə məhrum edilə bilər
-

Sual: Fiziki şəxs məhkəmə tərəfindən ölmüş elan edildikdə ölüm günü hansı gün hesab edilir? (Çəki: 1)

- ölmüş elan olunma haqqında məhkəməyə müraciət edildiyi gün
 - məhkəmə qərarlarının elan olunduğu
 - məhkəmə qərarının qüvvəyə mindiyi və ya məhkəmə qərarında nəzərdə tutulan
 - fiziki şəxsin xəbərsiz itkin düşdüyü gündən sonrakı gün
 - onun haqqında axırncı məlumat alındığı gün
-

Sual: Fiziki şəxslər yaşayış yerini seçməkdə sərbəstdirlərmi? (Çəki: 1)

- səlahiyyətli orqanın razılığı olduqda sərbəstdirlər
 - sərbəst deyillər
 - qismən sərbəstdirlər
 - sərbəstdirlər
 - qanunda nəzərdə tutulan hallarda sərbəstdirlər
-

Sual: 7 yaşından 14 yaşınadək olan fiziki şəxslər hansı əqdləri müstəqil bağlaya bilərlər (Çəki: 1)

- daşınmaz əmlakın alqı-satqısı ilə bağlı əqdləri
 - xırda məişət xarakterli əqdlər
 - əmlak kirayə müqaviləsi
 - notariatda təsdiq olunmalı və dövlət qeydiyyatına alınmalı olan, lakin əvəzsiz fayda
 - istənilən əqdlər
-

Sual: Fiziki şəxs üzərində patronaj təyin edilməsi onun fəaliyyət qabiliyyətini məhdudlaşdırırmı (Çəki: 1)

- tamamilə məhdudlaşdırır
 - fəaliyyət qabiliyyətindən məhrum edir
 - məhdudlaşdır
 - qismən məhdudlaşdırır
 - məhdudlaşdırmır]
-

Sual: Aşağıda göstərilən hansı şəxslər hüquqi şəxs hesab edilir? (Çəki: 1)

- dövlət qeydiyyatından keçmiş və qanunda göstərilən əlamətlərə malik olan
 - filiallar
 - idarələr
 - nümayəndələr
 - vəzifəli
-

Sual: İdarə: (Çəki: 1)

- nümayəndəlikdir
 - tam sərbəst təşkilatdır
 - hüquqi şəxsdir
 - qismən hüquqi şəxsdir
 - hüquqi şəxs deyildir
-

Sual: Hüquqi şəxs öz öhdəlikləri üçün ona məxsus olan bütün əmlakı ilə cavabdehirmi? (Çəki: 1)

- bir qismi ilə cavabdehdir
 - cavabdeh deyil
 - razılaşdırıldıqda cavabdehdir
 - cavabdehdir
 - məhkəmə qərarı ilə müəyyən edildikdə
-

Sual: Hüquqi şəxsin öhdəlikləri üçün təsisçilər məsuliyyət daşıyırmı? (Çəki: 1)

- qanunda və nizamnamədə nəzərdə tutulan hallarda məsuliyyət daşıyır
 - məsuliyyət daşıyır
 - məsuliyyət daşımır
 - qismən məsuliyyətdə daşıyır
 - öz əmlakı ilə məsuliyyət daşıyır
-

Sual: Aşağıdakı hansı qurumlar tam ortaqlıq hesab edilir? (Çəki: 1)

- iştirakçıları ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olan ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə tam məsuliyyət daşıyan qurumlar
 - iştirakçıları ortaqlığa qoyduqları maya həddində məsuliyyət daşıyan qurumlar
 - iştirakçıları ortaqlığın öhdəlikləri üçün qismən məsuliyyət daşıyan qurumlar
 - iştirakçıları ortaqlığın öhdəlikləri üçün məsuliyyət daşımayan qurumlar
 - maya qoyanları ortaqlığın öhdəlikləri üçün qismən məsuliyyət daşıyan qurumlar
-

Sual: Aşağıda adı çəkilən hansı qurumlar kommandit ortaqlıq hesab edilir? (Çəki: 1)

- qurumun adından sahibkarlıq fəaliyyəti ilə məşğul olan qurumun öhdəlikləri üzrə əmlakı ilə tam məsuliyyət daşıyan iştirakçılarla yanaşı qurumun fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları maya məbləğində risk daşıyan iştirakçılardan ibarət qurumlar
- iştirakçıları yalnız qoyduqları mayaya görə mənfəət əldə edən qurumlar
- iştirakçıları qurumun adından sahibkarlıq fəaliyyətini həyata keçirən qurumun
- üzvlüyə əsaslanmayan yalnız iştirakçıların əmlakın birləşdirilməsindən yaranan

- yalnız qoyulan maya dəyərində risk daşıyan qurumlar
-

Sual: Məhdud məsuliyyətli cəmiyyətdə mənfəət iştirakçıları arasında hansı orqanın qərarı ilə bölüşdürülür? (Çəki: 1)

- cəmiyyətin ümumi yığıncağı tərəfindən
 məhdud məsuliyyətli cəmiyyətin sədri (rəhbəri) tərəfindən
 direktorlar şurası tərəfindən
 məhkəmənin qərarı ilə
 idarə heyəti tərəfindən
-

Sual: Aşağıda sadalanan hansı qurumlar səhmdar cəmiyyət hesab edilir? (Çəki: 1)

- nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən
 nizamnamə kapitalı müəyyən sayda səhm formasında olan paylardan ibarət qurumlar
 iştirakçıları quruma qoyduqları paylara bərabər öz əmlakı ilə əlavə məsuliyyət daşıyan qurumlar
 iştirakçıların üzvlüyünə əsaslanan və onların paylarından ibarət olan qurumlar
 nizamnamə kapitalı adsız qiymətli kağızlardan ibarət olan qurumlar
-

Sual: Bitkilər, heyvanlar və quşlar əşya hesab edilmir? (Çəki: 1)

- hesab edilir
 hesab edilmir
 qismən hesab edilir
 əşyanın xüsusi növü hesab edilir
 bəzən hesab edilir
-

Sual: Aşağıda sadalanan hansı əşyalar daşınmaz əşyalardır? (Çəki: 1)

- hava gəmiləri
 nəqliyyat vasitələri
 torpaq və onunla möhkəm bağlı olan digər əşyalar
 qiymətli kağızlar
 yeri dəyişdirərkən təyinatını dəyişməyən əşyalar
-

Sual: Hansı əşyalar əvəz edilməz (fərdən müəyyən edilən) əşya hesab edilir? (Çəki: 1)

- pullar
 10 litr benzin
 100 kub metr taxta
 dövlət qeydiyyatında olan maşın və digər nəqliyyat vasitələri
 100 kiloqram şəkər tozu
-

Sual: Təyinatına görə sadalanan aşağıdakı əşyalardan hansı istehlak olunan əşya sayılır? (Çəki: 1)

- yerin təkisi
 qəndə, çay, un, benzin
 qiymətli kağızlar

- bina, qurğu və nəqliyyat vasitələri
- masa, kətil, televizor

Sual: Qanunvericilikdə və müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski kimin üzərinə düşür? (Çəki: 1)

- əmlakdan istifadə edən şəxsin
- əmlaka mülkiyyət hüququ olan şəxsin
- əmlaka faktiki sahiblik edən şəxsin
- əmlaka qanuni sahiblik edən
- əmlaka qanunsuz sahiblik edən şəxsin

Sual: Aşağıdakı sadalanan hansı fiziki şəxslər mülkiyyət hüququnun subyekti ola bilməz? (Çəki: 1)

- məhdud fəaliyyət qabiliyyəti olan şəxslər
- mülki fəaliyyət qabiliyyəti olan şəxslər
- hüquq qabiliyyəti olmayan şəxslər
- cinayət əməlinə görə məhkum edilmiş şəxslər
- nisbi fəaliyyət qabiliyyətli fiziki şəxslər

Sual: Xüsusi mülkiyyət hüququnun subyekti kim ola bilər? (Çəki: 1)

- fiziki və hüquqi şəxslər
- bələdiyyə qurumları
- dövlət qurumları
- hüquqi şəxslərin idarələri və filialları
- əcnəbilər və vətəndaşlığı olmayan şəxslər

Sual: Dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlak üzərində neçə il müddətində sahiblik edildikdə həmin əmlak üzərində mülkiyyət hüququ yaranır? (Çəki: 1)

- on il müddətində
- iyirmi il müddətində
- on beş il müddətində
- otuz il müddətində
- beş il müddətində

BÖLMƏ: 03#02

Ad	03#02
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: [Əşyanı tapan şəxs əşyanı öz mülkiyyətinə keçirməkdən imtina edərsə tapıntının

taleyi hansı formada həll edilir? (Çəki: 1)

- xeyriyyə fondlarına verilir
 - səlahiyyətli orqan tərəfindən konkret şəxsə satılır
 - səlahiyyətli orqana əvəzsiz verilir
 - səlahiyyətli orqan tərəfindən auksionda satılır
 - dövlətə verilir
-

Sual: Aşağıda göstərilən hansı halda mülkiyyətçidən əmlakın alınması müsadirə hesab edilir? (Çəki: 1)

- vətəndaşa məxmum əmlakın əvəzi ödənilməklə məcburi alınması
 - şəxsin mülkiyyətində qanunla qadağan olunan himin əmlakın satılması
 - öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar ödəmə yönəldilmiş əmlakın məhkəmə
 - təbii fəlakətlərin baş verməsi ilə əlaqədar səlahiyyətli orqan tərəfinən dəyəri
 - törədilmiş cinayətə görə mülkiyyətçinin əmlakının məhkəmə qərarı ilə əvəzsiz
-

Sual: Ümumi paylı mülkiyyətdə olan əmlak üzərində sahiblik və ondan istifadə səlahiyyəti necə həyata keçirilir? (Çəki: 1)

- hər bir payçının öz mülahizəsinə əsasən
 - bütün payçıların razılığı əsasında
 - səlahiyyətli dövlət orqanının müəyyən etdiyi qaydada
 - digər payçılara bildirməklə təkbahına payçı tərəfindən
 - icra hakimiyyəti orqanının qərarı ilə
-

Sual: Hansı əmlak ər – arvadın birgə əmlakı hesab edilir? (Çəki: 1)

- [ər-arvadın nikaha qədər hər birinin ayrılıqda qazandıqları əmlak
 - ər – arvada nikah dövründə hədiyyə kimi verilən əmlak
 - ər – arvadın birgə yaşayış dövründə qazandıqları əmlak
 - ər – arvadın nikah dövründə qazandıqları əmlak
 - ər – arvadın nigah dövründə nikah kontraktında ayrı qayda nəzərdə tutulmayıbsa qazandıqları əmlak
-

Sual: Aşağıdakı hansı hüquqlar məhdud əşya istifadə hüququna aiddir? (Çəki: 1)

- servitut hüququ
 - əmlak kirayə müqaviləsi üzrə özgə əşyasından istifadə hüququ
 - öhdəliyin icrasına təmin edən ipoteka hüququ
 - icarəyə verilən əşyadan icraçının istifadə hüququ
 - saxlama hüququ
-

Sual: Girovla təmin edilmiş öhdəlik icra edilmədikdə girov qoyulmuş əşyanın realizəsi hansı qaydada həyata keçirilir? (Çəki: 1)

- əşyanı istədiyi şəxsə satın və satış pulunu mənimsəyir
 - əşyanı girov saxlayan özünün mülkiyyətinə keçirir
 - əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracda satılır
 - əşya banklara təhvil verilir və əvəzində girov saxlayan pul alır
 - əşyanı girov qoyan özü satır
-

Sual: Hansı etibarnamələrin notariatda və ya ona bərabər tutulan orqanlarda təsdiq olunması məcburidir? (Çəki: 1)

- müəyyən işlərin yerinə yetirilməsi üçün verilən etibarnamələr
 - yalnız müqavilə bağlamaq üçün verilən etibarnamələr
 - bütün etibarnamələr
 - yalnız notariat forması təsbit edən əqdlərin bağlanması üçün verilən etibarnamələr
 - birdəfəlik etibarnamələr
-

Sual: Mülkiyyətçinin və digər qanuni sahiblərin sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması tələblərinə iddia müddəti tətbiq edilirmi? (Çəki: 1)

- qismən tətbiq edilir
 - tətbiq edilmir
 - tətbiq edilir
 - qanunda nəzərdə tutulan hallarda tətbiq edilir
 - heç bir halda tətbiq edilmir
-

Sual: Hansı halda etibarnamədə nəzərdə tutulan hərəkətlərin yerinə yetirilməsini başqa şəxslərə etibar etmək olar (etibarnaməni etibar etmə)? (Çəki: 1)

- etibar edən xəstələndikdə
 - etibarnamə ilə vəkil edilmiş şəxs xəstələndikdə
 - etibarnamə ilə vəkil edilmiş şəxs arzu etdikdə
 - vəkil edilmiş şəxsə bu səlahiyyət verildikdə və ya etibarnamə verənin mənafeələrinin qorunması üçün şəraitin məcbur etdiyi halda
 - vəkil edilmiş şəxs ezamiyyətə getdikdə
-

Sual: Müqavilə nədir? (Çəki: 1)

- iki və ya daha çox şəxsin qanunda göstərilən formaya riayət etmədən bağladığı
 - iki və ya daha çox şəxsin hüquqi nəticə yaratmayan sazişi
 - mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması
 - müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün mükafat veriləcəyi barədə şəxsin verdiyi vəd
 - iki tərəfin bağladığı əqd
-

Sual: Müqavilənin bağlanması üçün verilən təklif nə zaman oferta hesab edilir? (Çəki: 1)

- bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin razılıq olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edildikdə
 - müqavilənin bağlanması üçün edilən hər bir təklif
 - müqavilənin bağlanması üçün konkret şəxsə ünvanlanan hər bir təklif
 - müqavilənin bağlanması üçün konkret şəxsə ünvanlanan, lakin özündə müqavilənin mühüm şərtlərini əks etdirməyən təklif
 - əvvəlcədən razılaşdırılmış təkliflər
-

Sual: Qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış reklam oferta hesab edilirmi? (Çəki:

1)

- reklamda ayrı qada nəzərdə tutulmayıbsa, reklam ofertaya dəvət sayılır
 - reklam konkret şəxsə ünvanlanmışsa oferta hesab edilir
 - reklam olunan məhsulun satış ünvanını və çeşidini göstərən reklam oferta hesab edilir
 - reklam olunan məhsulun qiymətini və keyfiyyətini əks etdirən, lakin qeyri-müəyyən şəxslərə ünvanlanan reklam oferta hesab edilir
 - heç bir halda hesab edilmir
-

Sual: Müqavilənin bağlanması haqqında edilmiş təklifdə verilmiş hansı cavab aksept sayılır? (Çəki: 1)

- özündə müqavilənin adi şərtlərini əks etdirən cavab
 - ofertaya gec verilmiş cavab
 - yalnız özündə müqavilənin mühüm şərtlərini əks etdirən və ofertada göstərilən müddətdə verilən cavab
 - hər bir cavab
 - yalnız özündə müqavilənin mühüm şərtlərini əks etdirən cavab
-

Sual: Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə öhdəyin icra yeri hara hesab edilir? (Çəki: 1)

- kreditor olduğu yer
 - tərəflərin iradəsi ilə müəyyənləşdirilən yer
 - borclunun olduğu yer
 - məhkəmənin müəyyən etdiyi yer
 - kreditorun yaşayış yeri
-

Sual: Daşınmaz əmlakın verilməsi üzrə öhdəliyin icra yeri hara hesab edilir? (Çəki: 1)

- daşınmaz əmlakın verilməsi haqqında müqavilənin bağlandığı yerdə
 - daşınmaz əmlakın əldə edən olduğu yerdə
 - daşınmaz əmlakın mülkiyyətinin olduğu yerdə
 - daşınmaz əmlakın olduğu yerdə
 - müqavilədə nəzərdə tutulan yer
-

Sual: Kreditor müqavilə bağlanmadan əvvəl verilən aşağıda sadalanan hansı pul məbləği beh sayılır? (Çəki: 1)

- alınacaq əmlaka görə əvvəlcədən verilən pul məbləği
 - müqaviləni bağlamaq üçün müəyyən hərəkətlərin yerinə yetirilməsinə görə tərəflərdən birinin digər tərəfə əvvəlcədən verilən pul məbləği
 - müqavilənin balanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə ödəniş hesabına verilən pul məbləği
 - alınacaq əmlaka görə əvvəlcədən verilən pul məbləği
 - müqavilənin bağlanması təsdiq etmək üçün verilən pul məbləği
-

Sual: Dəbbə pulu nədir? (Çəki: 1)

- ayrıca müqavilə növüdür
- öhdəliyin icrasının təmin edilmə üsuludur

- öhdəliyin icrasını təmin etmək üçün qoyulan girovdur
- öhdəlik vaxtında icra edilmədikdə verilən pul məbləğidir
- öhdəliyin icra edilməməsi üçün kreditora verilən sələmdir

Sual: Dəbbə pulu haqqında müqavilə hansı formada bağlanmalıdır? (Çəki: 1)

- əqdlər üçün nəzərdə tutulan istənilən formada
- öhdəliyin formasından asılı olaraq öhdəlik yaradan müqavilə formasında
- şifahi formada
- öhdəlik yaradan müqavilənin formasından asılı olmayaraq yazılı formada
- tərəflərin razılığı ilə həm şifahi formada, həm də yazılı formada

Sual: Zəruri müdafiə vəziyyətində vurulan ziyan hansı halda ödənilməlidir? (Çəki: 1)

- zəruri müdafiə vəziyyətində edilən hərəkət qanuna zidd deyilsə onun nəticəsində vurulan ziyan ödənilməməlidir
- zəruri müdafiə vəziyyətində vurulan ziyan hər bir halda ödənilməlidir
- zəruri müdafiə vəziyyətində vurulan ziyan hər bir halda ödənilməməlidir
- zəruri müdafiə vəziyyətində vurulan ziyan ödənilməlidir
- məhkəmənin qərarı ilə müəyən edilən hallarda

BÖLMƏ: 05#02

Ad	05#02
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Əgər bir torpaq sahəsində bütün ağacın budaqları və kökləri qonşu torpaq mülkiyyətçisinə ziyan vurarsa qonşu mülkiyyətçi hansı hüquqlara malikdir? (Çəki: 1)

- budaqları və kökləri kəsmək hüququna
- polis orqanlarına müraciət etmək hüququna
- qonşu torpağın mülkiyyətçisini mülkiyyət hüququndan mərhum etmək hüququna
- qonşu torpaq satılarkən üstün alıcılıq hüququna
- qonşudan həmin ağacın tam kəsilib məhv edilməsini tələb etmək hüququna

Sual: Vindikasiya iddiası ilə hansı hüquqlar müdafiə olunur? (Çəki: 1)

- mülkiyyətçinin iradəsindən asılı olmayaraq sahiblikdən çıxan əmlakın geri tələb edilməsi hüququ
- öhdəlik hüququ
- şəxsi qeyri-əmlak hüquqları
- müqavilə ilə kirayə verilən əmlakın geri tələb olunması hüququ
- əsassız varlanmadan yaranan əmlakın geri tələb olunması hüququ

Sual: Reyestr yazıları hansı halarda ləğv edilir? (Çəki: 1)

- reyestr yazıları heç vax ləğv edilə bilməz
 - qeydə alınmış hüquqi şəxs üç il ərzində fəaliyyət göstərməmişsə
 - qeydə alınmış hüquqi şəxs qeydə alındığı gündən beş il ərzində fəaliyyət göstərməmişsə
 - qeydə alınmış hüquqi şəxs qeydə alındığı gündən 2 il ərzində fəaliyyət göstərməmişlər
 - qeydə alınmış hüquqi şəxs qeydə alındığı gündən 1 il ərzində fəaliyyət göstərməmişsə
-

Sual: Aşağıda sadalann hansı kağızlar qiymətli kağız hesab edilir? (Çəki: 1)

- mülk sənədi
 - nikah haqqında kağız
 - order
 - vəsiyyətnamə
 - etibarnamə
-

Sual: Qanunda və müqavilədə ayrı nəzərdə tutulmayıbsa müqavilə üzrə əldə edəndə daşınmaz əmlaka mülkiyyət hüququ nə vaxt yaranır? (Çəki: 1)

- müqavilə bağlandığı andan
 - daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir
 - müqavilə təsdiq edildiyi andan
 - daşınmaz əmlak haqqında müqavilə qeydiyyatdan keçdiyi andan
 - tərəflər müqavilənin şərtləri barədə razılığa gəldiyi andan
-

Sual: Mülki hüququn predmetini hansı münasibətlər təşkil edir (Çəki: 1)

- müqavilədən əmələ gələn münasibətlər
 - şəxsi qeyri əmlak münasibətləri
 - əmlak münasibətləri
 - əmlak və əmlakla əlaqədar olan şəxsi qeyri əmlak münasibətləri
 - əmlak və şəxsi qeyri əmlak münasibətləri
-

Sual: Aşağıdakı prinsiplərdən hansı biri mülki hüququn prinsipi deyil (Çəki: 1)

- təqsirsizlik prezumpsiyası
 - hüquq subyektlərinin iradə sərbəstliyi
 - dövriyyə iştirakçılarının əmlak müstəqilliyi
 - mülkiyyətin toxunulmazlığı
 - müqavilələr azadlığı
-

Sual: Düzgün cavabı seçin (Çəki: 1)

- mülki hüququn sistemi ümumi və xüsusi kimi hissələrdən ibarətdir
- mülki hüququn sistemi maddi hüquqdan və mənəvi hüquqdan ibarətdir;
- mülki hüququn sistemi üç hissədən ibarətdir
- mülki hüququn sistemi şəxslər, əşyalar və öhdəlik hüququndan ibarətdir
- mülki hüququn sistemi əşya hüququ və öhdəlik hüququ institutlarından ibarətdir

Sual: Azərbaycan Respublikasının Mülki hüququ dünyanın hansı hüquq sisteminin tərkib hissəsidir? (Çəki: 1)

- roma-alman hüquq sisteminin
 - müsəlman hüquq sisteminin
 - patriarxal hüquq sisteminin
 - sovet hüquq sisteminin
 - ingilis-Amerika hüquq sisteminin
-

Sual: Mülki hüquququn mənbələri hansılardır (Çəki: 1)

- yalnız qanunlar və qanun qüvvəli aktlar
 - yalnız qanunlar
 - qanunlar, qanun qüvvəli aktlar və işgüzar adətlər
 - yalnız müqavilələr
 - məhkəmə təcrübəsi
-

Sual: MMC-nin iştirakçısı cəmiyyətin fəaliyyətində iştirak etməyə borcludurmu? (Çəki: 1)

- borcludur;
 - bu, onun nizamnamə kapitalındakı payından asılı olaraq müəyyən edilir;
 - bu, onun vəzifəsi yox, hüququdur;
 - MMC-nin nizamnaməsində ayrı qayda yoxdursa, borclu deyil;
 - MMC-nin nizamnaməsində nəzərdə tutulduqda, borcludur.
-

Sual: Hansı halda tam ortaqlıqda direktorlar şurası (müşahidə şurası) yaradılır? (Çəki: 1)

- iştirakçıların sayı 25-dən çox olan tam ortaqlıqda;
 - iştirakçıların sayı 30-dan çox olan tam ortaqlıqda;
 - iştirakçıların sayı 40-dan çox olan tam ortaqlıqda;
 - iştirakçıların sayı 50-dən çox olan tam ortaqlıqda;
 - qanunverici belə bir tələb müəyyən etməyib.
-

Sual: Ortaqlığın nizamnaməsində onun iştirakçısının mənfəət və zərərdə iştirakdan kənar edilməsi barədə razılaşma nəzərdə tutula bilərmi? (Çəki: 1)

- nizamnamədə nəzərdə tutulubsa, buna yol verilir;
 - zərərdə iştirakdan kənar edilməsi barədə razılaşmanın qüvvəsi yoxdur, mənfəətlə bağlı məsələdə belə razılaşmaya yol verilir;
 - mənfəətlə bağlı məsələdə belə razılaşmaya yol verilmir;
 - zərərdə iştirakdan kənar edilməsi barədə razılaşmaya yol verilir;
 - belə razılaşma əhəmiyyətsizdir.
-

Sual: Tam ortaqlığın iştirakçısı şərikli kapitalla hansı müddətə qədər maya qoymalıdır (Çəki: 1)

- ortaqlıq qeydə alınana qədər qoymalıdır;
- mayanın 50 %-ni ortaqlıq qeydə alınana qədər, qalan hissəsini isə qeydə alınandan üç ay ərzində qoya bilər;
- mayanın 50 %-ni ortaqlıq qeydə alınana qədər, qalan hissəsini isə qeydə alınandan

altı ay ərzində qoya bilər;

- mayanın 50 %-ni ortaqlıq qeydə alınana qədər, qalan hissəsini isə qeydə alınandan bir il ərzində qoya bilər;
 - ortaqlığın nizamnaməsində göstərilən qaydada qoymalıdır.
-

Sual: Tam ortaqlığın fəaliyyəti hansı qaydada idarə olunur? (Çəki: 1)

- bütün iştirakçıların ümumi razılığı ilə;
 - iştirakçıların səs çoxluğu ilə;
 - ixtisaslı səs çoxluğu ilə;
 - ortaqlığın idarəetmə orqanının qərarı ilə;
 - nizamnamədə qərarın iştirakçıların səs çoxluğu ilə qəbul olunduğu hallar istisna olmaqla bütün iştirakçıların ümumi razılığı ilə.
-

Sual: Ləğvetmə komissiyası hüquqi şəxsin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında məlumatı hansı müddətdə dərc etdirməlidir? (Çəki: 1)

- qanunvericilikdə bu barədə göstəriş olmadığı üçün, ləğvetmə komissiyası həmin müddəti özü müəyyən edir;
 - bu müddət ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən bir aydan az ola bilməz;
 - bu müddət ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən iki aydan az ola bilməz;
 - bu müddət ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən üç aydan az ola bilməz;
 - bu müddət ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən altı aydan az ola bilməz.
-

Sual: Bölünmə balansını yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisini müəyyənləşdirməyə imkan vermirsə, yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üçün hansı hüquqi şəxs və hansı qaydada məsuliyyət daşıyır? (Çəki: 1)

- bölünmə balansını etibarsızdır;
 - yeni yaranmış hüquqi şəxsin yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üçün onun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar;
 - yeni yaranmış hüquqi şəxslər yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üçün onun kreditorları qarşısında subsidiar məsuliyyət daşıyırlar;
 - yeni yaranmış hüquqi şəxslər yenidən təşkil olunmuş hüquqi şəxsin öhdəlikləri üçün onun kreditorları qarşısında məsuliyyət daşıyırlar;
 - yeni yaranmış hüquqi şəxslər yenidən təşkil edilmiş hüquqi şəxslərin öhdəlikləri üçün onun kreditorları qarşısında məhkəmənin müəyyən etdiyi qaydada məsuliyyət daşıyırlar.
-

Sual: Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri hansı qaydada və hansı hüquqi şəxsə (şəxslərə) keçir? (Çəki: 1)

- təhvil aktına uyğun olaraq onların hər birinə keçir;
- məhkəmə qərarına uyğun olaraq onların hər birinə keçir;
- bölünmə balansına uyğun olaraq onların hər birinə keçir;
- təhvil aktına uyğun olaraq tərkibindən bir və ya bir neçə hüquqi şəxsə ayrılan hüquqi

şəxsə kemir;

bölünmə balansına uyğun olaraq tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrılan hüquqi şəxsə keçir.

Sual: Hansı bölmə hüquqi şəxsin nümayəndəliyi sayılır? (Çəki: 1)

- hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən, hüquqi şəxsin mənafeələrini təmsil edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə
- hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və hüquqi şəxsin yalnız mənafeələrini təmsil edən ayrıca bölmə;
- hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və hüquqi şəxsin mənafeələrini təmsil və müdafiə edən ayrıca bölmə;
- hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və hüquqi şəxsin yalnız mənafeələrini müdafiə edən ayrıca bölmə;
- hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və onun funksiyalarının hamısını həyata keçirən ayrıca bölmə.
-

Sual: Hansı sənəd hüquqi şəxsin təsis sənədidir? (Çəki: 1)

- hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün ödənilən dövlət rüsumu haqqında sənəd;
- lisenziya alınması barədə dövlət orqanının verdiyi sənəd;
- hüquqi şəxsin təsisçiləri arasında bağlanmış müqavilə;
- hüquqi şəxsin təsisçilərinin yığıncağının protokolu;
- hüquqi şəxsin təsisçilərinin təsdiq etdiyi nizamnamə.
-

Sual: . Hüquqi şəxsin hüquq qabiliyyəti hansı andan yaranır? (Çəki: 1)

- ilkin razılaşma əldə olunduğu andan;
- xəsis olunduğu andan;
- sənədlərin qeydiyyat üçün dövlət orqanına verildiyi andan;
- dövlət qeydiyyatına alındığı andan;
- hüquqi şəxs fəaliyyətə başladığı andan.
-

Sual: QSC-nin səhmləri səhmdar olan fiziki şəxslərin vəresələrinə və ya hüquqi şəxsin hüquq varislərinə hansı hallarda keçir? (Çəki: 1)

- səhmlər keçə bilməz;
- cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmadıqda;
- qeyd-şərtsiz keçir;
- başqa səhmdarların razılığı ilə keçir;
- səhmlər keçə bilməz, onlara səhmlərin dəyəri ödənilir.
-

Bölmə: 05#01

Ad	05#01
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Aşağıda sadalanan hansı hallarda zərurət vəziyyətində vurulan ziyan ödənilməlidir (Çəki: 1)

- son zərurət vəziyyətində vurulmuş ziyan qarşısı alınmış ziyandan çoxdursa, həmin ziyan ödənilməlidir
 - bütün hallarda son zərurət vəziyyətində vurulan ziyan ödənilməlidir
 - bütün hallarda son zərurət vəziyyətində vurulan ziyan manafeyi müdafiə edilən şəxs tərəfindən ödənilməlidir
 - son zərurət vəziyyətində müdafiə olunan mənafe əhəmiyyətsiz olduqda
 - məhkəmənin qərarı ilə müəyyən edilən hallarda
-

Sual: Hansı halarda borclu borcu depozitə qoyma üsulu ilə öhdəyi xitam edə bilər? (Çəki: 1)

- kreditor icranın qəbulunu yubadırsa və ya onun olduğu yer məlum deyildirsə
 - istənilən halda
 - müqavilə ilə nəzərdə tutulan halda
 - borclu ilə kreditor müxtəlif yerlərdə yaşayırlarsa
 - borclu və kreditorun razılığı ilə
-

Sual: Öhdəliyin icrasının təmini üsulu olan qarantıya qarant tərəfindən geri götürülə bilərmi? (Çəki: 1)

- müqavilə nəzərdə tutulmasından asılı olmayaraq geri götürülə bilər
 - qarantıya müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa geri götürülə bilməz
 - qanunda nəzərdə tutulan hallarda qismən geri götürülə bilər
 - heç bir halda geri götürülə bilməz
 - qarşı tərəfin razılığı olduqda, geri götürülə bilər
-

Sual: Fiziki şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması hansı hallarda maddi ziyanın ödənilməsinə səbəb olur? (Çəki: 1)

- ziyan çəkən şəxsin arzusu olduqda
 - hər bir halda
 - qanunda göstərilən halda
 - məhkəmə qərarı aldıqda
 - heç bir halda
-

Sual: Şəxs neçə tam ortaqlığın (şirkətin) iştirakçısı ola bilər? (Çəki: 1)

- istənilən sayda ortaqlığın
 - bir ortaqlığın
 - üç ortaqlığın
 - iki və daha çox
 - beş ortaqlığın
-

Sual: Aşağıda sadalanan hansı hallarda komandit ortaqlıq (şirkət) ləğv edilir? (Çəki: 1)

- ortaqlıqda bir maya qoyan və bir tam ortaqlıq qaldıqda
 - tam orqaqdan bütün maya qoyulanlar çıxdıqda
 - ortaqlıqdan maya qoyanların yarısı çıxdıqda
 - ortaqlıqdan tam ortaqların yarısı çıxdıqdan
 - tam ortaqlıqdan maya qoyanların biri çıxdıqda
-

Sual: Ümumi əsaslarla yanaşı aşağıdakı sadalanan hansı hallarda tam ortaqlıq ləğv edilir? (Çəki: 1)

- tam ortaqlıqdan bütün iştirakçılar ortaqlıqdan çıxdıqda
 - tam ortaqlığın iştirakçılarının yarısından çox ortaqlıqdan çıxdıqda
 - tam ortaqlığın iştirakçılarının üçdən biri ortaqlıqdan çıxdıqda
 - ortaqlığın iştirakçılarının sayı maksimum həddi keçdikdə
 - idarə heyətinin qərarı olduqda
-

Sual: Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı necə adlanır? (Çəki: 1)

- direktorlar şurası
 - ali şura
 - ümumi yığıncaq
 - kollegiya
 - idarə heyəti
-

Sual: Kooperativlər aşağıda göstərilən hansı qaydada yaradılırlar? (Çəki: 1)

- dvlət tərəfindən yaradılır
 - beşdən az olmayan fiziki və ya hüquqi şəxs tərəfindən yaradılır
 - bələdiyyə orqanları tərəfindən yaradılır
 - üçdən az olmayan fiziki və hüquqi şəxs tərəfindən yaradılır
 - dövlət və bələdiyyə orqanları tərəfindən birgə yaradılır
-

Sual: Hansı hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər? (Çəki: 1)

- mülkiyyətçi öz əmlakından təyinatına uyğun, düzgün istifadə etmədikdə
 - inzibati orqanları razılığı ilə
 - qonşunun tələbi ilə
 - mülkiyyətinin razılığı ilə
 - qanunda müəyyənləşdirilən hallarda
-

Sual: Hansı halda hüququ şəxsin düzgün anlayışı verilmişdir (Çəki: 1)

- qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş ,xüsusi yaradılmış elə bir qurumdur ki,mülkiyyətində ayrıca əmlakı vardır,öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir,məhkəmədə iddiaçı və ya cavabdeh ola bilər;
- qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş mülkiyyətində ayrıca əmlakı olan ,öz öhdəlikçiliyi üçün bu əmlakla cavabdeh olan öz adından əmlak hüquqları əldə edən və həyata keçirən vəzifələr daşıyan məhkəmədə iddiaçı və ya cavabdeh olan qurumdur;
- qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş elə bir qurumdur ki,mülkiyyətində ayrıca əmlakı vardır,öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir,öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək,vəzifələr

daşımaq,məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş xüsusi yaradılmış ələ qurumdur ki, mülkiyyətində ayrıca əmlakı və müstəqil balansı vardır,öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir,öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə və həyata keçirə, vəzifələr daşıya,münsiflər məhkəməsində iddiaçı və ya cavabdeh ola bilər;

qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş,xüsusi yaradılmış ələ bir qurumdur ki,mülkiyyətində ayrıca əmlakı və müstəqil balansı vardır,öz öhdəlikləri üçün bu əmlakla cabaabdehdir,öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə və həyata keçirə,vəzifələr daşıya,məhkəmədə iddiaçı və ya cavabdeh ola bilər.

Sual: Hüquqi şəxsin hüquq qabiliyyətinə nə vaxt xitam verilir? (Çəki: 1)

- kreditorlara bildiriş göndərildiyi andan;
 - hüquqi şəxsin hüquqlarının məhdudlaşdırıldığı andan;
 - hüquqi şəxsin təsisçiləri ləğvetmə komissiyasını yaratdıqları andan;
 - hüquqi şəxsin ləövi başa çatdığı andan;
 - hüquqi şəxsin ləğvetmə komissiyası yaratmaq barədə qərar qəbul etdiyi andan.
-

Sual: Hüquqi şəxsin olduğu yer hara sayılır ? (Çəki: 1)

- hüquqi şəxsin əmlakının əksəriyyətinin yerləşdiyi yer;
 - hüquqi şəxsin daşınmaz əmlakının yerləşdiyi yer;
 - hüquqi şəxsin tərəfdaşlarının daha çox olduğu yer;
 - daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yer;
-

Sual: İdarə nədir? (Çəki: 1)

- idarəçilik sahəsində fəaliyyət göstərən hüquqi şəxs;
 - idarəetmə və sosial-mədəni sahədə fəaliyyət göstərən hüquqi şəxs;
 - qeyri-kommersiya xarakterli funksiyalarını həyata keçirilməsi üçün yaradılan təşkilat;
 - sosial-mədəni və qeyri –kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaradılan hüquqi şəxs;
 - hüquqi şəxsin idarəetmə ,sosial-mədəni və ya başqa qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat.
-

Sual: Ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyilsə, o, hansı qaydada ləğv edilə bilər? (Çəki: 1)

- təsisçilərin qərarı ilə;
 - nizamnamə ilə vəkil edilmiş orqanın qərarı ilə;
 - müflisolma nəticəsində;
 - məhkəmə qərarı ilə qeydiyyatın etibarsız sayılması yolu ilə;
 - lisenziyasız fəaliyyət göstərdiyinə görə münsiflər məhkəməsinin qərarı ilə
-

Sual: Təsərrüfat ortaqlıqları cəmiyyətlərə və əksinə cəmiyyətlər ortaqlıqlara çevrilə bilərmi? (Çəki: 1)

- təsərrüfat ortaqlıqları cəmiyyətlərə çevrilə bilməz;
- cəmiyyətlər təsərrüfat ortaqlıqlarına çevrilə bilməz;

- yalnız təsərrüfat ortaqlıqları təsərrüfat cəmiyyətlərinə çevrilə bilər
 - yalnız təsərrüfat cəmiyyətləri təsərrüfat ortaqlığına çevrilə bilər;
 - təsərrüfat ortaqlıqları təsərrüfat cəmiyyətlərinə, təsərrüfat cəmiyyətləri təsərrüfat ortaqlığına çevrilə bilər.
-

Sual: Şəxs neçə ortaqlıqda tam ortaqlıqda ola bilər? (Çəki: 1)

- şəxs ikidən çox ortaqlıqda ortaqlıqda ola bilməz;
 - şəxs üçdən çox ortaqlıqda ortaqlıqda ola bilməz;
 - yalnız bir tam ortaqlıqda;
 - ortaqlıq iştirakçılarının razılığı ilə şəxs istənilən ortaqlığın iştirakçısı ola bilər;
 - qanun vericilik bununla bağlı heç bir məhdudiyət müəyyən etməyib.
-

Sual: Tam ortaqlığın iştirakçısı ortaqlığın fəaliyyətində iştirak etməyə borcludurmu? (Çəki: 1)

- nizamnamədə belə vəzifə nəzərdə tutulmamışdır;
 - nizamnamə şərtlərinə uyğun olaraq borcludur;
 - nizamnamədə nəzərdə tutulan norma dispoziitivdir;
 - ortaqlığın nizamnaməsində ayrı qayda yoxdursa, borclu deyil;
 - bu, onun vəzifəsi yox, hüququdur.
-

Sual: Tam ortaqlığın təsisçisi olmayan iştirakçı ortaqlığa daxil olandan əvvəl əmələ gəlmiş öhdəliklər üzrə məsuliyyət daşıyırmı? (Çəki: 1)

- yalnız ortaqlığa daxil olduqdan sonra əmələ gəlmiş öhdəliklər üzrə məsuliyyət daşıyır;
 - başqa iştirakçılarla bərabər məsuliyyət daşıyır;
 - subsidiar məsuliyyət daşıyır;
 - ortaqlıq iştirakçılarının razılaşması əsasında məhdud məsuliyyəti aradan qaldırıla bilər;
 - ortaqlıq iştirakçılarının razılaşması əsasında məsuliyyəti aradan qaldırıla bilər.
-

Sual: İştirakçı tam ortaqlıqdan çıxmasını hansı müddətdə bildirməlidir (Çəki: 1)

- faktik çıxmasına gecikmə bir il qalmış;
 - faktik çıxmasına ən gecikmə iki ay qalmış;
 - faktik çıxmasına ən gecikmə üç ay qalmış;
 - faktik çıxmasına ən gecikmə iki il qalmış;
 - faktik çıxmasına ən gecikmə altı ay qalmış.
-

Sual: MMC-nin nizamnamə kapitalındakı paylar cəmiyyətin iştirakçısı olan fiziki şəxslərin və rəhbərlərinə və hüquqi şəxslərin hüquq varislərinə hansı qaydada keçir? (Çəki: 1)

- paylar keçə bilməz;
- paylar keçə bilməz, onlara payın dəyəri ödənilir;
- iştirakçılarının razılığının alınması tələb olunmur;
- cəmiyyətin nizamnaməsində payların onlara yalnız cəmiyyətin qalan iştirakçılarının razılığı ilə keçməsi nəzərdə tutulmadıqda;
- cəmiyyətin nizamnaməsində payların onlara yalnız cəmiyyətin qalan iştirakçılarının razılığı ilə keçməsi nəzərdə tutulduqda

Sual: Səhmdar cəmiyyətinin xalis mənfəəti nədən ibarətdir? (Çəki: 1)

- vergilər ödəndikdən sonra qalan məbləğdən;
 - məcburi ödənişlər ödəndikdən sonra qalan məbləğdən;
 - vergilər və başqa məcburi ödənişlər ödəndikdən sonra qalan məbləğdən;
 - vergilər və dividəntlər ödəndikdən sonra qalan məbləğdən;
 - dividəntlər ödəndikdən sonra qalan məbləğdən.
-

Sual: Tam ortaqlığın iştirakçısı kimlər ola bilər ? (Çəki: 1)

- fərdi sahibkarlar və kommərsiya təşkilatları
 - istənilən fəaliyyət qabiliyyətli şəxslər
 - yalnız kommərsiya təşkilatları
 - yalnız hüquqi şəxslər
 - yalnız tam fəaliyyət qabiliyyətli və fərdi sahibkar kimi qeydiyyatdan keçmiş şəxslər
-

Sual: Hüquqi şəxsin fəaliyyəti məqsədindən asılı olaraq hansı növləri var ? (Çəki: 1)

- təsərrüfat cəmiyyətləri və təsərrüfat ortaqlıqları
 - kommərsiya hüquqi şəxsləri və qeyri-kommərsiya hüquqi şəxsləri
 - müəssisələr, idarələr və təşkilatlar
 - məhdud məsuliyyətli cəmiyyətlər və təsərrüfat ortaqlığı
 - səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətlər
-

Sual: Hüquqi şəxs üçün aşağıdakı hüquqlardan biri tanınmır (Çəki: 1)

- tələb etmək hüququ
 - mülkiyyət hüququ
 - vəsiyyət etmək hüququ
 - müflis olmaq hüququ
 - delikt hüququ
-

BÖLMƏ: 09#01

Ad	09#01
Suallardan	36
Maksimal faiz	36
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Kommandit ortaqlığının azı neçə nəfər iştirakçısı qaldıqda ortaqlıq saxlanıla bilər ? (Çəki: 1)

- Azı beş nəfər ortaqlıq və bir maya qoyanı qaldıqda
- kommanditçilər ortaqlıqdan çıxmamalıdır
- nizamnamədə nəzərdə tutulan sayda iştirakçısı qaldıqda

- azı üç nəfər iştirakçısı qaldıqda
 - azı bir tam ortağ və bir maya qoyanı qaldıqda ortaqlıq saxlanılır
-

Sual: Tikintiyə vərəsəlik hüququnun yaranma əsasını nə təşkil edir ? (Çəki: 1)

- qanun və müqavilə
 - qanunun
 - notariatda təsdiq edilmiş yazılı müqavilə
 - yazılı müqavilə
 - notariatda təsdiq edilmiş və dövlət reyestrədə qeydiyyatdan keçmiş yazılı müqavilə
-

Sual: Servitutu satmaq, girov qoymaq və ya icarəyə vermək olarmı? (Çəki: 1)

- mülkiyyətçinin razılığı ilə olar
 - olmaz
 - servituta malik olan şəxs arzu etdikdə olar
 - qanunda nəzərdə tutulduqda olar
 - məhkəmənin qərarı ilə olar
-

Sual: Özgə əşyasından aşağıda sadalanan hansı istifadə uzufrukt sayılır ? (Çəki: 1)

- özgə əşyasından müqavilə üzrə istifadə
 - özgə əşyasından icarə qaydasında istifadə
 - özgə əşyasından yalnız fayda götürmə
 - özgə əşyasından yalnız istifadə
 - özgə əşyasından müvəqqəti və ya ömürlük istifadə və fayda götürmə
-

Sual: Uzufrukt girov qoyula və vəsiyyət edilə bilərmə ? (Çəki: 1)

- girov qoyula bilər
 - girov qoyula və vəsiyyət edilə bilməz
 - yalnız vəsiyyət edilə bilər
 - həm girov qoyula, həm də vəsiyyət edilə bilər
 - məhkəmənin qərarı ilə girov qoyula bilər
-

Sual: Fiziki şəxsin yaşayış yeri hara sayılır? (Çəki: 1)

- işlədiyi yer
 - əmlakının əsas hissəsi olan yer
 - daimi yaşadığı yer
 - daimi qeydiyyatda olduğu yer
 - adətən yaşadığı yer
-

Sual: Şəxsin birdən çox yaşayış yeri ola bilərmə? (Çəki: 1)

- şəxsin yaşadığı yerlə işlədiyi yer arasında uzun məsafə varsa, şəxsin birdən çox yaşayış yeri ola bilər
- xeyr
- bəli
- şəxsin yalnız iki yaşayış yeri ola bilər

- bəzi istisnalarda xeyr
-

Sual: 7 yaşınadək yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti varmı? (Çəki: 1)

- bəli
 xeyr
 var, yalnız xırda məişət əqdləri bağlaya bilərlər
 var, yalnız hədiyyə aldıqları əşyalarla əlaqədar əqdləri bağlaya bilərlər
 var, yalnız 100 manatadək dəyəri olan əqdləri bağlaya bilərlər
-

Sual: Patronaj kimin üzərində təyin edilir? (Çəki: 1)

- sağlamlıq vəziyyətinə görə müstəqil surətdə hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslər üzərində
 fəaliyyət qabiliyyəti məhdudlaşdırılan istənilən şəxslər üzərində
 sağlamlıq durumuna görə müstəqil surətdə hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, vəzifələrini icra etməyə qadir olan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxslər üzərində
 sağlamlıq durumuna görə müstəqil surətdə hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətsiz fiziki şəxslər üzərində
 7 yaşınadək azyaşlılar üzərində
-

Sual: Fiziki şəxsin üzərində patronaj təyin edilməsi kimin təşəbbüsü ilə həyata keçirilir? (Çəki: 1)

- qanuni nümayəndənin xahişi ilə
 qanunda göstərilən bütün maraqlı şəxslərin təşəbbüsü ilə
 Qohumlarının xahişi ilə
 həmin fiziki şəxsin xahişi ilə
 qəyyumluq və himayəçilik orqanının təşəbbüsü ilə
-

Sual: Bunlardan hansı əşya hesab olunmur? (Çəki: 1)

- fiziki obyektlər
 daşınar obyektlər;
 heyvanlar və bitkilər;
 pullar;
 qiymətli kağızlar.
-

Sual: Əvəzedilməz əşyalar hansılardır? (Çəki: 1)

- başqa əşyalardan ümumi əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar;
 başqa əşyalardan gözlə görünə bilən əlamətlər görə ayrılmış fərdi-müəyyən əşyalar;
 başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar;
 başqa əşyalardan özlərinə xas əlamətlərə görə ayrılmayan fərdi-müəyyən əşyalar;
 başqa əşyalardan ümumi əlamətlərinə görə ayrılmayan fərdi-müəyyən əşyalar.
-

Sual: Əvəzedilən əşyalar hansılardır? (Çəki: 1)

- növ əlamətlərinə görə fərqlənməyən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar və daşınmaz əşyalar;
 - növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar və daşınmaz əşyalar;
 - növ əlamətlərinə görə fərqlənməyən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınmaz əşyalar;
 - növ əlamətlərinə görə fərqlənməyən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar;
 - növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar.
-

Sual: Mülkiyyət və əşya hüquqlarının qabaqcadan qeydiyyatı mümkündürmü (Çəki: 1)

- istənilən halda mümkündür
 - heç bir halda mümkün deyil;
 - yalnız qanunda göstərilən halda mümkündür
 - ancaq mülkiyyət hüququnun qabaqcadan qeydiyyatına yol verilir;
 - yalnız əşya hüququnun qabaqcadan qeydiyyatına yol verilir.
-

Sual: Yaşayış binasında sənaye istehsalatının yerləşdirilməsinə icazə verilmirmi? (Çəki: 1)

- bəli;
 - sakinlər üçün səs-küy yaratmadıqda;
 - xeyriyyə müəssisələri üçün icazə evrilə bilər;
 - xeyr;
 - müəyyən şərtlər daxilində verilir.
-

Sual: Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı hansı qaydada müəyyənləşdirilir (Çəki: 1)

- mülkiyyətçi ilə bağlanan sadə yazılı müqavilə ilə;
 - yaşayış binası sakinlərinin razılaşması ilə
 - MİS-lə bağlanan sadə yazılı müqavilə ilə;
 - icra hakimiyyətinin müəyyən etdiyi qaydalarla;
 - mülkiyyətçi ilə bağlanan notariat qaydasında təsdiqlənən yazılı müqavilə ilə.
-

Sual: Torpaq sahəsinə mülkiyyət hüququ bu sahənin sərhədləri daxilində meşələrə də şamil edilmirmi? (Çəki: 1)

- bütün hallarda edilir;
 - heç bir halda edilmir;
 - qorunmaq şərti ilə şamil edilir;
 - qanunla ayrı qayda müəyyənləşməyibsə, edilir;
 - qanunla ayrı qayda müəyyənləşməyibsə, edilmir.
-

Sual: Girov və ipotekanın əmələ gəlmə əsasları hansılardır? (Çəki: 1)

- girov və ipoteka müqaviləsi;
- girov müqaviləsi və qanunda göstərilən başqa əsaslar;

- ipoteka müqaviləsi və qanunda göstərilən başqa əsaslar;
 - yalnız ipoteka müqaviləsi;
 - girov və ipoteka müqaviləsi, qanunda göstərilən başqa əsaslar.
-

Sual: Alimentlər haqqında tələblər girovun predmeti ola bilərmi? (Çəki: 1)

- bəli;
 - aliment alan tələb edirsə, ola bilər;
 - xeyr;
 - yalnız qanunvericilikdə nəzərdə tutulan halda ola bilər;
 - girovsaxlayan eyni zamanda aliment alandırırsa, ola bilər.
-

Sual: Girovda olan əmlak başqa girovun da predmeti ola bilərmi? (Çəki: 1)

- bütün hallarda ola bilər;
 - heç bir halda ola bilməz;
 - girovda olan yalnız daşınmaz əmlak başqa girovun predmeti ola bilməz;
 - girovda olan yalnız daşınar əmlak başqa girovun predmeti ola bilməz
 - əvvəlki girov müqaviləsi ilə qadağan edilmədiyi hallarda ola bilər.
-

Sual: Girov predmetini girov qoyan dəyişə bilərmi? (Çəki: 1)

- girov predmetindən asılı olmayaraq, istədiyi vaxt öz mülahizəsinə görə dəyişə bilər;
 - girov predmetindən asılı olmayaraq, yalnız girov saxlayanın razılığı ilə dəyişə bilər;
 - girov predmeti daşınmaz əmlakdırsa, yalnız girov saxlayanın razılığı ilə dəyişə bilər;
 - girov predmeti daşınar əmlakdırsa, yalnız girov saxlayanın razılığı ilə dəyişə bilər;
 - müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın razılığı ilə dəyişə bilər.
-

Sual: Girov predmeti məhv olduqda və ya zədələndikdə və ya ona mülkiyyət hüququna xitam verildikdə girov qoyan aşağıdakılardan hansı vəzifəni daşıyır? (Çəki: 1)

- müqavilədə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, girov predmetini ağlabatan müddətdə bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir;
 - müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetini ağlabatan müddətdə bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir;
 - müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetini 1 ay ərzində bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir;
 - müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetini 15 gün ərzində bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir;
 - müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetini 3 ay ərzində bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir.
-

Sual: Girov qoyulmuş əşyanı saxlayan və saxlamalı olan girov saxlayan onu girov qoyanın sahibliyindən tələb edə bilərmi? (Çəki: 1)

- müqavilədə nəzərdə tutulubsa, edə bilər;
- yalnız qanunda nəzərdə tutulan konkret hallarda tələb edə bilər;
- daşınar əmlakdırsa edə bilər;
- daşınmaz əmlakdırsa edə bilər;
- bütün hallarda tələb edə bilər.

Sual: Müqavilə ilə girov saxlayana girov predmetindən istifadə hüququ verilibsə, o, nəyi tələb edə bilər? (Çəki: 1)

- başqa şəxslərdən onun hüququnun hər cür pozuntularını, bu pozuntular sahiblikdən məhrum etmə ilə bağlı olmadıqda belə, aradan qaldırmağı;
 - girovqoyandan onun hüququnun hər cür pozuntularını, bu pozuntular sahiblikdən məhrum etmə ilə bağlı olmadıqda belə, aradan qaldırmağı;
 - başqa şəxslərdən, o cümlədən girov qoyandan onun hüququnun hər cür pozuntularını, bu pozuntular sahiblikdən məhrum etmə ilə bağlı olmadıqda belə, aradan qaldırmağı;
 - müqavilə ilə girov saxlayana girov predmetindən istifadə hüququnun verilməsindən asılı olmayaraq onun yuxarıdakılardan heç birini tələb etmək hüququ yoxdur;
 - müqavilə üzrə girov saxlayana girov predmetindən istifadə hüququ verilmişdirsə, girov qoyandan onun sahiblik hüququnun təmin edilməsini tələb edə bilər.
-

Sual: Girov qoyulmuş əşyaya mülkiyyət hüququ başqa şəxsə keçərsə, girov hüququ qüvvədə qalır mı? (Çəki: 1)

- bəli;
 - xeyr;
 - daşınar əmlakdırsa, qalır;
 - daşınmaz əmlakdırsa, qalır;
 - girov qoyulmuş əşyaya mülkiyyət hüququ başqa şəxsə keçə bilməz.
-

Sual: Aşağıdakılardan hansı girova xitam verilməsinin əsası deyil? (Çəki: 1)

- girovla təmin edilmiş öhdəliyə xitam verildikdə;
 - girov saxlayan öz vəzifələrini kobudçasına pozaraq girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnmədi təhlükəsini doğurduqda, girov qoyanın tələbi ilə;
 - girov qoyulmuş əmlak açıq hərracdan satıldıqda;
 - girov saxlayanın səhlənkarlığı nəticəsində girov qoyulmuş əşyanın məhv olması təhlükəsi yarandıqda, girov qoyanın tələbi ilə;
 - girov predmeti onu saxlayan girov qoyanın sahibliyindən girov müqaviləsinin şərtlətinə uyğun olmayaraq çıxdıqda
-

Sual: Məhkəməyə müraciət etmədən girov saxlayanın tələbinin girov qoyulmuş əşya hesabına ödənilməsi mümkündür mü? (Çəki: 1)

- istisnasız olaraq mümkündür;
 - istisnasız olaraq mümkün deyil;
 - girov qoyulmuş əşya daşınar əmlakdırsa, mümkündür;
 - girov qoyulmuş əşya daşınmaz əmlakdırsa, mümkündür;
 - bu barədə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması varsa, mümkündür
-

Sual: Borclu girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına xitam verə bilər mi? (Çəki: 1)

- bütün hallarda verə bilər;
- heç bir halda verə bilməz;

- öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək, əmlakın 50 faizindən artıq qaldığı halda xitam verə bilər;
 - öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edəcək əmlakın 40 faizindən artıq qaldığı halda xitam verə bilər;
 - öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək, girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən halda xitam verə bilər.
-

Sual: Hüququn girovu nədir? (Çəki: 1)

- özgəninkiləşdirilə bilən hüququn, o cümlədən torpaq sahəsinin, binanın, qurğuların, yaşayış evinin (mənzilin) icarəsi hüququnun, mülkiyyətdəki pay hüququnun, borc tələbinin girovudur;
 - özgəninkiləşdirilə bilən hüququn və borc tələbinin girovudur;
 - özgəninkiləşdirilə bilən və ya bilməyən hüququn, o cümlədən borc tələbinin girovudur;
 - özgəninkiləşdirilə bilən hüququn, borc tələbinin və mülkiyyətdəki pay hüququnun girovudur;
 - özgəninkiləşdirilə bilməyən hüququn, o cümlədən borc tələbinin girovudur.
-

Sual: Pul vəsaitinin girovu nədir? (Çəki: 1)

- girov predmeti olan pul vəsaitinin bankın depozit hesabında saxlanmasıdır;
 - girovun predmeti olan pul vəsaitinin notariusun depozit hesabında saxlanmasıdır;
 - girovun predmeti olan pul vəsaitinin bankın və ya notariusun depozit hesabında saxlanmasıdır;
 - girov predmeti olan pul vəsaitinin girov saxlayanın müəyyənləşdirdiyi 3-cü şəxsdə saxlanmasıdır;
 - girov predmeti olan pul vəsaitinin girov qoyanın qıfılı altında girov saxlayanda saxlanmasıdır.
-

Sual: Sabit girov nədir? (Çəki: 1)

- bu elə girovdur ki, onun predmeti girov qoyanın qıfılı altında və ya girovu ifadə edən nişanlar vurulmaqla, girov saxlayanda saxlanılır;
 - bu elə girovdur ki, onun predmeti girov saxlayanın qıfılı altında və ya girovu ifadə edən nişanlar vurulmaqla, girov qoyanda saxlanılır;
 - bu elə girovdur ki, onun predmeti girov qoyanın qıfılı altında və ya girovu ifadə edən nişanlar vurulmaqla, girov saxlayanın müəyyənləşdirdiyi 3-cü şəxsdə saxlanılır;
 - bu elə girovdur ki, onun predmeti girov saxlayanın qıfılı altında və ya girovu ifadə edən nişanlar vurulmaqla, girov qoyanın müəyyənləşdirdiyi 3-cü şəxsdə saxlanılır;
 - bu elə girovdur ki, onun predmeti girov saxlayanın qıfılı altında girov qoyanda saxlanılır.
-

Sual: İpoteka müqaviləsində: (Çəki: 1)

- tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərməlidir;
- tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti göstərməlidir;
- tərəflərin adı və yaşayış yeri, ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərməlidir;
- tərəflərin adı və yaşayış yeri, ipotekanın predmetinin yerləşdiyi yer göstərməlidir;

tərəflərin adı və yaşayış yeri və ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti göstərilməlidir.

Sual: İpoteka verən borclu deyildirsə, ipoteka müqaviləsi hansı formada bağlanır? (Çəki: 1)

- ipoteka verənin imzaladığı bir sənədin tərtibi yolu ilə;
 - kreditorun imzaladığı bir sənədin tərtibi yolu ilə;
 - borclunun imzaladığı bir sənədin tərtibi yolu ilə;
 - kreditorun və borclunun imzaladığı bir sənədin tərtibi yolu ilə;
 - kreditorun və borclunun şifahi razılaşması və ya yazılı formada.
-

Sual: Ümumi ipoteka nədir? (Çəki: 1)

- bu elə ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların yalnız birindən istifadə edilir;
 - bu elə ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir;
 - bu elə ipotekadır ki, onun predmeti bir əşyadır və ümumi tələbin ödənilməsi üçün ondan istifadə edilir;
 - bu elə ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün onlardan istifadə qadağandır
 - bu elə ipotekadır ki, onun predmeti bir daşınmaz əşyadır və ümumi tələbin ödənilməsi üçün ondan istifadə edilir.
-

Sual: Mülkiyyətçinin ipotekası nədir? (Çəki: 1)

- bu elə ipotekadır ki, təmin edilməsi üçün ipotekanın mövcüd olduğu tələb əmələ gəlir, ona xitam verilmir və ya həmin tələb əşyanın mülkiyyətçisinə keçdikdə ipoteka da ona keçir
 - bu elə ipotekadır ki, təmin edilməsi üçün ipotekanın mövcüd olduğu tələb əmələ gəlir, ona xitam verilmir və ya həmin tələb əşyanın mülkiyyətçisinə keçdikdə ipoteka ona keçmir;
 - bu elə ipotekadır ki, təmin edilməsi üçün ipotekanın mövcüd olduğu tələb əmələ gəlir, ona xitam verilir və ya həmin tələb əşyanın mülkiyyətçisinə keçdikdə ipoteka ona keçmir;
 - bu elə ipotekadır ki, təmin edilməsi üçün ipotekanın mövcüd olduğu tələb əmələ gəlir, ona xitam verilir və ya həmin tələb əşyanın mülkiyyətçisinə keçdikdə ipoteka da ona keçir;
 - bu elə ipotekadır ki, təmin edilməsi üçün ipotekanın mövcüd olduğu tələb əmələ gəlir və ona xitam verilir.
-

Sual: Eynibir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilərmi? (Çəki: 1)

- yalnız 5 dəfə yüklü edilə bilər.
 - edilə bilər
 - yalnız 2 dəfə yüklü edilə bilər;
 - yalnız 3 dəfə yüklü edilə bilər;
 - eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilməz;
-

Ad	10#01
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Xəbərsiz itkin düşmə haqqında məhkəmə qərarı qüvvəyə mindikdən sonra əmlakı kim idarə edir? (Çəki: 1)

- həmin şəxsin qanuni vərəsələri
- yetkinlik yaşına çatmayıbsa, qanuni nümayəndələri, qəyyumu və ya himayəçisi
- nikahdadırsa, arvadı
- qəyyumluq və himayəçilik orqanı
- ən yaxın qonşusu

Sual: Ölmüş elan edilmiş şəxs gəlib çıxdıqdan sonra başqa şəxsə verilmiş hansı əmlakının qaytarılmasını tələb edə bilər? (Çəki: 1)

- əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsini
- yalnız daşınar əmlakını
- yalnız daşınmaz əmlakını
- bütün əmlakını
- Yalnız şəxsi geyim, bəzək əşyalarını

Sual: Şərəfi, ləyaqəti və ya işgüzar nüfuzu ləkələyən məlumatların yayılması deyiləndə nə başa düşülür? (Çəki: 1)

- məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi yetər ki, belə məlumat yayılmış
- məlumatın başqa şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə istənilən formada
- belə məlumatın yalnız KİV orqanlarında yayılması
- yalnız hər hansı yığıncaq və ya toplantıda səsləndirilməsi
- belə məlumatın yalnız internetdə yayılması

Sual: Hüquqi şəxslər birləşdikdə, onlardan hər birinin hüquq və vəzifələri hansı qaydada və hansı hüquqi şəxsə keçir (Çəki: 1)

- birləşmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir
- təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir
- təhvil aktına uyğun olaraq hər iki birləşən hüquqi şəxsə keçir
- birləşmə balansına uyğun olaraq hər iki birləşən hüquqi şəxsə keçir
- heç bir halda keçmir

Sual: Ləğvetmə komissiyası hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında məlumatı hansı müddətdə dərc etdirməlidir? (Çəki: 1)

- bu müddət ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən bir aydan az

- qanunvericilikdə bu barədə göstəriş olmadığı üçün, ləğvetmə komissiyası həmin
 - bu müddət ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən iki aydan az ola bilməz
 - bu müddət ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən altı aydan az
 - bu müddət ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən iki gündən
-

Sual: Hansı halda səhmdar cəmiyyətində direktorlar şurası (müşahidə şurası) yaradılır? (Çəki: 1)

- qanunverici yalnız məhdud məsuliyyətli cəmiyyətlərə münasibətdə belə tələb müəyyən
 - qanunverici belə tələb müəyyən etməyib
 - səhmdarlarının sayı 50-dən çox olan cəmiyyətdə
 - səhmdarlarının sayı 100-dən çox olan cəmiyyətdə
 - səhmdarlarının sayı 5000-dən çox olan cəmiyyətdə
-

Sual: Kimlər kooperativ üzvü ola bilər? (Çəki: 1)

- nizamnaməni qəbul edən, üzlük haqqı və əmlak pay haqqı ödəyən 14 yaşına çatmış fiziki şəxslər
 - nizamnaməni qəbul edən, üzlük haqqı və əmlak pay haqqı ödəyən 15 yaşına çatmış fiziki şəxslər və kommersiya hüquqi şəxsləri
 - nizamnaməni qəbul edən, üzlük haqqı və əmlak pay haqqı ödəyən 18 yaşına çatmış fiziki şəxslər
 - nizamnaməni qəbul edən, üzlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki və hüquqi şəxslər
 - nizamnaməni qəbul edən, üzlük haqqı və əmlak pay haqqı ödəyən 21 yaşına çatmış fiziki şəxslər
-

Sual: Bunlardan hansı əşya hesab olunmur? (Çəki: 1)

- qiymətli kağızlar
 - pullar
 - fiziki obyektlər
 - Heyvanlar və bitkilər
 - daşınmaz əmlak
-

Sual: Əvəzedilməz əşyalar hansılardır? (Çəki: 1)

- başqa əşyalardan cins əlamətlərinə görə ayrılmış bezi əşyalar
 - başqa əşyalardan ümumi əlamətlərə görə ayrılmış müəyyən əşyalar
 - başqa əşyalardan gözlə görünən bilən əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar
 - başqa əşyalardan ümumi əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar
 - başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar
-

Sual: Qanunla hansı növ mülkiyyətə üstün hüquq verilir? (Çəki: 1)

- kollektiv mülkiyyətə

- bələdiyyə mülkiyyətinə
 - xüsusi mülkiyyətə
 - dövlət mülkiyyətinə
 - heç bir mülkiyyət növünə üstün hüquq verilmir
-

Sual: Vicdanlı sahib dedikdə nə başa düşülür? (Çəki: 1)

- itirilmiş əşyanı tapan şəxs
 - mülkiyyətçisi məlum olsa da, əmlaka uzun müddət sahiblik etməklə onun saxlama
 - mülkiyyətçisi məlum olsa da, əmlaka uzun müddət sahiblik etməklə onun qayğısına
 - mülkiyyətçisi olmayan əmlaka uzun müddət aşkar şəkildə sahiblik etmək
 - əmlakı onu özgəninkiləşdirməyə hüquq olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə
-

Sual: Şəxs dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka hansı halda mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər? (Çəki: 1)

- 30 il fasiləsiz və etirazsız sahiblik etmişsə
 - 20 il fasiləsiz və etirazsız sahiblik etmişsə
 - 10 il fasiləsiz və etirazsız sahiblik etmişsə
 - 5 il fasiləsiz və etirazsız sahiblik etmişsə
 - 15 il fasiləsiz və etirazsız sahiblik etmişsə
-

Sual: Daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydə alınmanın əsassız olduğunu bilməyərək ona sahiblik etmişsə hansı müddətdən sonar və hansı halda bu əmlaka mülkiyyət hüququ əldə edə bilər? (Çəki: 1)

- 20 il fasiləsiz və etirazsız sahiblik etmişsə
 - 5 il fasiləsiz və etirazsız sahiblik etmişsə
 - 30 il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edərsə
 - 20 il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edərsə
 - 10 il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edərsə
-

Sual: Himayəçilikdə olanların adından zəruri əqdləri kim bağlayır (Çəki: 1)

- bütün hallarda özləri
 - bütün hallarda məhkəmə
 - bütün hallarda onların razılığı ilə himayəçilər
 - bütün hallarda himayəçilər
 - bütün hallarda himayəçilərin razılığı ilə özləri
-

Sual: Qəyyumluqda olanların adından zəruri əqdləri kim bağlayır (Çəki: 1)

- bütün hallarda qəyyumlar
 - bütün hallarda qəyyumun razılığı ilə özləri
 - bütün hallarda onların razılığı ilə qəyyumlar
 - qəyyumluq və himayəçilik orqanlarının razılığı ilə özləri
 - yalnız daşınmaz əmlakla bağlı əqdləri qəyyumlar, bütün başqa əqdləri isə özləri
-

Sual: Qəyyum və himayəçi öz xahişi ilə vəzifələrinin icrasından azad edilə bilərmi (Çəki: 1)

1)

- heç bir halda azad edilə bilməz
- bütün hallarda azad edilə bilərlər
- qanunda göztərilən üzrlü səbəblər olduqda (xəstəlik və s.) azad edilə bilər
- məhkəmə qərar verdikdə azad edilə bilərlər
- qəyyumluq orqanının qərarı ilə azad edilə bilərlər

Sual: Zərər nədir (Çəki: 1)

- əldən çıxmış fayda
- mənəvi zərər
- pul zərəri
- real zərər və əldən çıxmış fayda
- real zərər

Sual: Hüquqi şəxsin olduğu yer hara sayılır (Çəki: 1)

- hüquqi şəxsin əmlakının əksəriyyətinin yerləşdiyi yer
- hüquqi şəxsin nizamnaməsində göstərilən yer
- daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yer
- hüquqi şəxsin rəhbərinin qeydiyyatda olduğu yer
- hüquqi şəxsin rəhbərinin doğulduğu yer

Sual: AR MM hüquqi nəticə əldə olunması istiqamində görə müqavilələrin 4 qrupunu fərqləndirilir, biri yanlışdır. (Çəki: 1)

- sığorta fəaliyyətinin həyata keçirilməsinə yönələn müqavilələr
- əşyanın mülkiyyətə və digər əşya hüququna verilməsinə yönələn müqavilələr
- əşyanın istifadəyə verilməsinə yönələn müqavilələr
- iş görülməsinə yönələn müqavilələr
- xidmət göstərilməsinə yönələn müqavilələr

BÖLMƏ: 10#02

Ad	10#02
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Aşağıdakı müddəalardan biri yanlışdır (Çəki: 1)

- real müqavilələrin bağlanmış hesab edilməsi üçün müqavilənin bütün mühüm şərtləri barədə tərəflərin razılığa gəlmələri yetərlidir
- qoşulma müqaviləsinin şərtlərinin müəyyən edilməsində yalnız bir tərəf iştirak edirdigər tərəf müqaviləyə əlavə və dəyişiklik etmək imkanından məhrumdur və müqavilə şərtləri ilə razılaşmaqla onu imzalayır.
- əvəzli müqavilələr odur ki, müqaviləni bağlayan tərəf öz vəzifəsinin

icrasimüqabilində qarşı tərəfdən haqq və ya digər qarşılıqlı əvəz alır

- ikitərəfli (sinallaqmatik) müqavilələr odur ki, bu cür müqavilələrdə hər tərəf həmhüquqlara malik olur, həm də vəzifələr daşıyırlar
 - fidusiar müqavilə müqavilə bağlayan tərəflərin şəxsi etimad münasibətlərinəsaslanan müqavilə növüdür
-

Sual: AR MM-ə görə zəminliklə bağlı aşağıdakı müddəalardan biri düzgündür (Çəki: 1)

- zəminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağalanabilir
 - zəminlik müqaviləsi yazılı formada bağlanmaya da bilər, yeni şifahi formada da bağlanabilir
 - əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zəminin borcluya göstərdiyixidmətlər üçün müddət almaq hüququ yoxdur
 - zəmin kreditörün tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zəminə qarşı iddia irəli sürüldüyündə isə borclunu işdə iştiraka cəlb etməyə borclu deyil
 - zəminliklə təmin edilən öhdəliyi icra etmiş borclu bu barədə zəminə dərhal məlumat verməyə də bilər
-

Sual: Birtərəfli əqd dedikdə nə başa düşülür? (Çəki: 1)

- birtərəfli əqddir
 - bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd
 - bağlanması üçün bir tərəfin rəsmi reyestrə müraciət etməsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir
 - bağlanması üçün bir tərəfin iradə ifadəsinin digər tərəfin isə qarşılıqlı hərəkətinin zəruri olduğu əqd birtərəfli əqddir
 - bağlanması üçün bir tərəfin iradə ifadəsinin yetərli olmadığı əqd birtərəfli əqddir
-

Sual: Müqavilənin bağlanması üçün neçə tərəfin iradə ifadəsi zəruridir? (Çəki: 1)

- iki, üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi
 - yalnız üç tərəfin razılaşdırılmış iradə ifadəsi
 - yalnız iki tərəfin razılaşdırılmış iradə ifadəsi
 - bir tərəfin razılaşdırılmış iradə ifadəsi
 - dörd tərəfin razılaşdırılmış iradə ifadəsi
-

Sual: Əqdə nəzərdə tutulan hansı şərt pozitiv şərt adlanır? (Çəki: 1)

- hansısa hadisənin müəyyən müddətdə baş verməyəcəyini nəzərdə tutan şərt
 - hansısa hadisənin müəyyən müddətdə baş verəcəyini nəzərdə tutan şərt
 - hansısa hadisənin tezliklə baş verəcəyini nəzərdə tutan şərt
 - hansısa hadisənin müqavilənin müddəti bitdikdən sonra baş verəcəyini
 - hansısa hadisənin müqavilə bağlananadək baş verəcəyini nəzərdə tutan şərt
-

Sual: Əqdə nəzərdə tutulan hansı şərt neqativ şərt adlanır (Çəki: 1)

- hansısa hadisənin müqavilə bağlananadək baş verməyəcəyini nəzərdə tutan şərt
- hansısa hadisənin müqavilənin müddəti bitdikdən sonra baş verməyəcəyini nəzərdə tutan şərt
- hansısa hadisənin tezliklə baş verməyəcəyini nəzərdə tutan şərt

- hansisa hadisənin müəyyən müddətdə baş verəcəyini nəzərdə tutan şərt
 - hansisa hadisənin müəyyən müddətdə baş verməyəcəyini nəzərdə tutan şərt
-

Sual: Etibarsız əqdlərin hansı növləri vardır? (Çəki: 1)

- yanakı və ya koordinasiya əqdlər
 - qarışıq və ya düzünə əqdlər
 - mübahisə edilən və ya əhəmiyyətli əqdlər
 - mübahisə edilməyən və ya əhəmiyyətsiz əqdlər
 - mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər
-

Sual: Hansı halda əqd əhəmiyyətsiz əqd hesab olunur? (Çəki: 1)

- əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraqözlüyündə etibarsız olduqda
 - əqd iştirakçılar tərəfindən etibarsız sayıldıqda
 - əqd məhkəmə tərəfindən etibarsız sayıldıqda
 - əqd məhkəmədə mübahisələndirildikdə
 - əqd aldatma, zorakılıq və hədə təsiri altında bağlandıqda
-

Sual: İddia müddətinin axımı nə vaxtdan başlanır? (Çəki: 1)

- şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündənbaşlanır
 - şəxsin hüququnun pozulduğu andan başlanır
 - müqaviləni bağladıqları andan
 - müqaviləyə xitam verildiyi andan
 - tərəflərdən biri müqavilənin icrasından imtina etdiyi andan
-

Sual: İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı nə vaxtdan başlanır? (Çəki: 1)

- öhdəlikdə şəxslər dəyişdiyi andan
 - öhdəlik münasibəti yarandığı andan
 - icra müddəti bitməmişdən başlanır
 - icra müddəti bitdikdə başlanır
 - öhdəliyə xitam verildiyi andan
-

Sual: İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı nə vaxtdan başlanır (Çəki: 1)

- kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyindən
 - öhdəlik icra olunmadığı gündən 10 gün sonradan
 - öhdəliyə xitam verildiyi andan
 - öhdəlik icra olunmadığı gündən 7 gün sonradan
 - öhdəlik icra olunmadığı gündən 40 gün sonradan
-

Sual: Aşağıdakı tələblərdən hansına iddia müddəti şamil edilir? (Çəki: 1)

- mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularınaradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə

- fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər
 - əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri
 - şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər
 - borcun qaytarılması üzrə kreditorun borcluya olan tələblərinə
-

Sual: Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaradır mı? (Çəki: 1)

- yaradır
 - yaratmır
 - yalnız qanunda nəzərdə tutulduğu halda yaradır
 - tərəflər bunu arzu etdikləri halda yaradır
 - iştirak etməyən tərəf bunu arzu etmədikdə yaradır
-

Sual: Öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər mi? (Çəki: 1)

- tərəflər bunu arzu etmədikləri halda yarada bilər
 - üçüncü tərəf bunu arzu etdiyi halda yarada bilər
 - yalnız qanunda nəzərdə tutulduğu halda yarada bilər
 - yarada bilməz
 - tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda yarada bilər
-

Sual: Müqavilələrə hansı əqdlər haqqında qaydalar tətbiq olunur? (Çəki: 1)

- real əqdlər haqqında qaydalar tətbiq olunur
 - bir tərəfli əqdlər haqqında qaydalar tətbiq olunur
 - iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir
 - konsesual əqdlər haqqında qaydalar tətbiq olunur
 - əvəzli əqdlər haqqında qaydalar tətbiq olunur
-

Sual: Müqavilə nə zaman əvəzli sayılır? (Çəki: 1)

- müqaviləyə görə kreditor öz hüquqlarını digər şəxsə güzəst edərsə, həmin müqavilə əvəzli sayılır
 - müqaviləyə görə tərəf öhdəliyin icrasından imtina edərsə, həmin müqavilə əvəzli sayılır
 - müqaviləyə görə tərəf öhdəliyi bir tərəfli qaydada icra edərsə, həmin müqavilə əvəzli sayılır
 - müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalı deyildirsə, həmin müqavilə əvəzli sayılır
 - müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır
-

Sual: Sadə yazılı müqavilə nə zaman bağlanmış hesab olunur? (Çəki: 1)

- müqavilə müvafiq qaydada tərtib edildiyi andan
- müqavilə müvafiq qaydada imzalandığı andan
- müqavilə müvafiq qaydada tərəflərə təqdim olunduğu andan

- müqavilə müvafiq qaydada dərc olunduğu andan
- müqavilə müvafiq qaydada notariusda təsdiq olunduğu andan

Sual: Aşağıda sadalananlardan hansıları mülki hüquqi müqavilələrinin növlərinə aiddir? (Çəki: 1)

- qarışıq müqavilə, əvəzli və əvəzsiz müqavilələr, ümumi müqavilə, ilkinmüqavilə, üçüncü şəxsin xeyrinə müqavilə
- notariat müqavilə, sərbəst bazar müqaviləsi, ofis müqaviləsi
- son müqavilə, yekun müqavilə, bağlayıcı müqavilə, satılıq müqaviləsi
- birja müqaviləsi, əmlak müqaviləsi, bir tərəfli müqavilə, əməli təsirmüqaviləsi
- sülh müqaviləsi, ictimai müqavilə, əmək müqaviləsi, məişət müqaviləsi

Sual: Müqavilə nə vaxtdan tərəflər üçün məcburi sayılır? (Çəki: 1)

- tərəflər müqaviləyə etiraz etdikləri andan
- tərtib edildiyi andan
- yazıldığı andan
- bağlandığı andan
- tərəflər müqavilənin şərtlərini icra etməyə başladıkları andan

Sual: Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi hansı halda mümkündür? (Çəki: 1)

- əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə
- yalnız tərəflərin razılaşması ilə
- müvafiq icra hakimiyyəti orqanının qərarı ilə
- yalnız məhkəmənin müvafiq qərarından sonar
- müqavilə bağlanarkən tərəflərdən birinin gəlmədiyi halda

Sual: Tərəflərdən birinin tələbi ilə müqavilə hansı hallarda dəyişdirilə və ya ləğv edilə bilər? (Çəki: 1)

- yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda
- digər tərəf müqaviləni imzalamaqdan imtina etdikdə
- digər tərəf müqaviləni həm əhəmiyyətli həmdə əhəmiyyətsiz dərəcədə pozduqda
- digər tərəfdə eyni tələbi irəli sürdükdə
- müqavilənin icrasını təmin edən əşya məhv olduqda

BÖLMƏ: 11#01

Ad	11#01
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, borclu onu vaxtından əvvəl icra edə bilərmə? (Çəki: 1)

- edə bilər
 - yalnız tərəflərin razılaşmasında nəzərdə tutulduğu halda icra edə bilər
 - yalnız məhkəmə qərarında nəzərdə tutulduğu halda icra edə bilər
 - yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda icra edə bilər
 - yalnız kreditor etiraz etdiyi təqdirdə icra edə bilər
-

Sual: Öhdəliyin tərəfləri sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu təqdirdə öhdəliyin vaxtından əvvəl icrası hansı hallarda mümkündür? (Çəki: 1)

- yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü Mülki Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyəadətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir
 - yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü Mülki Məcəllədə nəzərdə tutulduqda və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda
 - öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya məhkəmənin müvafiq qərarı olduqda
 - sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan hallarda
 - tərəflərin biri öhdəliyin icrasından əsassız imtuna etdikdə
-

Sual: Əgər müqavilənin predmeti əvəz edilə bilən əşyadırsa (növlü əşya), borclu öhdəliyi hansı hallarda icra etməyə borcludur? (Çəki: 1)

- heç bir vaxt icra etməyə borclu deyildir
 - məhkəmənin qərarında nəzərdə tutulan hallarda
 - tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda
 - qanunda nəzərdə tutulan hallarda icra etməyə borcludur
 - həmişə icra etməyə borcludur
-

Sual: Əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor dəyəri daha yüksək başqa əşyanı qəbul edə bilərmə? (Çəki: 1)

- tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda qəbul edə bilər
 - qəbul etməlidir
 - qəbul edə bilər, amma qəbul etməyə borclu deyildir
 - qanunda nəzərdə tutulan hallarda qəbul edə bilər
 - öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə qəbul edə bilər
-

Sual: Əgər borclu fərdi-müəyyən əşyanı verməyə borcludursa, o hansı xüsusiyyətlərə malik əşyanı verməlidir (Çəki: 1)

- o, yüksək keyfiyyətli əşyanı verməlidir
 - o, orta tipli və keyfiyyətli eyni əşyanı verməlidir
 - o, aşağı keyfiyyətli əşyanı verməlidir
 - o, əmtəə keyfiyyətinə malik olan əşyanı verməlidir
 - o, hazırladığı istənilən əşyanı verməlidir
-

Sual: Öhdəliyin qarşılıqlı icrası dedikdə nə başa düşülür? (Çəki: 1)

- tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digertərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır
 - tərəflərdən birinin öhdəliyi icra etməməsi müqaviləyə uyğun olaraq digertərəfin öz öhdəliklərini icra etməməsi ilə şərtləndirildikdə qarşılıqlı icrasayılır
 - tərəflərdən birinin öhdəlikdən imtina etməsi müqaviləyə uyğun olaraq digertərəfin öz öhdəliklərini icra etməməsi ilə şərtləndirildikdə qarşılıqlı icrasayılır
 - məhkəmənin icranın məcburi sayılması barədə müvafiq qərarı olduqda icraqarşılıqlı sayılır
 - icra zamanı tərəflərin ziddiyyətli məqamları qarşılıqlı razılaşdırmaları qarşılıqlı icra sayılır
-

Sual: Pul öhdəliklərində tələblərin icra müddətləri eyni vaxtda çatarsa, hansı tələb birinci növbədə ödənilməlidir? (Çəki: 1)

- icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir
 - icrası borclu üçün daha yüngül olan tələb birinci növbədə ödənilməlidir
 - borclunun seçdiyi tələb birinci növbədə ödənilməlidir
 - icrası borclu üçün orta ağırlıqda olan tələb birinci növbədə icra edilməlidir
 - məhkəmənin seçdiyi tələb birinci növbədə ödənilməlidir
-

Sual: Pul öhdəliklərində tələblər eyni dərəcədə ağırdırsa, hansı tələb birinci növbədə ödənilir? (Çəki: 1)

- orta səviyyədə təmin olunmuş tələb birinci növbədə ödənilir
 - daha çox təmin edilmiş tələb birinci növbədə ödənilir
 - daha az təmin edilmiş tələb birinci növbədə ödənilir
 - borclunun seçdiyi tələb birinci növbədə ödənilir
 - məhkəmənin seçdiyi tələb birinci növbədə ödənilir
-

Sual: Pul öhdəliyi nə ilə ifadə olunmalıdır? (Çəki: 1)

- xarici valyutada ifadə olunmalıdır
 - manatla ifadə olunmalıdır
 - naturada ifadə olunmalıdır
 - fərdən müəyyən olunan əşyalarda ifadə olunmalıdır
 - cinsən müəyyən olunan əşyalarda ifadə olunmalıdır
-

Sual: Öhdəliyin icra edilməməsi dedikdə nə başa düşülür? (Çəki: 1)

- borclunun öhdəlikdən imtina etməsi başa düşülür
 - kreditorun öhdəlikdən imtina etməsi başa düşülür
 - onun yarımçıq qalması başa düşülür
 - onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür
 - icranın dondurulması başa düşülür
-

Sual: Hərracın predmeti yalnız müqavilə bağlamaqdan ibarət olmuşsa, tərəflərdən biri müqaviləni bağlamaqdan boyun qaçırdıqda hansı hüquqi nəticələr yaranır? (Çəki: 1)

- müqavilə bağlamaqdan hərracı udmuş şəxs imtina edirsə, verdiyi məbləği itirir və hərrac təşkilatçısına dəyən zərərin əvəzini ödəyir;
- müqavilə bağlamaqdan hərracın təşkilatçısı imtina edərsə, hərracı udmuş şəxsin

verdiyi məbləği ikiqat geri qaytarır və dəyən zərərin əvəzini ödəyir;

- müqavilə bağlamaqdan hərracın təşkilatçısı imtina edərsə, hərracı udmuş şəxsin verdiyi məbləği üçqat geri qaytarır və dəyən zərərin əvəzini ödəyir;
- digər tərəf müqaviləni bağlamağa məcbur etmək, onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər;
- müqavilə bağlamaqdan hərracı udmuş şəxs imtina edərsə, verdiyi məbləği itirir.

Sual: Şəraitin dəyişməsi ilə bağlı müqavilənin dəyişdirilməsinə və ya ləğv edilməsinə yol verilmir (Çəki: 1)

- müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin müqavilə bağlayarkən əsas gətirdikləri şərait əhəmiyyətli dərəcədə dəyişərsə, yol verilir;
- MM-də ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflər müqavilə bağlayarkən əsas götürdükleri şərait əhəmiyyətli dərəcədə dəyişərsə, yol verilir;
- yalnız MM-də nəzərdə tutulan konkret hallarda, yol verilir;
- yalnız tərəflərin razılaşmasında nəzərdə tutulubsa, yol verilir;
- müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yol verilir.

BÖLMƏ: 09#03

Ad	09#03
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Əşyaya sahiblik onun ləvazimatına da aid edilmir? (Çəki: 1)

- bütün hallarda aid edilir;
- heç bir halda aid edilmir;
- ayrı razılaşma yoxdursa, aid edilir;
- ayrı razılaşma yoxdursa, aid edilmir;
- bu əşyanın daşınar və ya daşınmaz əmlak olmasından asılıdır.

Sual: Əşyalar hansı hallarda sərbəst surətdə özgəninkiləşdirilə bilməz (Çəki: 1)

- əşyanı yalnız dövlətin əvəzsiz olaraq verdiyi hallarda;
- yalnız vərəselik qaydasında əldə olunubsa;
- dövriyyəsi məhdudlaşdırılıbsa da, lakin dövriyyədən çıxarılmayıbsa;
- əşya əvəzsiz olaraq verildiyi hallarda;
- dövriyyədən çıxarılıbsa və ya dövriyyəsi məhdudlaşdırılıbsa.

Sual: Mülki dövriyyəsi məhdudlaşdırılan əşyalar hansılardır? (Çəki: 1)

- yalnız dövriyyəsinin müəyyən iştirakçılara mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar, qanunda nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, mülki dövriyyəsi məhdudlaşdırılan əşyalar;

- yalnız dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən, qanunla müəyyənləşdirilmiş əşyalar;
 - dövriyyənin istənilən iştirakçısına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar, qanunda nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, mülki dövriyyəsi məhdudlaşdırılan əşyalardır
 - dövriyyənin istənilən iştirakçısına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən, qanunla müəyyənləşdirilmiş əşyalar;
 - dövriyyənin istənilən iştirakçısına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar.
-

Sual: Daşınmaz əmlakın dövlət reyestrinin tərtibi ilə bağlı zərər üçün məsuliyyəti kim daşıyır? (Çəki: 1)

- daşınmaz əmlakın mülkiyyətçisi;
 - daşınmaz əmlakı əldə edən;
 - notarius;
 - icra hakimiyyəti orqanının vəzifəli şəxsi;
 - dövlət.
-

Sual: Mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə hansı hallarda mənsub ola bilər? (Çəki: 1)

- MM-də və ya müqavilədə nəzərdə tutulan əsasla;
 - yalnız MM-də nəzərdə tutulan əsasla;
 - yalnız müqavilədə nəzərdə tutulan əsasla;
 - mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə mənsub ola bilməz;
 - mülkiyyətçi hüquqları yalnız əmlakın faktiki sahibliyi həyata keçirənə mənsub ola bilər.
-

Sual: Tikintiyə vərəsəlik hüququ haqqında müqavilə hansı formada bağlanmalıdır? (Çəki: 1)

- çifahi formada;
 - yazılı formada;
 - istənilən formada;
 - çifahi və ya yazılı formada;
 - notarial formada.
-

Sual: Tikintiyə vərəsəlik hüququ haqqında müqaviləyə xitam verildikdə yeni mülkiyyətçinin vərəsə qarşısındakı vəzifəsi nədən ibarətdir? (Çəki: 1)

- heç bir vəzifəsi yoxdur;
 - ona tələb etdiyi kompensasiyanı ödəməlidir;
 - ağlabatan kompensasiya ödəməlidir;
 - istədiyi məbləği ödəyə bilər;
 - tikintinin inventar dəyərindən az olmamaqla, ödəməlidir.
-

BÖLMƏ: 08#03

Ad

08#03

Suallardan

19

Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Girov və ipoteka hüququ dedikdə? (Çəki: 1)

- girov qoyanın əşyası və ya onun icarəyə götürdüyü əşya barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür;
-) girov qoyanın əşyası və ya onun istifadəsində olan əşya barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür;
- girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür;
- girov qoyanın yalnız daşınmaz əşyası barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür;
- girov qoyanın yalnız daşınar əşyası barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür.
- [yeni cavab]

Sual: Girov qoyulmuş əşyanın sağlamlığının təmin edilməsi üçün tədbirlər görmək kimin vəzifəsidir? (Çəki: 1)

- müqavilədə ayrı qayda yoxdursa, əmlakı saxlayan girov qoyanın və ya girovsaxlayanın;
- bütün hallarda girov qoyanın;
- bütün hallarda girovsaxlayanın;
- bütün hallarda həm girov qoyanın, həm də girovsaxlayanın;
- müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa yalnız girov qoyanın.

Sual: Girov qoyan girova vaxtından əvvəl xitam verilməsini tələb edə bilərmi? (Çəki: 1)

- istisnasız olaraq tələb edə bilər;
- istisnasız olaraq tələb edə bilməz;
- girov müqaviləsinin bitməsinə 1 təqvim ayı və girovla təmin edilmiş öhdəliyin 75 faizi yerinə yetirdikdə tələb edə bilər
- girovsaxlayan öz vəzifələrini kobudçasına pozaraq girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi təhlükəsini doğurduqda tələb edə bilər;
- girov müqaviləsinin bitməsinə 3 təqvim ayı və girovla təmin edilmiş öhdəliyin 80 faizi yerinə yetirdikdə tələb edə bilər.

Sual: Girov qoyan girov predmetini özgenkiləşdirə, icarəyə və ya əvəzsiz istifadəyə verə bilərmi? (Çəki: 1)

- istisnasız olaraq bilər;
- istisnasız olaraq bilməz;

- girovun predmeti daşınar əmlakdırsa, bilər;
 - girovun predmeti daşınmaz əmlakdırsa, bilər;
 - müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yalnız girov saxlayanın razılığı ilə edə bilər.
-

Sual: Girov qoyulmuş əşyanın təsadüfən məhv olması, itirilməsi və ya təsadüfən zədələnməsi riski kimin üzərinə düşür? (Çəki: 1)

- müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın;
 - müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyanın;
 - yalnız girov saxlayanın;
 - yalnız girov qoyanın;
 - qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın.
-

Sual: Girov predmeti itərsə, girov saxlayan hansı məbləğdə məsuliyyət daşıyır? (Çəki: 1)

- girov predmeti ona verildiyi zaman hansı məbləğdə qiymətləndirilibsə, o məbləğdə;
 - girov predmeti ona verildiyi zaman hansı məbləğdə qiymətləndirildiyindən asılı olmayaraq, girov predmetinin həqiqi dəyəri məbləğində;
 - girov predmeti ona verildiyi zaman hansı məbləğdə qiymətləndirildiyindən asılı olmayaraq, müqavilədə girov predmetinin itməsi halında nəzərdə tutulan məbləğdə;
 - girov predmeti itərsə, girov saxlayan məsuliyyət daşımır;
 - girov predmeti itərsə, girov saxlayan və girov qoyan birgə məsuliyyət daşıyırlar.
-

Sual: Zədələnmə nəticəsində girov predmeti təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə, girov qoyanın aşağıdakılardan hansı hüququ var? (Çəki: 1)

- girov qoyan girov predmetindən imtina edə və onun itirilməsi üçün əvəz tələb edə bilər;
 - girov qoyan girov predmetindən imtina edə və onun zədələnməsinə görə dəyərinin azaldığı məbləğdə əvəz tələb edə bilər;
 - girov qoyan girov predmetini geri ala və onun zədələnməsinə görə dəyərinin azaldığı məbləğdə əvəz tələb edə bilər;
 - girov qoyan girov predmetini geri ala və ya onu başqası ilə dəyişdirə və onun zədələnməsinə görə dəyərinin azaldığı məbləğdə əvəz tələb edə bilər;
 - girov qoyan girov predmetinin dəyərinin iki misli həcmində əvəz tələb edə bilər.
-

Sual: Girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə hansı nəticələr yaranır? (Çəki: 1)

- istisnasız olaraq girova xitam verilir;
 - istisnasız olaraq girova xitam verilmir;
 - girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirilə bilməz;
 - girov qoyan yeni borclunun əvəzinə cavabdeh olacağı barədə kreditora razılıq verməyibsə, girova xitam verilir;
 - yalnız daşınar əşya üzərində girova xitam verilir.
-

Sual: Girov predmeti onu saxlayan girov qoyanın sahibliyindən girov müqaviləsinin şərtlərinə uyğun olmayaraq çıxdıqda, girov saxlayanın hansı hüququ var? (Çəki: 1)

- girov qoyulmuş əşyanın başqası ilə əvəz edilməsini tələb etmək;

- girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək;
 - həmin əşyanın dəyərindən öz tələbinin üstün ödənilməsini tələb etmək;
 - tutmanı girov qoyulmuş əşyaya yönəldə bilər;
 - girov hüququna xitam verilir.
-

Sual: Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsası hansıdır (Çəki: 1)

- borclu girovla təmin edilmiş öhdəliyi yalnız tamamilə icra etmədikdə;
 - borclu girovla təmin edilmiş öhdəliyi özünün cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə;
 - borclu girovla təmin edilmiş öhdəliyi özünün cavabdeh olduğu səbəblərdən asılı olmayaraq tamamilə icra etmədikdə
 - borclu girovla təmin edilmiş öhdəliyi özünün cavabdeh olduğu səbəblərdən asılı olmayaraq icra etmədikdə və ya lazımınca icra etmədikdə
 - borclu girovla təmin edilmiş öhdəliyi özünün cavabdeh olduğu səbəblərdən lazımınca icra etmədikdə.
-

Sual: Girov müqaviləsinin bağlanması üçün başqa şəxsin razılığı və icazəsi tələb olunduqda, girov predmetinə tutma hansı qaydada həyata keçirilir? (Çəki: 1)

- məhkəməyə müraciət etmədən girov saxlayanın tələbi ilə;
 - bu barədə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması varsa, girov saxlayanın tələbi ilə;
 - yalnız məhkəmə qərarı ilə;
 - razılığı və icazəsi tələb olunan şəxsin razılığını almaqla;
 - məhkəməyə müraciət etmədən girov qoyanın tələbi ilə.
-

Sual: Girov qoyulmuş əşyaya tutma yönəldikdə, o, hansı qaydada satılır? (Çəki: 1)

- girov saxlayanın mülahizəsinə görə istənilən qaydada;
 - alqı-satqı yolu ilə;
 - açıq hərracdan satış yolu ilə;
 - qapalı hərracdan satış yolu ilə;
 - yarmarkada satış yolu ilə.
-

Sual: Saxlama girovu nədir? (Çəki: 1)

- bu elə girovdur ki, onun predmeti girov qoyanın sahibliyində qalır;
 - bu elə girovdur ki, onun predmeti girov qoyanın sahibliyində qalmaqla girov saxlayanın istifadəsinə verilir;
 - bu elə girovdur ki, onun predmeti girov saxlayanın müəyyən etdiyi 3-cü şəxsin sahibliyinə verilir;
 - bu elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir;
 - bu elə girovdur ki, onun predmeti olan daşınmaz əşya girov qoyanın sahibliyində qalır.
-

Sual: Əşyanın lombardda girovu nədir? (Çəki: 1)

- şəxsi istehlak üçün istənilən əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədi ilə sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi olan ixtisaslaşdırılmış lombardlar tərəfindən girov götürülməkdir;

- şəxsi istehlak üçün daşınmaz əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədi ilə sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi olan ixtisaslaşdırılmış lombardlar tərəfindən girov götürülməkdir;
 - şəxsi istehlak üçün daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədi ilə sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi olan ixtisaslaşdırılmış lombardlar tərəfindən girov götürülməkdir;
 - şəxsi istehlak üçün daşınar əşyanın fiziki şəxslərdən uzunmüddətli kreditlərin təmin edilməsi məqsədi ilə sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi olan ixtisaslaşdırılmış lombardlar tərəfindən girov götürülməkdir;
 - yalnız nəqliyyat vasitələrinin fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədi ilə sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi olan ixtisaslaşdırılmış lombardlar tərəfindən girov götürülməkdir.
-

Sual: Əşyanın lombardda girovu müqaviləsi hansı qaydada rəsmiləşdirilir? (Çəki: 1)

- notariatda təsdiq edilməklə;
 - lombardın girov bileti verməsi ilə;
 - lombardın daxili reyestrində yazılmaqla;
 - Maliyyə nazirliyinin reyestrində yazılmaqla;
 - notariatın depozitində yazılmaqla.
-

Sual: Lombarda girov qoyulmuş əşyanı sığorta etdirmək kimin vəzifəsidir? (Çəki: 1)

- girovqoyanın;
 - lombardın;
 - müqavilədə nəzərdə tutulan şəxs;
 - lombarda girov qoyulmuş əşyanın sığortası məcburi deyil;
 - həm girovqoyanın, həm də lombardın.
-

Sual: Lombard girov qoyulmuş əşyadan istifadə edə bilərmə? (Çəki: 1)

- istisnasız olaraq edə bilər;
 - istisnasız olaraq edə bilməz;
 - qanunda nəzərdə tutulmuş konkret əşyadan istifadə edə bilər;
 - yalnız girovqoyanın mənafeyi üçün istifadə edə bilər;
 - müqavilədə nəzərdə tutulduqda istifadə edə bilər.
-

Sual: Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda, lombard: (Çəki: 1)

- həmin əşyanın adi alqı-satqı yolu ilə sata bilər;
 - həmin əşyanı hərracdan sata bilər;
 - həmin əşyanı qapalı hərracdan sata bilər;
 - həmin əşyanı açıq hərracdan sata bilər.
-

Sual: Girov qoyulmuş əşyanın satışından götürülən məbləğ lombardın tələblərinin tam ödənilməsi üçün yetərli olmadıqda: (Çəki: 1)

- qanunda və ya müqavilədə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, lombard girov qoyandan tələblərinin ödənilməyən hissəsini tələb edə bilər;
- yalnız müqavilədə nəzərdə tutulduğu halda lombard girov qoyandan tələblərinin

ödənilməyən hissəsini tələb edə bilər;

- yalnız qanunda nəzərdə tutulduğu halda lombard girov qoyandan tələblərinin ödənilməyən hissəsini tələb edə bilər;
- belə hallarda lombardın girov qoyana qarşı tələbləri ləğv edilir;
- ödənilməyən məbləğ lombardın tələblərinin 50 faizindən çox olmadıqda da ləğv edilir.

Bölmə: 05#03

Ad	05#03
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan qhdəliklər üzrə məsuliyyət daşıyırlarmı? (Çəki: 1)

- hüquqi şəxsi dövlət qeydiyyatından keçirməyə vəkil edilmiş təsisçi məsuliyyət daşıyır;
- subsidiar məsuliyyət daşıyırlar;
- birgə məsuliyyət daşıyırlar;
- məsuliyyət daşımırırlar;
- hüquq varisliyi üzrə yaradılan hüquqi şəxs məsuliyyət daşıyır.

Sual: . Hüquqi şəxsin adından çıxış edən şəxs təmsil etdiyi hüquqi şəxsə vurduğu zərəri ödəməlidirmi? (Çəki: 1)

- hər bir halda ödəməlidir;
- heç bir halda ödəməli deyil;
- müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa ödəməlidir;
- təsisçilər birgə məsuliyyət daşıyırlar;
- hüquqi şəxs subsidiar məsuliyyət daşıyır.

Sual: Hansı bölmə hüquqi şəxsin filialı sayılır ? (Çəki: 1)

- hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən, hüquqi şəxsin mənafeələrini təmsil edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə;
 - hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən , hüquqi mənafeələrini təmsil edən və onun funksiyalarının yalnız bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;
 - hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən, hüquqi şəxsin mənafeələrini müdafiə edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə;
 - hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;
 - hüquqi şəxsin olduğu yerdən kənarında yerləşən və nümayəndəlik funksiyaları istisna olmaqla, onun funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirən ayrıca bölmə.
-

Sual: Hüquqı şəxs başqa hüquqı şəxsin ona qoşulması şəkildə yenidən təşkil edilərkən, hansı andan o yenidən təşkil edilmiş sayılır (Çəki: 1)

- qoşulan hüquqı şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqı şəxslərin dövlət reyestrinə daxil edildiyi andan;
 - əvvəlki hüquqı şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqı şəxslərin dövlət reyestrinə daxil edildiyi andan;
 - əvvəlki hüquqı şəxsin yenidən təşkil edilməsi barədə qeydin hüquqı şəxslərin dövlət reyestrinə daxil edildiyi andan
 - qoşulan hüquqı şəxsin başqa hüquqı şəxsə qoşulması barədə qərar qəbul etdiyi andan;
 - qoşulan hüquqı şəxsin fəaliyyətinə xitam verilməsi haqqında məhkəmə qərarı qəbul edildiyi andan.
-

Sual: Yenidən təşkil edilən hüquqı şəxsin kreditorlarının yenidən təşkil edilən hüquqı şəxsin borclu olduğu öhdəliklərlə bağlı hansı tələb hüququ yaranır (Çəki: 1)

- yenidən təşkil edilən hüquqı şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını tələb etmək;
 - yenidən təşkil edilən hüquqı şəxsin borclu olduğu öhdəliklərin vaxtından əvvəl icra olunmasını tələb etmək;
 - yenidən təşkil edilən hüquqı şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin;
 - yenidən təşkil edilən hüquqı şəxsin borclu olduğu öhdəliklərin vaxtından əvvəl icra olunmasını və zərərin ödənilməsini tələb etsin;
 - yenidən təşkil edilən hüquqı şəxsdən zərərin əvəzinin ödənilməsini tələb etsin.
-

Sual: Ləğvetmə komissiyası hüquqı şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirməsi qaydası və müddəti haqqında məlumatı hansı mətbuat orqanında dərc etdirməlidir? (Çəki: 1)

- qanunvericilikdə bu barədə göstəriş olmadığı üçün, bu, ləğvetmə komissiyasının vəzifəsi yox, hüququdur
 - hüquqı şəxsin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbuat orqanlarında;
 - rəsmi mətbuat orqanlarında;
 - xarici mətbuat orqanlarında;
 - istənilən mətbuat orqanlarında.
-

Sual: Tam ortaqlıq iştirakçısının neçə səsi ola bilər? (Çəki: 1)

- ortaqlığın işlərinin aparılması tapşırılmış iştirakçının üç səsi vardır
 - nizamnamədə səslərin sayını müəyyənləşdirməyin başqa qaydası yoxdursa, tam ortaqlığın hər iştirakçısının bir səsi var;
 - iştirakçıların səslərinin miqdarı onların nizamnamə kapitalındakı payları ilə müəyyən olunur;
 - ortaqlığın işlərinin aparılması tapşırılmış iştirakçıların iki səsi vardır;
 - hər iştirakçının bir səsi var;
-

Sual: Tam ortaqlığın xalis aktivlərinin dəyəri şərikli kapitalın miqdarından az olarsa bu, hansı hüquqı nəticələr doğurur? (Çəki: 1)

- xalis aktivlərin dəyəri artıb nizamnamə kapitalının miqdarını örtənədək götürülən mənfəətin yalnız on faizi onun iştirakçıları arasında bölüşdürülür;
 - bu məsələ tam ortaqlığın nizamnaməsində nəzərdə tutulan qaydada həll edilir;
 - qanunvericilik bununla bağlı heç bir qayda müəyyən etməyib;
 - xalis aktivlərin dəyəri artıb nizamnamə kapitalının miqdarını örtənədək tam ortaqlığın götürdüyü mənfəət onun iştirakçıları arasında bölüşdürülmür;
 - tam ortaqlığın xalis aktivlərin dəyəri nizamnamə kapitalının dəyərindən az olduqda, ortaqlıq nizamnamə kapitalının məbləğinin azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur
-

Sual: Tam ortaqlığın iştirakçısı başqa iştirakçıların qərarı ilə ortaqlıqdan çıxarıla bilərmi? (Çəki: 1)

- ortaqlığın iştirakçısı yalnız özü ortaqlığın iştirakçılığından çıxı bilər;
 - ortaqlığın iştirakçılarının yekdil qərarı ilə və bunun üçün ciddi əsaslar olduqda;
 - ortaqlığın iştirakçılarının yekdil qərarı ilə - iştirakçı öz vəzifələrini kobudcasına pozduqda və ya onun işləri ağılla aparmağa qadir olmadığı aşkara çıxdıqda o məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər;
 - iştirakçı yalnız öz vəzifələrini kobud surətdə pozduqda ortaqlıq iştirakçılarının yekdil qərarı ilə məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər;
 - iştirakçı yalnız onun işləri ağılla aparmağa qadir olmadığı aşkara çıxdıqda ortaqlıq iştirakçılarının yekdil qərarı ilə məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər.
-

Sual: Bir iştirakçıdan ibarət MMC təsərrüfat cəmiyyəti ola bilərmi? (Çəki: 1)

- bir iştirakçıdan ibarət təsərrüfat cəmiyyətinin iştirakçısı ola bilməz;
 - təsərrüfat cəmiyyəti yalnız bir MMC-nin iştirakçısı ola bilər;
 - təsərrüfat cəmiyyəti yalnız iki MMC-nin iştirakçısı ola bilər;
 - bir təsərrüfat cəmiyyəti istənilən sayda MMC-nin təsisçisi ola bilər;
 - Nizamnamədə nəzərdə tutulan hallarda təsərrüfat cəmiyyəti istənilən sayda MMC-nin iştirakçısı ola bilər.
-

Sual: Hüquqi şəxs başqa hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri hansı hüquqi şəxsə keçir? (Çəki: 1)

- təhvil aktına uyğun olaraq qoşulan hüquqi şəxsə keçir;
 - qoşulma balansına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir;
 - təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir;
 - təhvil aktına uyğun olaraq əvvəlki və qoşulan hüquqi şəxsə keçir;
 - məhkəmə qərarı əsasında əvvəlki hüquqi şəxsə keçir.
-

Sual: Başqa təsərrüfat cəmiyyətləri və təsərrüfat ortaqlıqları səhmdar cəmiyyətin iştirakçısı ola bilərlərmi? (Çəki: 1)

- bir hal istisna olmaqla, ola bilərlər. SC-nin yeganə iştirakçısı bir şəxsdən ibarət başqa təsərrüfat cəmiyyəti ola bilməz;
- SC-nin yeganə iştirakçısı bir şəxsdən ibarət təsərrüfat ortaqlığı ola bilməz;
- SC-nin yeganə iştirakçısı bir şəxsdən ibarət başqa təsərrüfat cəmiyyəti ola bilməz;
- istisnasız olaraq bütün təsərrüfat ortaqlıqları və başqa təsərrüfat cəmiyyətləri SC-nin təsisçiləri ola bilərlər;
- Nizamnamədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlıqları və başqa təsərrüfat

cəmiyyətləri SC-nin təsisçiləri ola bilərlər.

Sual: İmtiyazlı səhm sahiblərinin səhmdar cəmiyyətinin işlərinin idarə olunmasında iştirak etmək hüququ varmı? (Çəki: 1)

- imtiyazlı səhmlərin sahibləri cəmiyyətin işlərinin idarə olunmasında digər səhmdarlarla eyni hüquqlara malikdirlər və bu hüququn məhdudlaşdırılmasına yönələn nizamnamə müddəası etibarsızdır;
- imtiyazlı səhm sahibləri cəmiyyətin işlərinin idarə olunmasında iştirak etmək hüququ vardır;
- imtiyazlı səhm sahiblərinin cəmiyyətin işlərinin idarə olunmasında iştirak etmək hüququ yoxdur;
- nizamnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, yoxdur;
- imtiyazlı səhmlərin sahiblərinin cəmiyyətin işlərinin idarə olunmasında iştirak etməsi onun həm hüququ, həm də vəzifəsidir.

Sual: Səhmdar cəmiyyətinin nizamnamə kapitalının ümumi həcmində imtiyazlı səhmlərin payı ilə bağlı qanunvericilik məhdudiyyət müəyyən edibmi? (Çəki: 1)

- nizamnamə kapitalının ümumi həcmində imtiyazlı səhmlərin payı 5 faizdən çox olmamalıdır;
- nizamnamə kapitalının ümumi həcmində imtiyazlı səhmlərinin payı 10 faizdən çox olmamalıdır;
- nizamnamə kapitalının ümumi həcmində imtiyazlı səhmlərin payı 15 faizdən çox olmamalıdır;
- nizamnamə kapitalının ümumi həcmində imtiyazlı səhmlərin payı 20 faizdən çox olmamalıdır;
- nizamnamə kapitalının ümumi həcmində imtiyazlı səhmlərin payı 25 faizdən çox olmamalıdır.

BÖLMƏ: 12#01

Ad	12#01
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Vəkalət alan vəkalət verənin göstərişlərindən kənara çıxmağa icazə varmı? (Çəki: 1)

- bəli
- xeyr
- vəkalət alan vəkalət verəni yalnız maddi zərərdən qorumaq üçün onun göstərişlərindən kənara çıxmağa icazə varmı
- vəkalət alan vəkalət verənin yalnız işgüzar nüfuzunu qorumaq üçün onun göstərişlərindən kənara çıxmağa icazə varmı
- bəli, bu şərtlə ki, o, işin hallarına görə buna uyğun icazə ala bilməsin və bundan əlavə, vəkalət verən işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənara çıxmağa icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun

Sual: Vəkalət verən vəkalət alana hansı halda muzd ödəməlidir? (Çəki: 1)

- yalnız müqavilədə göstərilən halda
 - müqavilədə göstərilən halda və ya muzdun ödənilməsi tapşırığın mahiyyətindən irəli gəlmiş halda
 - muzdun ödənilməsi tapşırığın mahiyyətindən irəli gəlmiş halda
 - o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən, o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir
 - yalnız o halda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir
-

Sual: Broker müqaviləsinə əsasən: (Çəki: 1)

- brokerə sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırılır
 - brekerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırılır
 - vəkalət verənin tapşırdığı əqdləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi vəkalət alanın öhdəsinə götürməsidir
 - vəkalət verənin tapşırdığı xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi vəkalət alanın öhdəsinə götürməsidir
 - brokerə qabaqcadan muzd ödəməklə sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırılır
-

Sual: Broker müqaviləsinə hansı qaydalar tətbiq edilir? (Çəki: 1)

- komissiya müqaviləsinin
 - konsessiya müqaviləsinin
 - komissiya və ya tapşırıq müqaviləsinin
 - tapşırıq müqaviləsinin
 - Mülki Məcəllənin bu müqaviləni nizama salan müddəələrindən ayrı qayda irəli gəlmədikdə tapşırıq müqaviləsinin
-

Sual: İcranı gecikdirmiş borclu hansı hallar üçün kreditor qarşısında məsuliyyət daşıyır? (Çəki: 1)

- gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfənbaş vermiş icra mümkünlüyünün nəticələri üçün
 - gecikdirmə nəticəsində əmələ gəlmiş boşluq üçün
 - gecikdirmə nəticəsində kreditorun icraya marağının itirilməsi üçün
 - gecikdirmə nəticəsində müqaviləyə xitam verildiyi üçün
 - gecikdirmə zamanı baş vermiş hadisələr üçün
-

Sual: Öhdəliyini icra etməyən borclu (Çəki: 1)

- kreditora dəymiş zərərin əvəzini ödəməyə borclu deyildir
 - kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur
 - kreditorun ailəsinə dəymiş zərəri ödəməyə borcludur
 - kreditorun şərəf və ləyaqətinə vurulmuş zərəri ödəməyə borcludur
 - kreditorun əmlakının məhv olmasına görə yaranmış zərərin əvəzini ödəməlidir
-

Sual: Azərbaycan Respublikası Mülki Məcəlləsinin vəzifələrinə aid deyil: (Çəki: 1)

- fiziki şəxslərin işgüzar nüfuzunu qorumaq
 - sahibkarlıq fəaliyyətini dəstəkləmək
 - mülki dövriyyəni təmin etmək
 - iqtisadi sahədə cinayətlərin qarşısını almaq]
 - fiziki şəxslərin şərəfini qorumaq
-

Sual: Mülki hüququn mənbələrinə aid deyil (Çəki: 1)

- məhkəmə presedenti
 - işgüzar adətlər
 - qanunlar
 - beynəlxalq aktlar
 - konstitusiyaya
-

Sual: Mülki qanunvericiliyin prinsiplərinə aid deyil: (Çəki: 1)

- təqsirsizlik prezumpsiyası
 - müqavilə azadlığı
 - mülki hüquq subyektlərinin bərabərliyi
 - mülki hüquq subyektlərinin iradə sərbəstliyi
 - mülkiyyətin toxunulmazlığı
-

Sual: Mülki hüquq münasibətləri qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə tətbiq edilir: (Çəki: 1)

- məhkəmə presedenti
 - hüququn analogiyası
 - qanunun analogiyası
 - müqavilə
 - heç biri
-

Sual: Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənməsi adlanır (Çəki: 1)

- məhkəmə presedenti
 - müqavilə
 - qanunun analogiyası
 - hüququn analogiyası
 - heç biri
-

Sual: Aşağıdakılardan hansı Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə fiziki şəxs sayılmır? (Çəki: 1)

- 14 yaşına çatmayan şəxslər
- vətəndaşlığı olmayan şəxslər
- əcnəbilər
- azərbaycan respublikası vətəndaşları

hüquqi şəxsin nümayəndəlikləri

Sual: Fiziki şəxsin hüquq qabiliyyəti nə vaxt yaranır? (Çəki: 1)

- doğulduğu an
 - 14 yaşına çatdığı an
 - 16 yaşına çatdığı an
 - məhkəmə tərəfindən təsdiq edildiyi an
 - heç biri
-

Sual: Fiziki şəxsin hüquq qabiliyyəti nə vaxt xətm edilir? (Çəki: 1)

- ürəyin fəaliyyətinin dayanması ilə
 - beyin fəaliyyətinin dayanması ilə
 - məhkəmənin qərarı ilə
 - müvafiq icra hakimiyyəti orqanının qərarı ilə
 - heç biri
-

Sual: Fiziki şəxsin tam həcmdə mülki hüquq qabiliyyəti nə vaxt yaranır? (Çəki: 1)

- 18 yaşa çatdıqda
 - 14 yaşına çatdıqda
 - əmək fəaliyyətinə başladığıda
 - bu haqda məhkəmə qərarı olduqda
 - 16 yaşına çatdıqda
-

BÖLMƏ: 12#02

Ad	12#02
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Tapşırıq müqaviləsi hansı vaxtdan qüvvəyə minir? (Çəki: 1)

- müqavilə notariatda təsdiqləndiyi andan
 - müqavilədə onun qüvvəyə minməsinə göstərən vaxtdan
 - vəkalət verən tapşırığı verdiyi andan
 - vəkalət alanın tapşırığı qəbul etməsindən sonra
 - müqavilədə onun qüvvəyə minməsinə göstərən vaxtdan və ya vəkalət verən tapşırığı verdiyi andan
-

Sual: Vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmayan üçüncü şəxsə vermişdirsə (Çəki: 1)

- həmin şəxsin hərəkətlərinə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada zəmin durmalıdır

- həmin şəxsin hərəkətləri üçün o, öz hərəkətləri kimi məsuliyyət daşıyır
 - həmin şəxsin hərəkətləri üçün həmrəy məsuliyyət daşıyır
 - həmin şəxsin hərəkətləri üçün subsidiar məsuliyyət daşıyır
 - həmin şəxsin hərəkətləri üçün heç bir məsuliyyət daşımır
-

Sual: Vəkalət alan tapşırıqın icrası nəticəsində: (Çəki: 1)

- əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur
 - özünün çəkdiyi xərcləri və muzzdunu götürməklə əldə olunanları vəkalət verənə verməyə borcludur
 - özünün çəkdiyi xərcləri götürməklə əldə olunanları vəkalət verənə verməyə borcludur
 - müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, vəkalət verənin nəzərdə tutduğundan artıq əldə olunanları özündə saxlayır, digər gəlirləri ona verməyə borcludur
 - müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əldə olunanları özündə saxlaya bilər
-

Sual: Vəkalət alan hansı halda vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər? (Çəki: 1)

- heç bir halda
 - müqaviləyə xitam verildikdə, hər bir halda
 - tərəflərin iradəsindən asılı olmayan səbəblərə görə müqavilə xitam edildikdə
 - vəkalət alan müqaviləyə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbdən xitam verdikdə
 - vəkalət alan müqaviləyə vəkalət verənin hərəkəti nəticəsində baş verən səbəbdən xitam verdikdə
-

Sual: Brokerin vasitəçilik xidmətləri nəticəsində müqavilə bağlanmadıqda onun xərcləri ödənilirmi? (Çəki: 1)

- heç bir halda ödənilmir
 - müqavilə bağlanmayıbsa, ödənilmir
 - hər bir halda ödənilir
 - qismən ödənilir
 - şərtləşdirilibsə, ödənilir
-

Bölmə: 12#03

Ad	12#03
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Tapşırıq müqaviləsi: (Çəki: 1)

- vəkalət verənin tapşırdığı əqdləri, işləri və ya başqa xidmətləri konkret nəticə əldə olunmasına zəmanət verməklə icra etməyi vəkalət alanın öhdəsinə götürməsidir

- vəkalət verənin tapşıracağı əqdləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi vəkalət alanın öhdəsinə götürməsidir
 - vəkalət verənin tapşıracağı əqdləri, işləri və ya başqa xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi vəkalət alanın öhdəsinə götürməsidir
 - vəkalət verənin tapşıracağı xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi vəkalət alanın öhdəsinə götürməsidir
 - vəkalət verənin tapşıracağı əqdləri konkret nəticə əldə olunmasına təminat verməklə icra etməyi vəkalət alanın öhdəsinə götürməsidir
-

Sual: Vəkalət alan hansı hallarda vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır? (Çəki: 1)

- vəkalət alanın vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxması nəticəsində zərər dəydikdə
 - tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etmədikdə
 - qanunda göstərilən əsaslar olmadan vəkalət alanın vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxması nəticəsində zərər dəydikdə
 - tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən icra etməməsi nəticəsində zərər dəydikdə
 - tapşırığı qəsdən icra etməməsi nəticəsində zərər dəydikdə
-

Sual: Vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatacaq üçüncü şəxsə vermişdirsə, o hansı halda vəkalət verən qarşısında məsuliyyət daşıyır? (Çəki: 1)

- o, üçüncü şəxsin seçilməsi zamanı lazımi vicdanlılıq göstərməzsə
 - o, üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı gərəkli vicdanlılıq göstərməzsə
 - o, üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı gərəkli vicdanlılıq göstərməsin, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin
 - vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatacaq üçüncü şəxsə verərsə, heç bir məsuliyyət daşımır
 - o, üçüncü şəxsin təlimatlandırılması zamanı gərəkli vicdanlılıq göstərməzsə
-

Sual: Tapşırıq müqaviləsinin qüvvəsinə hansı qaydada xitam verilir? (Çəki: 1)

- müqavilənin hər bir iştirakçısı müqavilənin müddətinin bitməsinə ən azı 1 ay qalmış müqaviləni ləğv edə bilər
 - müqavilənin hər bir iştirakçısı müqavilənin müddətinin bitməsinə ən azı 3 ay qalmış müqaviləni ləğv edə bilər
 - müqavilənin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər
 - müqavilənin hər bir iştirakçısı istənilən vaxt müqavilənin ləğvi ilə bağlı məhkəmədə iddia qaldıra bilər
 - yalnız vəkalət verən istənilən vaxt müqavilənin ləğvi ilə bağlı məhkəmədə iddia qaldıra bilər
-

Sual: Hansı halda brokerin muzzd almaq xərclərinin ödənilməsi hüququ istisna edilir? (Çəki: 1)

- broker başqa iştirakçıya müqaviləyə zidd üsulla xidmət göstərdikdə və ya vicdanlılıq

prinsipinə zidd olaraq qarşı tərəfdən də muzz almağı şərtləşdirdikdə

- broker başqa iştirakçıya müqaviləyə zidd üsulla xidmət göstərdikdə
- broker başqa iştirakçıya hər hansı formada xidmət göstərdikdə və ya qarşı tərəfdən də muzz almağı şərtləşdirdikdə
- hec biri
- broker başqa iştirakçıya müqaviləyə zidd üsulla xidmət göstərdikdə və ya vicdanlılıq prinsipinə zidd olaraq qarşı tərəfdən də mükafat almağı şərtləşdirdikdə

Bölmə: 13#01

Ad	13#01
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Renta müqaviləsi hansı formada bağlanılır? (Çəki: 1)

- şifahi
- sadə yazılı
- şifahi və ya sadə yazılı
- notariat qaydasında
- daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə renta müqaviləsi notarial formada, qalan müqavilələr sadə yazılı formada

Sual: Renta hansı formada ödənilir? (Çəki: 1)

- yalnız pul formasında
- pul, əmlak, iş və ya xidmət formasında
- pul və ya əmlak formasında
- iş və ya xidmət formasında
- yalnız xidmət formasında

Sual: Bir neçə fiziki şəxsin xeyrinə müəyyənləşdirilmiş ömürlük renta müqaviləsi üzrə renta ödəmək öhdəliyinə nə vaxt xitam verilir? (Çəki: 1)

- renta ödəyicisi öldükdə
- sonuncu renta alan öldükdə
- həmin şəxslərdən hər hansı biri öldükdə
- onlardan biri müqavilədən imtina etdikdə
- renta ödəyicisi müflisləşdikdə

Sual: Hansı halda renta alanın tələbi ilə ömürlük renta müqaviləsi xitam olunur? (Çəki: 1)

- heç bir halda
- renta ödəyicisi müqavilənin şərtlərini pozduqda
- renta ödəyicisi müqaviləni əhəmiyyətli dərəcədə pozduqda
- əşya təsadüfən məhv olduqda

renta ödəyicisi müflisləşdikdə

Sual: Podratçı hansı hallarda sifarişçini xəbərdar etməyə borclu deyil? (Çəki: 1)

- sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda;
 - podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda;
 - sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda;
 - müddətli hərbi qulluğa çağırıldıqda;
 - sifarişçidən alınmış material yararsız olduqda.
-

BÖLMƏ: 13#02

Ad	13#02
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Daşınmaz əmlakın renta ilə yüklənməsi nə deməkdir? (Çəki: 1)

- renta ödəyicisi belə əşyanı özgəninkiləşdirdikdə onun öhdəlikləri əldə edənə keçir
 - renta ödəyicisi belə əşyanı özgəninkiləşdirə bilməz
 - renta ödəyicisi belə əşyanı renta alanın razılığı ilə özgəninkiləşdirə bilər
 - renta ödəyicisi belə əşyanı özgəninkiləşdirdikdə renta öhdəliklərinə xitam verilir
 - renta ödəyicisi yeni əldə edənə renta alan qarşısında yalnız birgə məsuliyyət daşıyır
-

Sual: Daimi renta hansı qaydada ödənilir? (Çəki: 1)

- ildə bir dəfə
 - ildə iki dəfə
 - müqavilədə başqa qayda olmadıqda hər rübün sonunda
 - hər ilin sonunda
 - hər ayın sonunda
-

Sual: Renta alanın tələbi üzrə daimi rentanın satın alınmasına yol verilmirmi? (Çəki: 1)

- yol verilmir
 - yol verilir
 - müqavilədə nəzərdə tutulduqda yol verilir
 - məhkəmənin qərarı əsasında yol verilir
 - bələdiyyə qurumlarının razılığı əsasında yol verilir
-

Sual: Ömürlük renta hansı qaydada ödənilir? (Çəki: 1)

- müqavilədə başqa qayda olmadıqda hər ayın sonunda
- ildə iki dəfə

- hər ilin sonunda
- hər rübün sonunda
- yalnız hər ayın sonunda

Bölmə: 13#03

Ad	13#03
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Renta müqaviləsinə görə: (Çəki: 1)

- bir tərəf (renta alan) əmlakı qarşı tərəfin (renta ödəyicisinin) müvəqqəti istifadəsinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür
- bir tərəf (renta alan) əmlakı qarşı tərəfin (renta ödəyicisinin) daimi istifadəsinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür
- bir tərəf (renta alan) əmlakı qarşı tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür
- bir tərəf (renta alan) əmlakı qarşı tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana natura şəklində renta ödəməyi öhdəsinə götürür
- bir tərəf (renta alan) əmlakı qarşı tərəfin (renta ödəyicisinin) daimi istifadəsinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı natura şəklində renta ödəməyi öhdəsinə götürür

Sual: Ödəyici daimi rentanı satın ala bilərmi? (Çəki: 1)

- ala bilər
- ala bilməz
- müqavilədə bu hüquqdan ödəyicinin imtinası nəzərdə tutulmayıbsa, ala bilər
- yalnız müvafiq icra hakimiyyətinin razılığı ilə ala bilər
- məhkəmənin qərarı əsasında ala bilər

Sual: Ömürlük renta ödənilməsi üçün verilmiş əşyanın təsadüfən məhv olması və ya zədələnməsi riski nədən ibarətdir? (Çəki: 1)

- renta ödəyicisi renta ödəmək öhdəliyindən azad edilir
- renta ödəyicisi renta ödəmək öhdəliyindən azad edilmir
- renta ödəməsinin məbləği azaldılır
- renta alanın renta almaq hüququnu itirməsi
- renta yükünün bərabər surətdə bölüşdürülməsi

Bölmə: 09#02

Ad	09#02
Suallardan	41
Maksimal faiz	41
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Əmlak kirayə müqaviləsinə görə: (Çəki: 1)

- kirayə verən əşyanı kirayəçinin sahibliyinə verməyi kirayəçi isə bunu üçün kirayə verənə birdəfəlik kirayə haqqı ödəməyi öhdəsinə götürür
- kirayə verən əşyanı müvəqəti olaraq kirayəçinin mülkiyyətinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə birdəfəlik kirayə haqqı ödəməyi öhdəsinə götürür
- kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə birdəfəlik kirayə haqqı ödəməyi öhdəsinə götürür
- kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür
- kirayəyə verən əşyanı kirayəçinin etibarlı idarəetməsinə verməyi, etibarlı idarəedən isə bunun üçün kirayə verənə haqq ödəməyi öhdəsinə götürür

Sual: Kirayə verəni kirayəyə verilmiş əşyanın qüsurları üçün məsuliyyətdən azad edən və ya bu məsuliyyəti məhdudlaşdıran razılaşmanın: (Çəki: 1)

- heç bir halda hüquqi qüvvəsi yoxdur
- bütün hallarda hüquqi qüvvəsi var
- bu şərtlə hüquqi qüvvəsi yoxdur ki, kirayəyə verən həmin qüsurlar barəsində qəsdən susmuş olsun
- bu şərtlə hüquqi qüvvəsi yoxdur ki, kirayəçinin həmin qüsurlar barəsində xəbəri olmuş olsun
- əşyanın xüsusiyyətləri ilə bağlı olduqda hüquqi qüvvəsi var

Sual: Kirayəyə verilmiş əşya ilə bağlı vergiləri kim ödəyir? (Çəki: 1)

- dövlət vergilərini kirayəyə verən, yerli vergiləri kirayəçi ödəyir
- dövlət vergilərini kirayəçi, yerli vergiləri kirayəyə verən ödəyir
- ayrı razılaşma olmadıqda əşya ilə bağlı yüklükləri, dövlət vergilərini və yerli vergiləri kirayəyə verən ödəyir
- ayrı razılaşma olmadıqda əşya ilə bağlı yüklükləri, dövlət vergilərini və yerli vergiləri kirayəçi ödəyir
- ayrı razılaşma olmadıqda əşya ilə bağlı yüklükləri kirayəçi ödəyir

Sual: Kirayəyə verən kirayəçinin kirayəyə verilmiş əşya üçün çəkdiyi hansı xərclərini ödəməlidir? (Çəki: 1)

- bütün xərclərini
- heç bir xərclini
- əşyanın saxlanması və ya bərpası üçün çəkilən zəruri xərcləri
- əşyanın istismar, quluq və təmizləmə xərclərini
- əşyanın saxlanması üçün çəkilən xərclər

Sual: Kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı üçüncü şəxsin istifadəsinə vermək hüququ varmı? (Çəki: 1)

- bütün hallarda üçüncü şəxsin müvəqqəti istifadəsinə verə bilər
 - heç bir halda belə hüququ yoxdur
 - yalnız öz ailəsinin tərkibinə daxil olan şəxslərə verə bilər
 - yalnız kirayə verənin ailəsinin tərkibinə daxil olan üçüncü şəxsin istifadəsinə verə bilər
 - yalnız özünün yaxın qohumları olan şəxslərə verə bilər
-

Sual: Kirayəçi ona məsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmirsə: (Çəki: 1)

- əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir
 - əmlak kirayəsi haqqını ödəməkdən azad edilir
 - əmlak kirayəsi haqqının yarısını ödəyir
 - əmlak kirayəsi haqqının azaldılmasını tələb edir
 - əmlak kirayəsi haqqının ödənilməsinə dayandırır
-

Sual: Hansı halda kirayə verən mənzil kirayə müqaviləsi üzrə hüquq münasibətlərini Mülki Məcəllədə göstərilən şərtlər olmadan da ləğv edə bilər? (Çəki: 1)

- müqavilə özünün yaşadığı və ən çoxu bir mənzildən ibarət olan yaşayış binasında yerləşən mənzil barəsindədirsə
 - müqavilə özünün yaşadığı və ən çoxu iki mənzildən ibarət olan yaşayış binasında yerləşən mənzil barəsindədirsə
 - müqavilə özünün yaşadığı və ən çoxu üç mənzildən ibarət olan yaşayış binasında yerləşən mənzil barəsindədirsə
 - müqavilə özünün yaşadığı və ən çoxu dörd mənzildən ibarət olan yaşayış binasında yerləşən mənzil barəsindədirsə
 - müqavilə özünün yaşadığı və ən çoxu beş mənzildən ibarət olan yaşayış binasında yerləşən mənzil barəsindədirsə
-

Sual: Kirayəçinin iddialarının müddəti hansı andan başlanır? (Çəki: 1)

- əşyanı geri aldığı andan
 - kirayə hüquq münasibətlərinə xitam verildiyi andan
 - kirayə hüquq münasibətlərinin başladığı andan
 - zərərin vurulduğunu bildiyi andan
 - zərərin vurulduğunu bilməli olduğu andan
-

Sual: Daşınmaz əmlakın mülkiyyətçisi tikintiyə vərəsəlik hüququ üçün haqq ala bilərmi? (Çəki: 1)

- ala bilməz;
 - müqavilədə nəzərdə tutulduqda, ala bilər;
 - qanunla qadağan edilmədikdə ala bilər;
 - ala bilər
 - müqavilədə nəzərdə tutulmadıqda ala bilməz.
-

Sual: Mülkiyyətçi torpaq sahəsinin ondan dövlət ehtiyacları üçün alınması ilə bağlı qiymətlə razı deyilsə: (Çəki: 1)

- həmin qərarı qəbul etmiş icra hakimiyyəti orqanı torpaq sahəsinin alınması haqqında məhkəməyə iddia verə bilər;
 - həmin qərarı qəbul etmiş icra hakimiyyəti orqanı mülkiyyətçiyə 30 gün vaxt verməklə, torpaq sahəsinin məcburi qaydada boşaldılması ilə bağlı məhkəməyə müraciət edə bilər;
 - həmin qərarı qəbul etmiş icra hakimiyyəti orqanına qarşı məhkəməyə iddia verə bilər;
 - həmin qərarı qəbul etmiş icra hakimiyyəti orqanı mülkiyyətçiyə 15 gün vaxt verməklə, torpaq sahəsinin məcburi qaydada boşaldılması ilə bağlı məhkəməyə müraciət edə bilər;
 - həmin qərarı qəbul etmiş icra hakimiyyəti orqanı mülkiyyətçiyə 7 gün vaxt verməklə, torpaq sahəsinin məcburi qaydada boşaldılması ilə bağlı məhkəməyə müraciət edə bilər.
-

Sual: Vasitəsiz sahiblik nədir (Çəki: 1)

- əşyanın mülkiyyətçisi olan şəxs
 - əşyanı məhdud əşya hüququnu həyata keçirmək üçün verən şəxs
 - əşyanı sahiblik hüququnu həyata keçirmək üçün verən sahib;
 - əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün verən sahib;
 - əşyanı məhdud əşya və ya sahiblik hüququnun həyata keçirilməsi üçün alan sahib.
-

Sual: Vasitəli sahiblik nədir? (Çəki: 1)

- əşyaya faktiki sahiblik edən;
 - əşyanı məhdud əşya hüququnu həyata keçirmək üçün alan şəxs;
 - əşyanı sahiblik hüququnu həyata keçirmək üçün alan şəxs;
 - əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün verən sahib;
 - əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün alan sahib.
-

Sual: Hansı növ mülkiyyətdə olan əmlaklar qanunla müəyyənləşdirilir? (Çəki: 1)

- yalnız dövlət mülkiyyətində ola bilən əmlak növləri qanunla müəyyənləşdirilir;
 - yalnız bələdiyyə mülkiyyətində ola bilən əmlak növləri qanunla müəyyənləşdirilir;
 - yalnız dövlət və ya bələdiyyə mülkiyyətində ola bilən əmlak növləri qanunla müəyyənləşdirilir
 - yalnız xüsusi mülkiyyətində ola bilən əmlak növləri qanunla müəyyənləşdirilir;
 - yalnız bələdiyyə və ya xüsusi mülkiyyətində ola bilən əmlak növləri qanunla müəyyənləşdirilir
-

Sual: Maraqlı şəxsin yazılı razılığı olmazsa, uyğun icra hakimiyyəti orqanı dövlət reyestrində hansı hallarda dəyişiklik edə bilər? (Çəki: 1)

- bu barədə yeni normativ akt qəbul edildikdə;
- əsaslandırmaqla, müstəsna hesab etdiyi hallarda;
- məhkəmə qərarına əsasən;

- təbii fəlakət nəticəsində tikili yararsız vəziyyətə düşdükdə;
 - müharibə şəraiti ilə bağlı əmlakın dövlət mülkiyyətinə keçirilməsi haqqında mərkəzi icra orqanının qərarı olduqda
-

Sual: Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün rüsum tutulurmu? (Çəki: 1)

- xeyr;
 - bəli;
 - yalnız əcnəbilər dövlət rüsumu ödəyir;
 - yalnız vətəndaşlığı olmayan şəxslər dövlət rüsumunu ödəyir;
 - yalnız xarici dövlətlər və ya beynəlxalq təşkilatlar dövlət rüsumunu ödəyir.
-

Sual: Hüququn yüklülüyü dedikdə nə başa düşülür? (Çəki: 1)

- yalnız qanun əsasında mülki hüquqların və ya tələblərin hər hansı formada məhdudlaşdırılması
 - yalnız əqd əsasında mülki hüquqların və ya tələblərin hər hansı formada məhdudlaşdırılması;
 - qanun və ya əqd əsasında əşyaya yalnız mülki hüquqların hər hansı formada məhdudlaşdırılması;
 - qanun və ya əqd əsasında əşyaya mülki hüquqların və ya tələblərin hər hansı formada məhdudlaşdırılması
 - qanun əsasında əşyaya mülkiyyət hüquqlarının hər hansı formada məhdudlaşdırılması;
-

Sual: . Əşyanın yüklülüyü nədir? (Çəki: 1)

- yalnız qanun əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması;
 - yalnız əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması
 - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması;
 - yalnız qanun və ya əqd əsasında əşyaya sahiblik və ya istifadə hüququnun hər hansı formada məhdudlaşdırılması
 - yalnız qanun əsasında əşyaya sərəncam hüququnun hər hansı formada məhdudlaşdırılması;
-

Sual: Əşyanın ləvazimatı dedikdə nə başa düşülür (Çəki: 1)

- ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar;
- ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşya;
- ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınmaz əşya
- ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar və ya daşınmaz əşya

ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən əsas əşyanın saxlanması üçün nəzərdə tutulan istənilən əşya;

Sual: Əşyanın tərkib hissəsi dedikdə nə başa düşülür? (Çəki: 1)

- adi anlamda əşyanın tərkibinə daxil olan və dağılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrılı bilməyən hər şey;
 - adi anlamda yalnız daşınmaz əşyanın tərkibinə daxil olan və dağılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrılı bilməyən hər şey;
 - adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrılı bilən hər şey;
 - adi anlamda yalnız daşınar əşyanın tərkibinə daxil olan və dağılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrılı bilməyən hər şey;
 - adi anlamda yalnız daşınar əşyanın tərkibinə daxil olan və dağılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrılı bilən hər şey.
-

Sual: Mürəkkəb əmlak nədir? (Çəki: 1)

- bir neçə ayrı-ayrı predmetdən ibarət olan vahid tam yaradan əmlak;
 - ümumi təyinat üzrə istifadə edilib-edilməməsindən asılı olmayaraq müxtəlif növlü vahid tam yaradan əşyalar;
 - vahid tam yaradıb-yaratmamalarından asılı olmayaraq ümumi təyinat üzrə istifadə edilən əşyalar;
 - ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradan əşyalar;
 - iki ayrı-ayrı predmetdən ibarət olan vahid tam yaradan əmlak
-

Sual: Girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyilsə, girov saxlayan nə edə bilər? (Çəki: 1)

- istisnasız olaraq girov saxlayan çatışmayan məbləği borclunun başqa əşyasından ala bilər;
 - qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayan çatışmayan məbləği borclunun başqa əşyasından ala bilər;
 - müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayan çatışmayan məbləği borclunun başqa əşyasından ala bilər;
 - girov saxlayan çatışmayan məbləğin riskini özü daşdığı üçün əlavə heç nə tələb edə bilməz;
 - girov saxlayan çatışmayan məbləğin yarısını tələb edə bilər
-

Sual: Girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğ girov saxlayanın tələblərindən artıqdırsa, artıq qalan məbləğin taleyi necə həll olunur? (Çəki: 1)

- girov saxlayana verilir;
 - girov qoyana verilir;
 - müqavilədə nəzərdə tutulan qaydada;
 - qanunda nəzərdə tutulmuş konkret hallarda, girov qoyana da girov saxlayana da verilə bilər;
 - girov qoyanla girov saxlayan arasında bölüşdürülür
-

Sual: Girov predmeti olan əşyanın mülkiyyətçisi əslində başqa şəxs olduqda və bu

əsasla həmin əşya girov qoyandan alındıqda hansı nəticələr yaranır? (Çəki: 1)

- girova bütün hallarda xitam verilir;
 - girova yalnız müqavilədə belə hal nəzərdə tutulduqda xitam verilir;
 - bu əmlak barəsində girova xitam verilir;
 - girov qoyulmuş əşya bu əsasla girov qoyandan alına bilməz;
 - yalnız daşınar əmlak barəsində girova xitam verilir.
-

Sual: Girov predmeti cinayət törətməyə görə sanksiya şəklində girov qoyandan alındıqda hansı nəticələr yaranır? (Çəki: 1)

- girov hüququna bütün hallarda xitam verilir;
 - girov hüququna yalnız müqavilədə belə hal nəzərdə tutulduqda xitam verilir;
 - girov qoyulmuş əşya sanksiya şəklində girov qoyandan alına bilməz;
 - girov saxlayan həmin əşyanın dəyərindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir;
 - girov saxlayan girov qoyandan hər hansı tələb hüququnu itirir.
-

Sual: Girov qoyanın girov qoyulmuş əşyaya mülkiyyət hüququna dövlət ehtiyacları üçün satılma nəticəsində xitam verildikdə və girov qoyana başqa əşya əvəz kimi verildikdə hansı nəticələr yaranır? (Çəki: 1)

- girov hüququna bütün hallarda xitam verilir;
 - girov hüququna yalnız müqavilədə belə hal nəzərdə tutulduqda xitaç verilir;
 - girov hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir;
 - girov qoyulmuş əşyaya mülkiyyət hüququna dövlət ehtiyacları üçün satılma nəticəsində xitam verilə bilməz;
 - girov hüququ yalnız əvəz kimi verilmiş daşınmaz əşyaya şamil edilir.
-

Sual: Girov saxlayan hansı hallarda əşyanın təsadüfən məhv olması, itirilməsi və ya təsadüfən zədələnməsinə görə məsuliyyət daşımır? (Çəki: 1)

- girov saxlayan məsuliyyətdən azad edilə biləcəyini sübuta yetirsə;
 - girov qoyan girov saxlayanın məsuliyyətdən azad edilə biləcəyini sübuta yetirməsə;
 - müqavilə ilə belə hallarda girov qoyanın məsuliyyəti nəzərdə tutulmayıbsa;
 - girov saxlayan belə hallarda, ümumiyyətlə məsuliyyət daşımır;
 - girov saxlayan bütün hallarda məsuliyyət daşıyır.
-

Sual: Girovsaxlayanın üzərinə girov predmetindən bəhər və gəlir götürmək vəzifəsi qoyula bilərmi? (Çəki: 1)

- qoyula bilməz;
 - yalnız qanunda nəzərdə tutulan konkret girov predmetinə münasibətdə qoyula bilər;
 - müqavilə ilə əsas öhdəliyin ödənilməsi və ya girovqoyanın mənafeləri üçün qoyula bilər;
 - girov qoyanın tələbi ilə istənilən halda qoyula bilər;
 - yalnız girovsaxlayanın razılığı ilə belə vəzifə qoyula bilər.
-

Sual: Girov qoyan girov qoyulmuş əmlakı vəsiyyət edə bilərmi? (Çəki: 1)

- istisnasız olaraq edə bilər;
- istisnasız olaraq edə bilməz;

- girovun predmeti daşınar əmlakdırsa, bilər;
 - girovun predmeti daşınmaz əmlakdırsa, bilər;
 - müqavilədə ayri qayda nəzərdə tutulmayıbsa, yalnız girov qoyanın razılığı ilə bilər.
-

Sual: Girov qoyan girov predmetindən təyinatına uyğun istifadə edə bilərmə? (Çəki: 1)

- istisnasız olaraq edə bilər;
 - istisnasız olaraq edə bilməz;
 - müqavilədə ayri qayda nəzərdə tutulmayıbsa, edə bilər;
 - girovun predmeti daşınmaz əmlakdırsa, edə bilər;
 - girovun predmeti daşınar əmlakdırsa, edə bilər.
-

Sual: Girov predmeti girov saxlayana müqavilə bağlanana gədər verildikdə, girov hüququ nə vaxtdan yaranır? (Çəki: 1)

- müqavilənin bağlandığı andan;
 - girov müqaviləsi dövlət qeydiyyatına alındığı andan;
 - girov predmetinin girovsaxlayana verildiyi andan;
 - girovla təmin edilmiş öhdəlik pozulduğu andan;
 - girovla təmin edilmiş öhdəliyin pozulmasını bilməli olduğu andan.
-

Sual: Girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ nə vaxtdan yaranır? (Çəki: 1)

- müqavilənin bağlandığı andan;
 - girov predmetinin girovsaxlayana verildiyi andan;
 - girov müqaviləsi dövlət qeydiyyatına alındığı andan;
 - girovla təmin edilmiş öhdəlik pozulduğu andan;
 - girovla təmin edilmiş öhdəliyin pozulmasını bilməli olduğu andan.
-

Sual: Girov hüququ hansı andan əmələ gəlir? (Çəki: 1)

- bütün hallarda girov müqaviləsinin bağlandığı andan;
 - bütün hallarda girov hüququ dövlət qeydiyyatına alındığı andan;
 - girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan;
 - girovla təmin edilmiş öhdəlik pozulduğu andan;
 - girovla təmin edilmiş öhdəliyin pozulmasını bilməli olduğu andan.
-

Sual: Girov qoyulmuş əmlakdan istifadə nəticəsində əldə edilmiş bəhərə və gəlirə girov hüququ aid edilirmi? (Çəki: 1)

- istisnasız olaraq aid edilir;
 - istisnasız olaraq aid edilmir;
 - yalnız qanunda nəzərdə tutulan halda aid edilir;
 - yalnız qanunda nəzərdə tutulan halda aid edilmir;
 - müqavilədə nəzərdə tutulan halda aid edilir.
-

Sual: Ümumi birgə mülkiyyətdə olan əşya girov qoyulan zaman: (Çəki: 1)

- ümumi birgə mülkiyyətdə payı olan mülkiyyətçinin razılığı yetərlidir;

- birgə mülkiyyətdə payı daha çox olan şəxsin razılığı yetərlidir;
 - bütün mülkiyyətçilərin yazılı razılığı gərəkdir;
 - ümumi birgə mülkiyyətdə olan əşya girov qoyula bilməz;
 - ümumi birgə mülkiyyətdə payı olan mülkiyyətçi digər mülkiyyətçinin razılığı olmadan əşyanı girov qoya bilir.
-

Sual: Girov və ipotekanın fərqləri bunlardır: (Çəki: 1)

- girov yalnız bütün daşınar əşyalara əşya hüququnun məhdudlaşdırılması, ipoteka isə yalnız bütün daşınmaz əşyalara əşya hüququnun məhdudlaşdırılmasıdır;
 - girov yalnız bütün daşınmaz əşyalara əşya hüququnun məhdudlaşdırılması, ipoteka isə yalnız bütün daşınar əşyalara əşya hüququnun məhdudlaşdırılmasıdır;
 - girov daşınar əşyalara (ipoteka obyektinə olan daşınar əşyalardan başqa) əşya hüququnun məhdudlaşdırılmasıdır
 - girovun notariatda təsdiq olunması heç bir halda tələb olunmur, ipoteka isə mütləq notariatda təsdiq edilməlidir
 - girov və ipoteka arasında heç bir fərq yoxdur.
-

Sual: İpoteka verənin öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan əşyanın ona verilməsini hansı qaydada tələb edə bilər? (Çəki: 1)

- 15 təqvim günü qabaqcadan xəbərdar etməklə, yazılı bildiriş qaydasında;
 - 15 təqvim günü qabaqcadan xəbərdar etməklə, şifahi bildiriş qaydasında;
 - məhkəmə qərarı ilə;
 - müqavilədə nəzərdə tutulan qaydada;
 - maliyyə orqanlarının qərarı ilə.
-

Sual: İpoteka verən ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyi götürə bilərmi? (Çəki: 1)

- bəli;
 - xeyr;
 - üçüncü şəxsin zəmanəti ilə götürə bilər;
 - ipoteka verənin ipoteka ilə təmin edilmiş öhdəliyi icra etməsinə yetərli əsaslar olduqda, götürə bilər
 - ipoteka verənin ipoteka ilə təmin edilmiş öhdəliyi icra etməsinə yetərli əsaslar olduqda, götürə bilər.
-

Sual: İpoteka və onun əsasında duran tələb başqa şəxsə: (Çəki: 1)

- yalnız eyni vaxtda və birlikdə verilə bilər;
 - ayrı-ayrı vaxtda və ayrılıqda verilə bilər;
 - eyni vaxtda verilsə də, birlikdə verilməyə bilər;
 - verilə bilməz;
 - eyni vaxtda verilsə də, birlikdə verilməsi məcburi deyil.
-

Sual: Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan (Çəki: 1)

- tələbin 30 təqvim günü müddətində ödənilməsinə tələb edə bilər;

- daşınmaz əşyanı sata bilər;
- daşınmaz əşyanın satılmasını tələb edə bilər;
- daşınmaz əşyanı satır;
- tələbin 15 təqvim günü müddətində ödənilməsinə tələb edə bilər.

Sual: Daşınmaz əşyanın dəyərinin azalması üçün məsuliyyət kimin üzərinə düşür? (Çəki: 1)

- ipoteka saxlayanın;
- daşınmaz əşyanın istifadəçisinin;
- mülkiyyətçinin;
- bərabər surətdə ipoteka saxlayanın və mülkiyyətçinin;
- dördüdə üç hissəsi ipoteka saxlayanın, dördüdə bir hissəsi mülkiyyətçinin.

Sual: Borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan: (Çəki: 1)

- tələbin 30 təqvim günü müddətində ödənilməsinə tələb edə bilər;
- tələbin 15 təqvim günü müddətində ödənilməsinə tələb edə bilər;
- ipoteka ilə yüklü edilmiş obyektin satılmasını tələb edə bilər;
- ipoteka ilə yüklü edilmiş obyektə açıq hərracdan sata bilər;
- ipoteka ilə yüklü edilmiş obyektə qapalı hərracdan sata bilər.

BÖLMƏ: 07#02

Ad	07#02
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Aşağıdakılardan hansı öhdəliyin təmini üsulu deyil? (Çəki: 1)

- avans
- beh
- girov
- dəbbə pulu
- zəminlik

Sual: Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşma etibarsız hesab olunarsa: (Çəki: 1)

- əsas öhdəliyin də etibarsızlığına səbəb olur
- bu, əsas öhdəliyin etibarsızlığına yalnız MM-də nəzərdə tutulan hallarda səbəbolur
- əsas öhdəliyin etibarsızlığına səbəb olmur
- bu, əsas öhdəliyin etibarsızlığına yalnız müqavilədə nəzərdə tutulan hallarda səbəb olur
- bu, əsas öhdəliyin etibarsızlığına yalnız MM-də nəzərdə tutulan hallarda səbəb

Sual: Əsas öhdəliyin etibarsızlığı: (Çəki: 1)

- bütün hallarda onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur
 - bu, MMDə ayrı qayda nəzərdə tutulmayıbsa, onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur
 - onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olmur
 - bu, MM-də ayrı qayda nəzərdə tutulmayıbsa, onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olmur
 - bu, müqavilə ilə ayrı qayda nəzərdə tutulmayıbsa, onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olmur
-

Sual: Öhdəliyin icrası üçün təminat vermiş şəxs, onu başqa təminatla əvəz edə bilərmi? (Çəki: 1)

- bəli
 - xeyr
 - kreditorun razılığı və ya məhkəmənin qərarı ilə
 - yalnız kreditorun razılığı ilə
 - yalnız borclunun razılığı ilə
-

Sual: Dəbbə pulu (cərimə, penya) (Çəki: 1)

- müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir
 - müqavilə ilə müəyyənləşdirilmiş öhdəliyin icra edilmədiyi və icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir
 - müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir
 - yalnız MM-də müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir
 - müqavilədə və ya qanunda tutulub-tutulmamasından asılı olmayaraq, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranını gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir
-

Sual: Dəbbə pulu haqqında razılaşma hansı formada bağlanmalıdır? (Çəki: 1)

- əsas öhdəlik hansı formadırsa, o formada
 - əsas öhdəliyin formasından asılı olmayaraq yazılı
 - əsas öhdəliyin formasından asılı olmayaraq şifahi
 - əsas öhdəliyin formasından asılı olmayaraq istənilən formada
 - tərəflərin razılığı ilə, əsas öhdəlik şifahi surətdə bağlanmışdırsa, şifahi
-

Sual: Kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icrasını da tələb edə bilərmi? (Çəki: 1)

- bəli
- xeyr

- öhdəliyin mahiyətindən irəli gələrsə , tələb edə bilər
 - MM-də nəzərdə tutulubsa, tələb edə bilər
 - müqavilədə nəzərdə tutulmayıbsa, tələb edə bilməz
-

Sual: Məhkəmə dəbbə pulunu azalda bilərmi? (Çəki: 1)

- azalda bilər
 - azalda bilməz
 - həddən artıq yüksək dəbbə pulunu azalda bilər
 - kreditorun əmlak mənafeələrini və əsaslı mənafeələrini nəzərə almaqla azalda bilər
 - kreditorun əmlak mənafeyini nəzərə amaqda azalda bilər
-

Sual: Zəminlik müqaviləsi: (Çəki: 1)

- əsas müqavilənin bağlandığı formada bağlanmalıdır
 - yazılı formada bağlanmalıdır
 - notariatda təsdiq edilməklə, yazılı formada bağlanmalıdır
 - əsas müqavilənin formasından asılı olmayaraq tərəflərin mülahizəsi ilə istənilən formada bağlana bilər
 - tərəflərin razılığı ilə əsas öhdəlik şifahi bağlanmışdırsa, şifahi
-

Sual: Zəmin borclu ilə birlikdə kreditor qarşısında hansı məsuliyyəti daşıyır? (Çəki: 1)

- birgə məsuliyyət daşıyır
 - subsidiar məsuliyyət daşıyır
 - MM-də və zəminlik müqaviləsində zəminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, birgə məsuliyyət daşıyır
 - MM-də və zəminlik müqaviləsində zəminin birgə məsuliyyəti nəzərdə tutulmayıbsa, subsidiar məsuliyyət daşıyır
 - MM-də zəminin birgə məsuliyyəti nəzərdə tutulmayıbsa, subsidiar məsuliyyət daşıyır
-

Sual: Zəmin kreditorun tələblərinə etiraz edə bilərmi? (Çəki: 1)

- bəli
 - xeyr
 - zəminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, etiraz edə bilər
 - yalnız borclu ilə birlikdə etiraz edə bilər
 - zəminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, etiraz edə bilməz
-

Sual: Öhdəliyi icra etmiş zəmin hansı hüquqları əldə edir? (Çəki: 1)

- kreditorun həmin öhdəlik üzrə hüquqlarını
 - kreditorun hüquqları və girov saxlayan kimi hüquqları
 - borcludan kreditora ödənilmiş faizləri tələb etmək
 - borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi zərərin əvəzini tələb etmək
 - yuxarıda göstərilən bütün hüquqları
-

Sual: Zəminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə zəminliyə nə vaxt xitam verilir? (Çəki: 1)

- zəminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor

zaminə qarşı iddia irəli sürməzsə

- zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən iki il ərzində kreditor zaminə qarşı iddia irəli sürməzsə
 - zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 3 il ərzində kreditor zaminə qarşı iddia irəli sürməzsə
 - zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 6 ay ərzində kreditor zaminə qarşı iddia irəli sürməzsə
 - zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 10 il ərzində kreditor zaminə qarşı iddia irəli sürməzsə
-

Sual: Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə nə vaxt xitam verilir? (Çəki: 1)

- zaminlik müqaviləsinin bağlandığı gündən bir il ərzində
 - zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində
 - zaminlik müqaviləsinin bağlandığı gündən üç il ərzində
 - zaminlik müqaviləsinin bağlandığı gündən beş il ərzində
 - zaminlik müqaviləsinin bağlandığı gündən altı il ərzində
-

Sual: Benefisiarın tələbinə baxarkən qarantin vəzifələri hansılardır? (Çəki: 1)

- tələbə qarantii yada göstərilən müddətdə baxmaq
 - müddət göstərilmədikdə tələbə ağlabatan müddətdə baxmaq
 - tələbin qarantiya şərtlərinə uyğunluğunu yoxlamaq
 - tələbə qoşulmuş sənədlərin qarantiya şərtlərinə uyğunluğunu yoxlamaq
 - yuxarıda göstərilən vəzifələrin hamısı
-

Sual: Hansı hallarda qarant benefisiarın tələbini ödəməkdən imtina edə bilər? (Çəki: 1)

- benefisiarın tələbi və ya ona qoşulmuş sənədlər qarantiya şərtlərinə uyğun deyildirsə və ya qarantiyada təyin edilmiş müddət qurtardıqdan sonra qaranta təqdim edilmişdirsə
 - benefisiarın tələbi və ya ona qoşulmuş sənədlər qarantiya şərtlərinə uyğun deyildirsə və ya qarantiyada təyin edilmiş müddətdən bir il sonra qaranta təqdim edilmişdirsə
 - benefisiarın tələbi qarantiyada təyin edilmiş müddət qurtardıqdan sonra təqdim edilmişdirsə
 - benefisiarın tələbi qarantiyada təyin edilmiş müddət qurtardıqdan bir il sonra qaranta təqdim edilmişdirsə
 - benefisiarın tələbi qarantiyada təyin edilmiş müddət qurtardıqdan iki il sonra təqdim edilmişdirsə
-

Sual: Qarantın qarantiya üzrə öhdəliyi yerinə yetirməməsi üçün benefisiar qarşısında məsuliyyəti: (Çəki: 1)

- qarantiyada ayrı hal nəzərdə tutulmayıbsa, qarantiya verilmiş məbləğlə məhdudlaşır
 - qarantiyada ayrı hal nəzərdə tutulmayıbsa, qarantiya verilmiş məbləğlə məhdudlaşmır
 - MM-də ayrı hal nəzərdə tutulmayıbsa, qarantiya verilmiş məbləğlə məhdudlaşır
 - MM-də ayrı hal nəzərdə tutulmayıbsa, qarantiya verilmiş məbləğlə məhdudlaşmır
 - müqavilədə ayrı hal nəzərdə tutulmayıbsa, qarantiya verilmiş məbləğlə məhdudlaşır
-

Sual: Beh: (Çəki: 1)

- müqavilənin bağlanması təsdiq etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə ilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir
 - müqavilənin bağlanmasını təsdiq etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verdiyi pul məbləğidir
 - müqavilənin bağlanmasını təsdiq etmək və icranı təmin etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir
 - müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə tərəfə verdiyi pul məbləğidir
 - müqavilənin bağlanmasını təsdiq etmək məqsədi ilə bir tərəfin digər tərəfə verdiyi pul məbləğidir
-

Sual: Başqa şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilərmi? (Çəki: 1)

- bəli
 - xeyr
 - Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, verilə bilər
 - Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, verilə bilməz
 - müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, verilə bilməz
-

Sual: İcra edilməmə tərəflərdən hər birinin cavabdeh olmadığı haldan irəli gəldikdə öhdəliyə xitam verilirmi? (Çəki: 1)

- bəli
 - xeyr
 - Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, verilir
 - Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, verilmir
 - müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, verilir
-

Sual: Tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, qarşı tərəfin hansı hüququ var? (Çəki: 1)

- əqdin etibarsız sayılmasını tələb etmək;
 - əqdin xitamını və əqddən əvvəlki vəziyyətin bərpasını tələb etmək;
 - əqddən imtina etmək və əqdin qeydiyyatından yayınan tərəfdən zərərin ödənilməsini tələb etmək;
 - qeydiyyat barədə ərizə ilə məhkəməyə müraciət etmək;
 - əqddən əvvəlki vəziyyətin bərpasını tələb etmək.
-

Sual: Əqd etibarsız olduqda və MM-də onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, hansı hüquqi nəticələr yaranır? (Çəki: 1)

- tərəflərdən hər biri əqd üzrə aldığıların hamısını qarşı tərəflərə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir;
- əqdin etibarsızlığını bilən və ya bilməli olan tərəf əqd üzrə aldığıların hamısını qarşı tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir;

- əqdin etibarsızlığını bilən və ya bilməli olan tərəf əqd üzrə aldığıların hamısını qarşı tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla verməli və dəymiş zərərin əvəzini ödəməlidir;
- etibarsız əqd üzrə alınanlar məhkəmənin qərarı ilə açıq hərracdan satıla bilər, alınanları açıq hərracdan satmaq mümkün deyilsə, onun dəyəri tərəflərdən alınib dövlət büdcəsinə keçirilə bilər;
- etibarsız əqd üzrə alınanlar məhkəmənin qərarı ilə qapalı hərracdan satıla bilər, alınanları qapalı hərracdan satmaq mümkün deyilsə, onun dəyəri tərəflərdən alınib dövlət büdcəsinə keçirilə bilər

Sual: Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi fiziki şəxsin bağladığı əqd: (Çəki: 1)

- əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş başqa şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər;
- həmin şəxsin özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş başqa şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər;
- himayəçisinin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər;
- qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarlı sayıla bilər;
- himayə və qəyyumluq orqanının iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

Bölmə: 07#03

Ad	07#03
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Beh haqqında razılaşma hansı formada bağlanır? (Çəki: 1)

- əsas müqavilənin bağlandığı formada bağlanır
- yazılı formada bağlanmalıdır
- notariatda təsdiq edilməklə, yazılı bağlanmalıdır
- əsas müqavilənin formasından asılı olmayaraq tərəflərin mülahizəsi ilə istənilən formada bağlana bilər
- tərəflərin razılığı ilə, əsas müqavilə şəfaşi bağlanmışdırsa, şifahi bağlana bilər

Sual: Öhdəliyin birgə kreditorlardan birinə tamamilə icra edilməsi borclunu digər kreditorlar qarşısında öhdəliklərdən azad edirmi? (Çəki: 1)

- bəli
- xeyr
- müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, azad edir
- müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa azad etmir
- tam azad etmir

Sual: Borclulardan birinin öhdəliyi tam icra etməsi: (Çəki: 1)

- qalan borcluları icradan azad etmir
 - MM-də və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, azad etmir
 - MM-də və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, azad etmir
 - MM-də və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa azad edir
 - tam azad etmir
-

Sual: Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilərsə nə baş verir? (Çəki: 1)

- üçüncü şəxs əvvəlki gəborclunu əvəz edir
 - üçüncü şəxs əvvəlki borclu ilə birlikdə öhdəliyi icra edir
 - üçüncü şəxs, vəsaiti çatmadığı halda əvvəlki borclunu əvəz edir
 - üçüncü şəxs, vəsaiti çatmadığı halda vəsaitin çatmadığı hissədə əvvəlki borclunu əvəz edir
 - əvvəlki borclu üçüncü şəxsin vəsaiti çatmadığı həddə subsidiar məsuliyyət daşıyır
-

Sual: Kreditor hansı hallarda öhdəliyin icrasını qəbul etməyə bilər? (Çəki: 1)

- o, icra edilməli deyil, başqası olduqda
 - icra tamam olduqda
 - icra edilən lazımi öhdəlik deyilsə
 - icra keyfiyyətsiz olduqda
 - yuxarıda göstərilən halları sübut etməklə icranı qəbul etməyə bilər
-

Sual: Alimentlərin ödənilməsi üzrə öhdəliklər barəsində novasiyaya yol verilirmi? (Çəki: 1)

- bəli
 - xeyr
 - nigah müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, yol verilir
 - nigah müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, yol verilmir
 - nigah müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, yol verilmir
-

Sual: Pullar və qiymətli kağızlar hansı orqanın depozit hesabına qoyulur? (Çəki: 1)

- kreditorun
 - borclunun
 - notariusun
 - məhkəmənin
 - məhkəmənin və ya notariusun
-

Sual: Depozitə qoyma nəticəsində borclu kreditor qarşısında öhdəlikdən azad edilirmi? (Çəki: 1)

- bəli
- xeyr
- tam azad etmir
- MM-də və ya tərəflərin razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, azad edilir
- MM-də və ya tərəflərin razılaşmasında ayrı qaydanəzərdə tutulmayıbsa, azad

edilmir

Sual: Öhdəlik predmeti olan daşınar əşya tez xarab olduğuna və ya saxlanması tənəsübsüz surətdə yüksək xərclərlə bağlı olduğuna görə depozitə qoyulmaq üçün yararlı deyildirsə: (Çəki: 1)

- borclu bu barədə kreditora dərhal bildiriş verir
 - notarius onu öhdəliyin icra yerində hərracdan satır, satış pulunu isə öz depozitə götürür
 - məhkəmə onu öhdəliyin icra yerində hərracdan satır, satış pulunu isə öz depozitə götürür
 - borclu onu öhdəliyin icra yerində hərracdan satır, satış pulunu isə depozitə qoyur
 - borclu onu yaşadığı yerdə hərracdan satır, satış pulunu isə depozitə qoyur
-

Sual: Borclu saxlanmağa verdiyi predmeti tələb edə bilərmi? (Çəki: 1)

- tələb edə bilər
 - tələb edə bilməz
 - kreditora bildiriş verməklə tələb edə bilər
 - kreditor qəbul edəne qədər tələb edə bilər
 - kreditor qəbul edəne qədər tələb edə bilər, bu şərtlə ki, o əvvəldən qaytarmaqdan imtina etməsin
-

Sual: İcra predmeti məhkəmədə və ya notariusda neçə müddət qalır? (Çəki: 1)

- üç ilədək
 - beş ilədək
 - altı ilədək
 - yeddi ilədək
 - on ilədək
-

Sual: Kreditor borclunu onun üzərinə düşən vəzifədən azad edə bilərmi? (Çəki: 1)

- bəli
 - xeyr
 - bir şərtlə ki, həmin hərəkət başqa şəxslərin hüquqlarını pozmasın
 - bir şərtlə ki, həmin hərəkət razılaşma ilə əvvəlcədən nəzərdə tutulsun
 - digər borcların razılığı ilə azad edə bilər
-

Sual: Borcun əsas borcluya bağışlanması zəmini də azad edirmi? (Çəki: 1)

- bəli
 - xeyr
 - qismən azadedir
 - müqavilədə ayrı hal nəzərdə tutulmayıbsa, azad edir
 - müqavilədə ayrı hal nəzərdə tutulmayıbsa, azad etmir
-

Sual: Zaminin borcu ödənməkdən azad edilməsi əsas borclunu öhdəliyin icrasından azad edirmi? (Çəki: 1)

- bəli

- xeyr
 - qismən azad edir
 - müqavilədə ayrı hal nəzərdə tutulmayıbsa, azad edir
 - müqavilədə ayrı hal nəzərdə tutulmayıbsa, azad etmir
-

Sual: Tələblər hansı müddətdən sonra qüvvəsini itirir? (Çəki: 1)

- MM-də ayrı qayda müəyyənləşdirilməyibsə, otuz ildən sonra
 - MM-də ayrı qayda müəyyənləşdirilməyibsə, iyirmi beş ildən sonra
 - MM-də ayrı qayda müəyyənləşdirilməyibsə, iyirmi ildən sonra
 - MM-də ayrı qayda müəyyənləşdirilməyibsə, on beş ildən sonra
 - MM-də ayrı qayda nəzərdə tutulmayıbsa, on ildən sonra
-

Sual: Məhkəmə qərarına əsasən əmələ gələn tələb hansı müddətdən sonra qüvvəsini itirir? (Çəki: 1)

- qırx ildən sonra
 - otuz ildən sonra
 - iyirmi ildən sonra
 - on beş ildən sonra
 - on ildən sonra
-

Sual: Öhdəliklərin xitamı üçün müddətin axımı nə vaxtdan başlayır? (Çəki: 1)

- tələbin yarandığı müddətin çatması ilə və bu müddət hesablanarkən müddətin başladığı gün nəzərə alınır
 - tələbin icra müddətinin çatması ilə və bu müddət hesablanarkən müddətin başladığı gün nəzərə alınır
 - tələbin yarandığı müddətin çatması ilə və bu müddət hesablanarkən müddətin başladığı gün nəzərə alınır
 - tələbin icra müddətinin çatması ilə və bu müddət hesablanarkən müddətin başladığı gün nəzərə alınır
 - tələbin icra müddətinin çatması ilə
-

Sual: Öhdəliyin xitamı üçün əsas olmuş dövlət və ya bələdiyyə orqanının aktı etibarsız sayıldıqda öhdəlik bərpa edilirmi? (Çəki: 1)

- xeyr
 - bəli
 - tərəflərin razılaşmasından və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, bərpa edilir
 - tərəflərin razılaşmasından və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, bərpa edilir
 - tərəflərin razılaşmasından və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə və kreditorun icraya marağı itməyibsə, bərpa edilir
-

Sual: Şəxsin əqd bağlamaq səlahiyyətləri MM-də müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə əşkar sayıla bilənə nisbətən məhdudlaşdırılırsa və əqd bağlanarkən şəxs bu məhdudiyətlərdən kənara çıxarsa, hansı nəticələr yaranır? (Çəki: 1)

- əqd istənilən halda mənafeləri üçün məhdudiyətlər qoyulmuş şəxsin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər;
 - əqd yalnız onda iştirak edən qarşı tərəfin göstərilən məhdudiyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi halda, mənafeləri üçün məhdudiyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər;
 - əqd avtomatik olaraq etibarsız sayılır;
 - mənafeləri üçün məhdudiyətlər qoyulmuş şəxs birtərəfli qaydada onu etibarsız hesab edə bilər;
 - mənafeləri üçün məhdudiyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər.
-

Sual: Əqdlərdə təmsilçilik: (Çəki: 1)

- bir şəxsin (təmsilçinin) yalnız etibarnaməyə və qanunun göstərişinə əsaslanan səlahiyyətlərə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir;
 - bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətlərə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir;
 - bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətlərə görə öz adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir;
 - bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətlərə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsilçinin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir;
 - bir şəxsin (təmsilçinin) yalnız qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətlərə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
-

